

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi**  
**Azərbaycan Respublikasının Təhsil İnstitutu**

**AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN  
AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ TƏHSİL PROGRAMI (KURİKULUM)  
(I-XI SINİFLƏR)**

**Bakı –2025**

## MÜNDƏRİCAT

Azərbaycan dili fənninin məqsəd və vəzifələri .....	3
Azərbaycan dili fənninin tədrisinə verilən tələblər.....	4
Azərbaycan dili fənninin məzmunu və ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri.....	11
Məzmun standartları.....	13
Azərbaycan dili fənninin xarakterinə uyğun təlim strategiyaları.....	72
Fənlərarası və fəndaxili integrasiya.....	76
Azərbaycan dili fənnində şagird nailiyyətlərinin qiymətləndirilməsi vasitələri və meyarları...78	
Azərbaycan dili fənninə dair təlim materiallarının planlaşdırılması üzrə metodiki tövsiyələr .....	81

## Azərbaycan dili fənninin məqsəd və vəzifələri

Azərbaycan dili fənni üzrə təhsil programı (kurikulum) bu fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən konseptual sənəddir. Bu sənəd hazırlanarkən müasir cəmiyyətin ehtiyac və tələbləri, şagirdlərin meyil və maraqları, ana dilinin tədrisində beynəlxalq yanaşmalar nəzərə alınmışdır.

Bu program Azərbaycan dili təlimi ilə məşğul olan müəllimlərin, dərslik və dərs vəsaiti müəlliflərinin, qiymətləndirmə mütəxəssislərinin fəaliyyətini istiqamətləndirməyə xidmət edir. Azərbaycan dili təliminin məzmunu nəticəyönümlü standartlar əsasında hazırlanmışdır. Nəticələrin əvvəlcədən müəyyən olunması onlara doğru yönəlmış fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək üçün ardıcıl qiymətləndirmə aparılmasına imkan yaradır. Bütün standartlar fəaliyyətlərə aid bacarıqlar şəklində ifadə olunmuş, şagirdlərin bilik və bacarıqları ilə bağlı nailiyyətlərini müəyyənləşdirmək diqqət mərkəzində saxlanılmışdır.

Ümumi təhsil müəssisələrində ana dilinin tədrisi milli maraqlar və dövlətçilik baxımından mühüm məsələlərdən biridir. Beynəlxalq təcrübədə də ana dilinin öyrədilməsi milli təfəkkürün formalaşmasında vacib vasitə kimi yüksək dəyərləndirilir. Təhsilin ümumi inkişaf səviyyəsini müəyyənləşdirmək üçün keçirilən milli qiymətləndirmələrdə ana dili üzrə standartların mənimsənilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar isə bir fənn kimi ana dilinin şəxsiyyətin formalaşmasındaki müstəsna rolü ilə bağlıdır.

Azərbaycan dilinin dərindən öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını genişləndirir. Şagirdlər bu fənnin vasitəsilə ana dilinin səs sisteminə, lüğət ehtiyatına, üslubi-grammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii, publisistik və digər üslublarda yaradılmış nümunələr ilə tanış olmaq imkanı qazanırlar. Eyni zamanda, bu dildən istifadə edərək öyrənəcəkləri digər fənlərin daha yaxşı mənimsənilmə potensialını genişləndirirlər. Bu baxımdan, məzmun standartlarında təsbit olunmuş nitq bacarıqlarını metabacarıqlar kimi dəyərləndirmək olar.

Ümumi təhsil pilləsini başa vuran gənclər təhsilini davam etdirmək, müxtəlif sahələrdə işləmək üçün müasir dövrün iqtisadi, hüquqi və texnoloji yeniliklərinə hazır olmalıdır. Bunun üçün yalnız elmi-nəzəri hazırlıq deyil, həm də nitq bacarıqları, yüksək əxlaqi-mənəvi keyfiyyətlər əldə olunmalıdır. Hər bir şəxs müxtəlif formalı və məzmunlu mətnləri səlis, şüurlu oxumağa, yazılı və şifahi şəkildə səmərəli ünsiyyət qurmağa qadir olmalıdır. Bu baxımdan, Azərbaycan dilinin bir fənn kimi əhəmiyyəti böyükdür. Ana dili həm də tərbiyə vasitəsidir. Şagirdlər onun vasitəsilə milli-mənəvi sərvətlərimizlə tanış olur, əxlaqi dəyərlərə və yüksək insani keyfiyyətlərə yiyələnirlər. Ümumi təhsil pilləsində Azərbaycan dili təliminin məqsədi ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir.

Beləliklə, dilin tədrisi aşağıdakı məqsədlərə xidmət edir:

1. Dil duyumunun formalaşması və inkişafi;
2. Dildən istifadədə səriştəlilik və özünəgüvən;
3. Dil vasitəsilə idraki bacarıqların inkişafı;
4. Dil vasitəsilə özünüifadə və yaradıcılıq.

Bunlardan ilk ikisi bilavasitə dilin və nitq bacarıqlarının (dinləmə, danışma, oxu, yazı) öyrənilməsini, sonuncu ikisi isə dil vasitəsilə öyrənməni və özünüifadəni nəzərdə tutur.

## Azərbaycan dili fənninin tədrisinə verilən tələblər

### Dil tədrisində kommunikativ yanaşma


Ümumi təhsil pilləsində ana dilinin tədrisi konsepsiyasını müəyyənləşdirmək üçün ilk növbədə:

1) predmetin (ana dilinin) mahiyyətini, 2) bu fənnin məqsədlərini (strategiyani), 3) məqsədə çatmağın yollarını aydınlaşdırmaq lazım gəlir.

Dil insanlar arasında ünsiyyətə xidmət edən fonetik, leksik, qrammatik vasitələr sistemidir. O, əcdadlarımızın və müasirlərimizin düşüncələri, ümumiyyətlə, bəşər sivilizasiyasının nailiyyətləri haqqında bilik əldə etməyin, demək olar, yeganə yoludur. Dil fikir, hiss ifadə etmək üçün əsas alətdir və təfəkkürlə sıx bağlıdır, belə ki dil təfəkkürsüz, təfəkkür isə dilsiz mövcud deyil. Nitq bacarıqlarından istifadə idraki proses haqqında araşdırmaların təməl mövzusudur. İdrak haqqında istənilən nəzəriyyədə bu məsələyə aydınlıq gətirmək cəhdi özünü göstərir.

Nitq isə ünsiyyət prosesi – informasiya mübadiləsidir. Nitqin aydınlığı və təsirli olması üçün dil, dilin mövcudluğu üçün isə nitq zəruridir. Dilin sistemini nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur. Dilin yaşaması və inkişafı üçün ünsiyyət prosesi - nitq vacibdir.

Ünsiyyət nitq bacarıqları (dinləmə, danışma, oxu, yazı) əsasında baş verir. Bu prosesi aşağıdakı sxem vasitəsilə əks etdirmək olar.



Beləliklə, dilin qanuna uyğunluqları üzərində qurulan linqvistik yanaşmadan fərqli olaraq, kommunikativ yanaşmada əsas məqsəd şagirdin nitq bacarıqlarını:

1. Dinləmə və danışma;
2. Oxu;
3. Yazı;
4. Dil qaydaları biliklərini formalasdırmaq və inkişaf etdirməkdir.

Sənəddə məzmun xətləri, əsas standartlar, altstandartlar və altstandartlarda əks olunan fəaliyyəti icra etmək üçün tövsiyələr əksini təpib. Həm əsas, həm də altstandartlar bacarığa yönəlmış fəaliyyət şəklində ifadə olunmuşdur.

### **1. Dinləmə və danışma**

Dinləmə reseptiv, danışma isə ekspressiv nitq bacarığı olsa da, müzakirə, debat, dialoq kimi fəaliyyətlərdə bu iki bacarıq bir-birindən ayrılmaz şəkildə baş verir. Şagird çox zaman dinləyib anladığını danışmaqla nümayiş etdirir. Bu baxımdan dinləmə və danışmanın vahid məzmun xəttində birləşməsi məqsədə uyğundur.

#### **1.1. Dinləyib-anlama**

Dinləmə şifahi nitqin qavranılması, beyində mənalandırılmasıdır. Məktəbəqədər mərhələdə uşaqda empirik şəkildə formalaşan bu bacarıq məktəb şəraitində sistemli şəkildə inkişaf etdirilir. Hərflərin təliminə qədər və təlimi prosesində istənilən verbal informasiya şagirdlərə, əsasən, şifahi nitq yolu ilə çatdırılır, odur ki şagirdlərdə dinləmə bacarığının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Dinləyib-anlamada əsas məqsəd şifahi informasiyanı qəbul edib onunla bağlı mühakimə yürütmək bacarığı formalaşdırmaqdır. Bu bacarıq, əsasən, dinləmə mətnləri üzrə iş prosesində formalaşdırılır və inkişaf etdirilir. Bu proses mətndəki fakt və məlumatların qavranılmasını (**faktoloji qavrama**), mənimsənilmiş informasiya üzrə fikir yürüdülməsini (**şərhetmə**), bu informasiyaya münasibət bildirilməsini, eləcə də ona yaradıcı yanaşmayı (**münasibət və yaradıcı yanaşma**) nəzərdə tutur.

Dinləyib-anlama fəaliyyətində vacib məqamlardan biri də qeydgötürmədir. Mətndən açaq sözlərin, vacib faktların (adlar, tarixlər) seçilməsi və onların **yaddaş xəritəsində**<sup>1</sup> qruplaşdırılması şagirdin dinlədiyi məlumatları əyanılışdırılmək və beləliklə, yadda saxlamaq bacarığını inkişaf etdirir.

#### **1.2. Dialoji nitq**

Dialoji nitq dil tədrisinin əsas məqsədlərindən olan ünsiyyətin formalaşmasına və inkişafına xidmət edir. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya vermək, dialozi və poliloji nitqin reglamentinə, formatına riayət etmək, fikirlərini arqumentlərlə əsaslandırmak və s. bu standartın əsas tələblərindəndir.

#### **1.3. Rabitəli nitq**

Danışma da dinləmə kimi şifahi nitq bacarığıdır. Lakin dinləmədən fərqli olaraq danışma reseptiv deyil, ekspressiv bacarıqdır və onun mahiyyəti bildiklərini və düşündüklərini şifahi şəkildə ifadə etməkdir. Şifahi nitq zamanı fikirlərin və məlumatların vahid mətn tərkibində strukturlaşdırılması və rabitəli şəkildə ifadə olunması mühüm bacarıqlardan biridir ki, bu da mətnlərin nəql edilməsi, qrafik və **verbal-qrafik informasiyanın**<sup>2</sup> şərh olunması, şifahi təqdimatlar və s. vasitəsilə reallaşdırılır.

#### **1.4. Ədəbi dil normalarına uyğunluq və ekspressiv nitq**

<sup>1</sup> **yaddaş xəritəsi** - mətndən götürülmüş qeydlər əsasında hazırlanmış sxem, cədvəl. Mətnin məzmununa aid qeydləri yarımbaşlıqlar üzrə qruplaşdırmağa kömək edir.

<sup>2</sup> \***verbal-qrafik informasiya** – yazıda verbal (sözlü) informasiya ilə qrafik təsvirlərin sintezi. Daha çox qeyri-bədii mətlərdəki informasiyanı görsəlləşdirmək, təqdimat zamanı məlumatları əyani şəkildə təqdim etmək üçün istifadə olunur.

Şagird mənimsədiyi dil qaydalarını ekspressiv nitq bacarıqlarında – danışma və yazida nümayiş etdirir. Danışma bacarığında nitqin ekspressiyası (intonasiya, jest, mimika və s.) da bu standartın əsas tələblərindəndir. Bu baxımdan tədris prosesində şagirdlərin ədəbi dilin normallarına uyğun danışması və ritorik bacarıqları daim müəllimlərin müşahidə predmeti olmalıdır.

## 2. Oxu

Oxu bacarığının mahiyyəti yazılı informasiyanın qavranılmasından ibarətdir. Müasir dövrdə oxuyub-anlama bacarığı, sadəcə, dil bilgisi deyil, həm də intellekt göstəricisi kimi qəbul edilir. Burada şagirdin əvvəl qazandığı biliklər deyil, məhz təqdim olunmuş mətnindəki informasiyanı qavramaq bacarığı əsas götürülür. Lakin nəzərə almaq lazımdır ki, hər bir yaş qrupu üçün təqdim olunan mətn həmin səviyyəyə - şagirdlərin ümumi dünyagörüşünə, bilik səviyyəsinə, söz ehtiyatına uyğun olmalıdır.

Oxu məzmun xətti üzrə əsas standartlar informasiyanın qavranılmasında taksonomiya səviyyələrini və müxtəlif təfəkkür tiplərini (məntiqi, tənqid, yaradıcı və s.) əhatə edir.

Oxuyub-anlama yalnız məzmunu anlamağı deyil, həm də faktlardan nəticə çıxarmağı, verbal təsviri beyində canlandırmağı, mətni təhlil etməyi nəzərdə tutur. Məhz buna görə bu bacarıq bəzən anlama deyil, qavrama da adlandırılır.

### 2.1. İfadəli oxu

Səsli oxu texnikasını nəzərdə tutan bu bacarıq I sinifdə formalasdırılır və VI sinfə qədər inkişaf etdirilir. Bura ilkin oxu bacarıqlarının formalasması, aydın, sürətli, səlis oxu, intonasiya ilə oxu daxildir. Anlama prosesi ilə bilavasitə bağlı olmadığına görə bu standart yuxarı siniflərdə davam etdirilmir.

### 2.2. Faktoloji qavrama

Mətnin faktoloji qavranması verbal materialda açıq şəkildə ifadə olunmuş məlumatları müəyyənləşdirməyi nəzərdə tutur. Bura bədii mətnindəki hadisələr, obrazlar, zaman, məkan, qeyri-bədii mətnindəki fakt və fikirlər daxildir. Mətnindəki yeni sözlərin mənasını kontekstdən çıxış edərək müəyyənləşdirmək, hadisələrin ardıcılılığını müəyyən etmək, oxuyarkən qeydlər götürmək də faktoloji qavramanın komponentləridir.

### 2.3. Şərhetmə və əlaqələndirmə

Bu standart mətnin ümumi məzmun səviyyəsində qavranılmasını nəzərdə tutur. Şagird bədii mətnlərdə detallardan, müəllif ironiyasından çıxış edərək obraz haqqında fikir yürütməyi, qeyri-bədii mətnin müxtəlif hissələrində əks olunmuş məlumatlardan nəticə çıxarmağı, onları əlaqələndirməklə yeni informasiya əldə etməyi bacarmalıdır. Müəllif mövqeyi ilə real faktları, fikirlərlə arqumentləri əlaqələndirmək də bu standarta daxil olan bacarıqlardır.

### 2.4. Tənqidî təfəkkür və analiz

Bu mərhələdən etibarən şagird ümumi filoloji bacarıqlarını nümayiş etdirir: mətni ideya və obrazlar sistemi, məzmun-struktur və dil-üslub xüsusiyyətləri baxımından təhlil edir. Eyni zamanda oxu bacarığı ekspressiv bacarıqlarla – danışma və yazı ilə integrasiya olunur: şagird oxuduğu mətnə münasibət bildirməklə rəy yazır, mətnə yaradıcı yanaşmaqla nəql edir, onu dəyişdirir, davam etdirir və s.

Oxuyub-anlama məzmun xəttində verbal (sözlü) informasiya ilə yanaşı qrafik və verbal-qrafik informasiyanın qavranılması da xüsusi rol oynayır. Bu bacarıq aşağı siniflərdə müxtəlif məzmunlu rəsm və illüstrasiyalar üzrə danışma ilə başlanır və yuxarı siniflərdə verbal-qrafik

informasiyanın (sxem, diaqram, cədvəl, məlumat vərəqi və s.) şərhi ilə davam etdirilir. Verbal-qrafik informasiyanı qavrama bacarığı bir çox hallarda danışma və yazı ilə ineqrasiya olunur.

### 3. Yazı

Müsair dövrdə şagirdlərin yazı bacarıqlarına qoyulan əsas tələblər, ilk növbədə, onların fikir və duyguları savadlı və ekspressiv şəkildə ifadə etməsinə yönəlib. Bu bacarıq 1-ci sinifdə şagirddə yazı texnikasının formalasdırılması ilə başlanır (səslə hərfi uyğunlaşdırmaq, üzündən köçürmək və s.) və sonradan məqsəddən asılı olaraq müxtəlif yazı tiplərinin tələblərinə əməl olunması ilə davam etdirilir.

#### 3.1. Yazı məqsədləri və tipləri

Yazılacaq mətnin strukturunu formalasdırmaq, dil-üslub xüsusiyyətlərini müəyyənləşdirmək yazı məzmun xəttində əsas bacarıqlardan biridir. Şagird ifadə etmək istədiyi fikirləri mətnin abzasları və hissələri üzrə düzgün strukturlasdırmağı bacarmalıdır. Bu baxımdan mətnlər müxtəlif tiplərə (növlərə) ayrılır ki, onlar məqsəddən asılı olaraq altstandartlar üzrə qruplaşdırılır.

Mətnlər bədii və qeyri-bədii olmaqla iki yerə ayrılır. Onlar məqsəd, dil-üslub və məzmun baxımından fərqlidir. Belə ki, bədii mətnlər təxəyyül əsasında yazılırsa, qeyri-bədii mətnlərin əsasında fakt, izah və mühakimələr durur.

Qeyri-bədii mətnlərdə əsas məqsəd oxucunu məlumatlaşdırmaq, hər hansı fikrə inandırmaq və ya təlimat verməkdir. Bu məqsədlərdən asılı olaraq, qeyri-bədii mətnlərin müxtəlif növləri var.

Informativ mətn müəyyən varlıq və ya hadisə haqqında məlumat(lar) təqdim edən qeyri-bədii mətnidir. Bu cür mətnlərdə məlumatlar xronoloji (zaman ardıcılılığı ilə) və ya qeyri-xronoloji (altmövzular üzrə ardıcılıqla verilə bilər).

İzahedici mətn hər hansı varlıq və ya hadisəni izah etmək məqsədi daşıyan qeyri-bədii mətnidir. Məsələn, baramadan ipəyin alınma prosesi və ya daxiliyanma mühərrikinin işləmə prosesi.

Arqumentativ mətn oxucunu hər hansı fikrə inandırmaq məqsədi daşıyan və bu fikri arqumentlərlə əsaslandıran mətnidir. Fikri əsaslandırmaq bacarığının formalasdırılması baxımından arqumentativ mətnlər üzrə iş – onların təhlili və belə mətnləri yazmaq üçün araşdırmaşaların aparılması müasir təhsildə xüsusi əhəmiyyət kəsb edir. Belə mətnlərin daha mürəkkəb növlərindən biri də müəyyən bir problemlə bağlı müxtəlif baxış bucaqlarının əks olunduğu polemik mətnlərdir. Belə mətnlər üzrə iş apararkən şagirdlər *rasional arqumentləri*<sup>3</sup> *emosional arqumentlərdən*<sup>4</sup> fərqləndirməyi və problemlə bağlı düzgün nəticə çıxarmağı bacarmalıdır.

Təlimatverici-prosedural mətn hər hansı fəaliyyəti icra etmək üçün qayda və üsulları müəyyən edən yazılı göstərişdir. Fəaliyyət növündən asılı olaraq müxtəlif növləri olur: texniki təlimat (hər hansı cihazdan istifadə qaydaları), resept (dərman və ya kulinariya), qaydalar toplusu (kodeks və əsasnamələr) və s.

<sup>3</sup> **rasional arqument** – fikri əsaslandırmaq üçün istifadə olunan təkzibolunmaz dəllillər: real faktlar, statistika, təbiət qanunları, eksperimentlərin nəticələri, rəsmi sənədlər, ilkin tarixi mənbələr.

<sup>4</sup> **emosional arqument** – qarşı tərəfi (auditorianı) emosional (ekspressiv) səviyyədə inandırmaq üçün istifadə olunan əsaslandırma: atalar sözləri, məsəllər, aforizmlər, bədii əsərlərdən nümunələr, nüfuzlu alımlərin fikirləri (sitatlar), həyatdan nümunələr, KİV-ə istinad.

Orta məktəbdə mətnlərin növləri haqqında məlumatlar, sadəcə, deklarativ məqsədlərə xidmət etmir. Bu biliklər şagirdlərə mətnin məqsədini, həmin məqsəddən asılı olaraq onun strukturunu və dil-üslub xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mətnlərin növləri və onlara xas məzmun-struktur və dil-üslub xüsusiyyətləri ilə tanışlıq şagirdlərə həmin mətnləri düzgün təhlil etməyə, verilmiş parametrlərə uyğun mətnlər yazmağa imkan verir.

Tanış olduğu – dirlədiyi, oxuduğu, şahidi olduğu məlumatları yazıda əks etdirmək (3.1.1.) şagirddən bildiklərini öz sözləri ilə ifadə etməyi tələb edir. Bu altstandartla müqayisədə fikir, fakt və təəssüratlar əsasında mətn yazmaq (3.1.2) daha mürəkkəb əqli prosesdir. Burada yazıda ifadə olunan fikirlər müxtəlif təfəkkür fəaliyyətlərinin (məntiqi, tənqidi, analitik, yaradıcı) nəticəsi kimi meydana çıxır. Hər hansı bir fakt, fikir və ya hadisə haqqında məlumat vermək, onu təhlil etmək, onunla bağlı ideya və münasibətini ifadə etmək, irəli sürdüyü **tezisi**<sup>5</sup> əsaslandırmaq məqsədilə yazılan yazı növü **esse** adlanır.

Əməli yazılar (3.1.3.) sosial və işgüzar həyatın müxtəlif sahələrində insanların tez-tez qarşılaşdığı yazı növüdür. Sınıflar üzrə standartlarda əməli yazı formaları sadədən mürəkkəbə doğru təqdim olunur.

Təqdimat tədris prosesində geniş istifadə olunan fəaliyyət növlərindən biridir (3.1.4.). Təqdimat etmək danışma ilə integrasiya olunan yazı bacarıqlarından biridir ki, burada təqdim ediləcək məlumatların qısa, ləkonik şəkildə ifadəsi, onların müvafiq qrafik materiallarla müşayiət olunması nəzərdə tutulur.

### 3.2. Yazı normaları

Düzgün, savadlı yazı ilk növbədə ədəbi dil normallarına uyğun olmalıdır. Bu baxımdan, yazı bacarığının formallaşması və inkişafı üç istiqamət üzrə aparılır: 1) orfoqrafiya - sözlərin düzgün yazılışı; 2) punktuasiya - durğu işarələrindən istifadə qaydaları; 3) qrammatika - fikrin dəqiq ifadəsi üçün sözlərin qrammatik formasının və cümlə konstruksiyalarının düzgün qurulması.

Hər bir sinifdə bu məzmun standartı "Dil qaydaları" məzmun xəttinin müvafiq standartları ilə integrasiya olunur. Belə ki, şagirdlər dil qaydaları üzrə mənimsədikləri bilikləri yazıda tətbiq edirlər.

## **4. Dil qaydaları**

Dil qaydaları nitq bacarıqlarının ədəbi dilin normallarına uyğun inkişafını təmin edən vasitədir. Müasir yanaşmaya görə, dil qaydaları real nitqdən təcrid olunmuş şəkildə deyil, şifahi və yazılı nitqdə müvafiq situasiyalarda tətbiq olunmaqla tədris edilməlidir.

Məlumdur ki, linqvistikən hər bir bəhsinin sadə və mürəkkəb kateqoriyaları və qaydaları vardır. Bu baxımdan, hər hansı bir bəhsin müəyyən sinifdə tam olaraq mənimsədib növbəti sinifdə digər bəhsə keçmək metodiki baxımdan düzgün sayılır. Bu baxımdan, "Dil qaydaları" məzmun xəttinin xarakterik cəhətlərindən biri dilçiliyin müxtəlif sahələrini əhatə edən məzmun standartlarının siniflər üzrə paralel şəkildə təqdim olunmasıdır. Bu prinsip məzmun standartlarının siniflər üzrə inkişaf xəttində sadədən mürəkkəbə prinsipini və hər bir sinif daxilində standartların üfüqi integrasiyasını təmin edir. Məsələn: 7-ci sinifdə morfolojiya üzrə modal sözlər, sintaksis üzrə ara sözlər, punktuasiya üzrə ara sözlərdə vergüldən istifadə mövzuları tədris olunur.

<sup>5</sup> **tezis** - doğruluğu əsaslandırılan müddəə; irəli sürülen fikir, mühakimə, müəllif mövqeyi.

#### 4.1. Orfoqrafiya və orfoepiya

Orfoqrafiya və orfoepiya dilçiliyin fonetika bəhsini ilə bağlı olan qaydalar toplusudur. Burada məqsəd dilin fonetik qanuna uyğunluqlarından çıxış edərək şagirdlərə sözlerin düzgün yazılış və tələffüz normalarını öyrətməkdir. Bu məzmun standartı sözlərdə sait və samitlərin tələffüzü və yazılışı (4.1.1.), sözlərin və mürəkkəb adların böyük hərfə yazılışı (4.1.2.), şəkilçilərin yazılışı və tələffüzü (4.1.3.), sözlərin bitişik, ayrı və defisə yazılışı (4.1.4.) və sairə bu kimi altstandartları əhatə edir. Göründüyü kimi, kurikulumda orfoqrafiya qaydalarına daha çox yer ayrıılır. Bu isə orfoepiyada mübahisəli məqamların olması və dil tədrisində savadlı yazıya daha çox önəm verilməsi ilə bağlıdır. Lakin sözlərdə sait və samitlərin, bir sıra şəkilçilərin tələffüzündə, eləcə də vurğulu hecanın müəyyən edilməsində elə orfoepiya qaydaları var ki, onların orta məktəbdə öyrədilməsi xüsusi əhəmiyyət kəsb edir.

#### 4.2.Qrammatika

Nitq bacarıqlarının düzgün formalaşmasında vacib məqamlardan biri fikrin aydın və anlaşıqlı ifadə olunması üçün qrammatik forma və konstruksiyaları düzgün müəyyənləşdirməkdir. Bu baxımdan, ümumi təhsil pilləsində qrammatik qaydaların tədrisi nitq vahidlərinin semantikası ilə sıx bağlı olmalıdır. Hər bir sözün qrammatik forması onun leksik mənasına əlavə bir informasiya çaları qatır. Semantika bu çaları müəyyənləşdirir. Ona görə də müxtəlif kontekstlərdə nitq vahidlərinin semantik baxımdan izahı daha düzgün yanaşmadır. Semantika yalnız əsas nitq hissələrinin deyil, bütün nitq vahidlərinin, eləcə də köməkçi sözlərin, şəkilçilərin, sintaktik konstruksiyaların, hətta durğu işaretlərinin ötürüyü informasiyanı nəzərdə tutur. Hər bir nitq vahidinin semantik xüsusiyyəti kontekstdən və həmin vahidin qrammatik formasından asılı olur. Nitqdə istənilən vahidin qrammatik forması informasiyanın düzgün çatdırılmasına xidmət edir. Dilin tədrisinə kommunikativ yanaşma fonunda dil vahidlərinin kontekstdə öyrənilməsi əsas götürülmüşdür.

Ona görə də qrammatika ilə bağlı məzmun standartlarının inkişaf xəttində nitq prosesi üçün əhəmiyyətli olan dilçilik anlayışları və qaydalarının mənimsənilməsi əsas istiqamət kimi müəyyən olunub.

#### 4.3. Punktuasiya

Punktuasiyaya əməl olunması savadlı yazının göstəricilərindən biridir. Buna nail olmaq üçün müəyyən qrammatik biliklər tələb olunur: mürəkkəb cümlənin tərkib hissələrini müəyyənləşdirmək, cümlə üzvlərini, nitq hissələrini bir-birindən fərqləndirmək və s. Bununla yanaşı, punktuasiyanın əsas prinsipi cümlələrin asan qavranılmasına xidmət etmək, ikimənalılığı aradan qaldırmaqdır. Bu baxımdan, "Dil qaydaları" məzmun xəttində punktuasiya əsas standart kimi verilib. Buradakı altstandartlar müvafiq tədris mərhələsində keçilən müxtəlif qrammatik qaydalarla integrasiya olunur: cümlənin məqsəd və intonasiyasından asılı olaraq cümlə sonunda durğu işaretlərinin işlənməsi, köməkçi nitq hissələrində vergülün işlənməsi, vasitəsiz nitq və dialoqlarda durğu işaretləri, əlavə cümlələr, xıtab və ara sözlər, həmcins cümlə üzvləri, əlavə cümlələr və s.

#### 4.4. Leksika

Söz ehtiyatı həm anlama (oxu və dinləmə), həm də özünüifadə (yazı və danışma), yəni bütün nitq bacarıqları üçün vacib olan dil komponentidir. Şagirdlərdə söz ehtiyatının inkişafı empirik prosesdir: şagird mütləkə etdikcə, ünsiyyətdə olduqca yeni sözlərlə qarşılaşır, onların mənalarını müəyyənləşdirir və beləliklə, söz ehtiyatını artırır. Lakin söz ehtiyatını zənginləşdirməyin, leksik vahidləri izah etməyin, söz duyumunu inkişaf etdirməyin linquistik metod və üsulları var. Ona görə də bu komponentin "Dil qaydaları" məzmun xəttində yer

alması təbiidir. Bununla belə, söz ehtiyatı həm reseptiv, həm də ekspressiv bacarıqlara təsir edən amil kimi nitq bacarıqları ilə bağlı məzmun xətlərində də əks olunur.

Kurikulumda “Söz ehtiyatı” məzmun standartı ilə bağlı üç əsas bacarığın inkişaf xətti izlənilir: 1) sözün mənasını müəyyən etmək, 2) sözün mənasını izah etmək, 3) nitqdə məcaz və üslubi fiqurların rolunu müəyyən etmək.

Sözün leksik mənasını müəyyən etməyin bir neçə yolu göstərilir: lügət vasitəsilə, kontekstin köməyi ilə və sözün tərkibindəki **morfemlərin**<sup>6</sup> semantikasından çıxış edərək. Sonuncu üsul şagirdlərin akademik söz ehtiyatının inkişafına xidmət edən ən effektiv üsullardan biridir. Əgər aşağı siniflərdə bu altstandart daha çox milli və ərəb-fars mənşəli morfemlər vasitəsilə reallaşdırılırsa (*kəm, ala, qeyri, -çı<sup>4</sup>, abad, və s.*), yuxarı siniflərdə yunan-latın mənşəli morfemlərin (*aero, hidro, meqa, eks, re, kratos, ultra, uni, nano, neyro, fobiya, maniya və s.*) iştirakı ilə yaranan sözlərdən bəhs edilir.

Sözün mənasını izah etmək daha çox ekspressiv bacarıqdır və onun inkişafında son mərhələ sözün *leksikoqrafik (lügəvi) izahını* verməkdir. Bunun üçün sözün aid olduğu *hiperonim*<sup>7</sup> adlandırmak və onu başqa *hiponimlərdən*<sup>8</sup> fərqləndirən xüsusiyyətləri sadalamaq lazımlıdır (pələng – pişik cinsindən olan dərisi zolaqlı iri yırtıcı heyvan). Lakin buna qədər aşağı siniflərdə: a) sözü sinonim vasitəsilə izah etmək, b) sözün aid olduğu ümumi məna qrupunu müəyyən etmək, c) anlayışın xüsusiyyətlərini sadalamaq kimi mərhələlər göstərilir.

Məcaz və üslubi fiqurlar nitqin bədii təsir gücünü artırın vasitələrdir. Mətnədə onları müəyyənləşdirmək üçün bir sıra leksikoloji terminlərə ziyanlaşdırmaq lazımdır.

---

<sup>6</sup> **morfem** - sözün leksik və ya qrammatik mənası olan hissəsi - kök, şəkilçi və ya hissəcik. Bir sıra alınma morfemləri (eks, anti, avto, hidro və s.), söz və hissəcikləri (-dək, -tək, -can, -la, idı, imiş və s.) şəkilçilərdən fərqləndirmək üçün bu termindən istifadə olunur.

<sup>7</sup> **hiperonim** – müəyyən sözlə müqayisədə daha ümumi məna ifadə edən söz; məs.: “pələng” sözü ilə müqayisədə “heyvan” sözü hiperonimdir.

<sup>8</sup> **hiponim** – eyni hiperonimə aid olan sözlərdən biri; məs.: “pələng”, “maral”, “kirpi” sözləri “heyvan” sözünün hiponimləridir.

## **Azərbaycan dili fənninin məzmunu və ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri**

### **İbtidai təhsil səviyyəsində şagird:**

1. müvafiq qaydalar əsasında oxuyur;
2. nitq etiketlərinə və dil qaydalarına əməl edir;
3. oxuduqlarına və dinlədiklərinə münasibət bildirir;
4. kiçikhəcmli sadə mətnlər qurur;
5. fikirlərini şifahi və yazılı ifadə edir.

**İbtidai təhsil səviyyəsinin sonunda bu nəticələrə çatmaq üçün** əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lügət ehtiyatının tədricən zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və orfoqrafik normaların öyrənilib tətbiq olunması, ekspresiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anlayışların yaradılması təmin olunur.

### **Ümumi orta təhsil səviyyəsində şagird:**

1. mətnin üslubuna uyğun oxu texnikası tətbiq edir;
2. nitqində dil qaydalarına əməl edir;
3. oxuduğuna və dinlədiklərinə münasibətini əsaslandırır;
4. müxtəlif tipdə və formada mətnlər qurur, yaradıcı yazılar yazır;
5. əməli yazı nümunələri hazırlayır.

**Ümumi orta təhsil** səviyyəsinin sonunda bu nəticələrə çatmaq üçün şagirdlərdə oxuyub anlama, mənimsənilmiş informasiyanın təhlili, şifahi və yazılı nitq vərdişlərinin inkişaf etdirilməsi, nitqin leksik, qrammatik və üslubi cəhətdən zənginliyi, təcrübi baxımdan əhəmiyyətli olan dilçilik anlayışları və qaydalarının mənimsənilməsi, dil hadisələri zəminində şagirdlərin idrak fəaliyyətinin və ünsiyyət bacarıqlarının inkişafı, şagirdlərdə ana dilinə məhəbbət və hörmət hissini formalaşdırılması təmin edilir.

### **Tam orta təhsil səviyyəsində şagird:**

1. nitqində ədəbi dil normalarına riayət edir;
2. oxuduğu və dinlədiyi mətnləri ideya və üslub baxımından təhlil edir;
3. verilmiş mətnləri dil və üslub cəhətdən təkmilləşdirir;
4. əməli yazı nümunələri üzrə praktik bacarığa yiyələndiyini nümayiş etdirir.

**Tam orta təhsil səviyyəsində** ümumi orta təhsil səviyyəsindəki fəaliyyət istiqamətləri inkişaf etdirilməklə ədəbi dilin üslublarından istifadə imkanlarının genişləndirilməsi, şifahi və yazılı nitq prosesində nitq mədəniyyətinin tələblərinə riayət edilməsi, natiqlik vərdişlərinin yaradılması təmin olunur.

**Qeyd 1:** *Ümumi təhsil pilləsində Azərbaycan dili fənni üzrə müəyyənəşdirilmiş məzmun xətləri vasitəsilə təhsilalanlarda təfəkkürlə (yaradıcılıq (kreativlik), tənqidi təfəkkür, qərar qəbul etmə, müstəqil öyrənmə), fəaliyyətlə (ünsiyyət, əməkdaşlıq, rəqəmsal və informasiya savadlılığı) və dəyərlərlə (fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət) bağlı səriştələr formalaşdırılır.*

**Qeyd 2:** Azərbaycan dili fənninin tədris olunduğu siniflər üzrə ümumi təlim nəticələrinə uyğun nəzərdə tutulan standartlar məzmun xətləri üzrə verilmişdir. Fənn üçün nəzərdə tutulan məzmun iki sütunda təqdim edilir. Birinci sütunda altstandartlar, ikinci sütunda altstandartların izahı və tövsiyə edilən fəaliyyətlər verilmişdir.

**Qeyd 3:** Kodlaşmada birinci ədəd sinfi, ikinci ədəd məzmun xəttini, üçüncü ədəd əsas standartı, dördüncü ədəd altstandartı təyin edir.

**Qeyd 4:** Bu kurikulumda altstandartlar bir çox hallarda təlim nəticələrinə bərabər tutulur.

## MƏZMUN STANDARTLARI

Altstandartlar	İzah və tövsiyə olunan fəaliyyətlər
<b>I SINİF</b>	
<b>Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA</b>	
<b>Standart 1-1.1.</b> Dinləyib-anlama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.	
1-1.1.1. Dinlədiyi mətnlə bağlı sadə faktoloji suallara cavab verir.	<ul style="list-style-type: none"> <li>Verilmiş şəkillərin köməyi ilə dinləmə mətninə dair sualların (<i>kim? nə? harada? tipli</i>) cavablandırılması. <i>Məzmuna uyğun olaraq cümlənin tamamlanması; məsələn: "Nənə Vüqara ... aldı. (velosiped)"</i></li> </ul>
1-1.1.2. Dinlədiyi mətndəki fakt və hadisələri şərh edir.	<ul style="list-style-type: none"> <li>Müəllifin oxucuya çatdırmaq istədiyi əsas fikrin müəyyən edilməsi. <i>"Müəllif bu mətni yazmaqla oxucuya hansı fikri çatdırmaq istəyib?"</i> Dinlədiyi mətndə hadisələr arasındaki səbəb-nəticə əlaqəsinin müəyyən edilməsi. <i>Cümlənin tamamlanması: "Kirpi dovşana qalib gəldi, çünkü ..."</i></li> </ul>
1-1.1.3. Dinlədiyi mətndəki obrazlara münasibət bildirir.	<ul style="list-style-type: none"> <li>Həyat və mənəvi dəyərlər haqqında təsəvvürlərdən çıxış edərək obrazlar haqqında fikir yürüdülməsi. <i>Obrazın davranışından çıkış edərək fikrin əsaslandırılması, məs.: "Kirpi və dovşan" mətnində şagird Dovşanın nitqindən və hərəkətlərdən çıkış edərək onun lovğa olduğunu əsaslandırır.</i></li> </ul>
<b>Standart 1-1.2.</b> Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.	
1-1.2.1. Müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini ifadə edir.	<ul style="list-style-type: none"> <li>Səslənən fikirlərlə bağlı həyatdan və ya əldə etdiyi məlumatlardan nümunələrin gətirilməsi. <i>Məsələn, heyvanların insanlara faydası müzakirə olunarkən dinlədiyi, oxuduğu mətnlərdən, eləcə də həyatda gördükлərdən çıkış edərək başqalarının fikirlərini tamamlayır.</i></li> </ul>
1-1.2.2. Hər hansı mövzuda dialoq qurur.	<ul style="list-style-type: none"> <li>Yaş səviyyəsinə uyğun təklif olunan mövzuda sinif yoldaşı və ya müəllimlə söhbətin aparılması. <i>Məsələn, sinif yoldaşı ilə "Mənim ailəm", "Sevimli oyunum" və s. mövzularda dialoqun qurulması.</i></li> </ul>
<b>Standart 1-1.3.</b> Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.	
1-1.3.1. Oxuduqlarını və dinlədiklərini rabitəli şəkildə təqdim edir.	<p><i>Verilmiş sualları cavablandırmaqla mətnin nəql edilməsi.</i> <i>Şeirin nəsrə çevrilərək (öz sözləri ilə) nəql edilməsi.</i></p>
1-1.3.2. Sadə sxemlər və komikslər üzrə danışır.	<p><i>Komiksleri müşayiət edən qısa ifadələrin genişləndirərək nəql edilməsi. Evdən məktəbə qədər yolun sxemi üzrə təsvir edilməsi.</i></p>
1-1.3.3. Hər hansı hadisə, varlıq haqqında fikirlərini rabitəli cümlələrlə ifadə edir.	<ul style="list-style-type: none"> <li>Müşahidələri və bildiyi məlumatlar əsasında varlıq və ya hadisə ilə bağlı fikirlərin təqdim edilməsi. <i>Verilmiş mövzuya və ya situasiyaya uyğun məzmunda mətn quraraq danışma</i></li> </ul>
1-1.3.4. Araşdırma nəticəsində əldə etdiyi	<ul style="list-style-type: none"> <li>Yaş səviyyəsinə uyğun sadə mövzularda təqdimatın hazırlanması.</li> </ul>

məlumatları rabitəli şəkildə təqdim edir.	<i>Məsələn, ailə şəcərəsi və ya ev heyvanları ilə bağlı araşdırma və təqdimat.</i>
1-1.3.5. Dirlədiyi mətnin məzmunundan çıkış edərək onun davamını təxmin edir.	<ul style="list-style-type: none"> <li>Mətnin davamı ilə bağlı təxəyyülünə uyğun rabitəli mətnin qurulması.</li> </ul> <p><i>Şəkillərə baxaraq mətnin davamının təxmin edilməsi.</i></p>
<b>Standart 1-1.4.</b> Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normalarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.	
1-1.4.1. Cümlə qurarkən düzgün söz sırasına əməl edir.	<ul style="list-style-type: none"> <li>Şeiri nəsrə çevirərkən cümlələrin düzgün söz sırası ilə ifadə edilməsi.</li> <li>Suallardan istifadə etməklə cümlələrin qurulması.</li> <li>Qeyri-ardıcıl verilmiş sözlərdən istifadə edərək cümlə qurulması.</li> </ul>
1-1.4.2. Danışarkən məzmun uyğun intonasiyadan istifadə edir.	<i>Məsələn, rollu oyun zamanı obrazın nitqinin onun xarakterinə uyğun səsləndirilməsi.</i>
<b>Məzmun xətti 2. OXU</b>	
<b>Standart 1-2.1.</b> Səlis və ifadəli oxu. Kiçik həcmli mətnləri sürətli, aydın, səlis oxuyur.	
1-2.1.1. İlk oxu bacarığı nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>Sözlərin hecələrlə oxunması.</li> <li>Sözləri bütöv tələffüz etməklə cümlə və kiçikhəcmli mətnlərin oxunması.</li> <li>Mətni oxuyarkən sözlərin düzgün tələffüz edilməsi.</li> </ul> <p><i>Qeyd: Bu mərhələdə “düzgün tələffüz” dedikdə orfoepik normalar deyil, sözdəki hərflərin ifadə etdiyi səslərə uyğun tələffüzü nəzərdə tutulur; məsələn, şagird “şəhər” əvəzinə “səhər” oxuduqda cümlədə məna pozuntusunu hiss edib yenidən oxuyur.</i></p>
1-2.1.2. Cümlə sonunda durğu işaretlərini (nöqtə, sual işaretəsi) nəzərə almaqla oxuyur.	<i>Nəqli və sual cümlələrinin uyğun intonasiya ilə oxunması.</i>
<b>Standart 1-2.2.</b> Faktoloji qavrama. Mətndə açıq şəkildə ifadə olunmuş informasiyanı mənimsədiyini nümayiş etdirir.	
1-2.2.1. Oxuduğu mətndəki hadisələri, obrazları, zaman və məkanı müəyyənləşdirir.	<ul style="list-style-type: none"> <li>Kim? nə? harada? nə zaman? tipli sualların cavablandırılması.</li> <li>Mətndəki açar sözlərin müəyyən edilməsi.</li> <li>Mətnin başlıq, illüstrasiya kimi elementlərindən çıkış edərək məzmununun təxmin edilməsi.</li> </ul>
1-2.2.2. Verbal informasiyanı qrafik təsvirlə uyğunlaşdırır.	<ul style="list-style-type: none"> <li>Mətnin süjet xəttinə əsasən illüstrasiyaların ardıcılığının müəyyən edilməsi.</li> <li>Şəkilaltı sözləri oxumaqla komiksləri anladığını nümayiş etdirməsi.</li> <li>Mətnə çəkilmiş illüstrasiyalardan çıkış edərək məzmununun təxmin edilməsi.</li> </ul>
1-2.2.3. Mətndə rast	<ul style="list-style-type: none"> <li>Şəkillərlə sözlər arasında uyğunluğun müəyyən edilməsi.</li> </ul>

gəldiyi söz və ifadələrin mənasını anladığını nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>Sözün cümlədə mənasına uyğun işlədilməsi.</li> <li>Verilmiş izaha (əlamətlər və ümumi mənaya) görə sözün müəyyən edilməsi.</li> </ul>
<b>Standart 1-2.3.</b> Şərhetmə və əlaqələndirmə. Mətndə açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.	
1-2.3.1. Mətndəki hadisələr arasındakı səbəb-nəticə əlaqəsini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Mətndəki hadisələrlə bağlı niyə? nə üçün? suallarına cavab verilməsi.</li> </ul>
1-2.3.2. Obrazların xarakterindəki əsas xüsusiyyəti müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Obrazların davranışından çıxış edərək onların xarakterlərinin təhlili.</li> <li>Mətndəki obrazların müqayisəsi.</li> <li>Müxtəlif mətnlərdəki obrazların müqayisə edilməsi.</li> </ul>
1-2.3.3. Mətndə əsas fikri müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Mətndə müəllifin çatdırmaq istədiyi əsas fikir və ya məlumatın müəyyən edilməsi.</li> <li>Mətndə (təmsil və s.) əsas fikri ifadə edən cümlənin seçilməsi.</li> </ul>
<b>Standart 1-2.4.</b> Tənqid təfəkkür və yaradıcı yanaşma. Mətndəki fakt və hadisələrlə bağlı şəxsi münasibətini ifadə edir.	
1-2.4.1. Mətndəki obrazlara və onların davranışına münasibətini bildirir.	<ul style="list-style-type: none"> <li>“Baş qəhrəmanın yerində olsaydın...” kimi sualların cavablandırılması.</li> </ul>
1-2.4.2. Təxəyyülündən çıxış edərək mətnin məzmununa yaradıcı yanaşır.	<ul style="list-style-type: none"> <li>Şəkillərdən istifadə etməklə mətnin genişləndirilməsi.</li> <li>Mətnin məzmunundan çıxış edərək hadisələrin davamının təxmin edilməsi.</li> </ul>
1-2.4.3. Nəzm və nəsrlə yazılmış mətnlərin məzmun-struktur xüsusiyyətlərini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Şeirin əsas struktur elementlərinin (bənd, misra) fərqləndirilməsi.</li> <li>Nəsrlə yazılmış mətnin abzaslarının müəyyən edilməsi.</li> <li>Şeirdə qafiyələnən sözlərin seçilməsi.</li> <li>Heca vəznli şeirdə misralardakı hecaların sayının müəyyənləşdirilməsi.</li> <li>Mətnin başlıq, illüstrasiya kimi elementlərindən çıxış edərək məzmununun təxmin edilməsi.</li> </ul>
<b>Məzmun xətti 3. YAZI</b>	
<b>Standart 1-3.1.</b> Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.	
1-3.1.1. Yazısında hüsnxət normallarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Böyük və kiçik hərfərin hüsnxət normallarına uyğun yazılması.</li> <li>Səslə hərfi uyğunlaşdıraraq səslənən sözün hüsnxət normallarına uyğun yazılması.</li> <li>Əlyazısı şəkildə olan sözlərin və kiçikhəcmli mətnlərin üzündən köçürülməsi.</li> <li>Çap hərfi ilə verilmiş sözlərin və kiçikhəcmli mətnlərin</li> </ul>

	<p>üzündən köçürülməsi.</p> <ul style="list-style-type: none"> <li>Cümlə yazarkən sözlər arasında ara məsafəsinin saxlanması.</li> </ul>
1-3.1.2. Yazısında hadisələrin ardıcılığına riayət edir.	<ul style="list-style-type: none"> <li>Şəkillər əsasında mətn yazarkən hadisələrin ardıcıl təsvir edilməsi.</li> <li>Tanış olduğu mətni öz sözləri ilə yazarkən hadisələrin xronoloji ardıcılığına riayət edilməsi.</li> <li>Oxuduğu mətnə aid cümlələrin ardıcılığının bərpa edilib köçürülməsi.</li> </ul>
1-3.1.3. Öyrəndiyi sadə orfoqrafiya və punktuasiya qaydalarına yazısında riayət edir.	Öyrənilmiş dil qaydalarının yazıda tətbiqi.
<b>Standart 1-3.2.</b> Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq kiçikhəcmli sadə mətnlər yazır.	
1-3.2.1. Bildiyi məlumatları yazıda əks etdirir.	<ul style="list-style-type: none"> <li>Əzbər bildiyi nəzm nümunələrinin yazılması.</li> <li>Dinlənilmiş və ya oxunmuş mətnin məzmununa uyğun cümlələrin yazılması.</li> <li>İllüstrasiyaya əsasən mətnin uyğun hissəsinin yazıda əks etdirilməsi.</li> <li>Süjetli şəkillər və ya kompozisiyalı illüstrasiyada təsvir olunanların yazıda əks etdirilməsi.</li> </ul>
1-3.2.2. Verilmiş plan əsasında mövzu ilə bağlı fikirlərini yazır.	Verilmiş suallar əsasında kiçikhəcmli mətnin (məktub, obrazca münasibət və s.) yazılması.
1-3.2.3. Sadə əməli yazılar (anket, açıqca) yazır.	<ul style="list-style-type: none"> <li>Açıqcada arzu və hisslerin ifadə edilməsi.</li> <li>Özü və ailəsi haqqında məlumatların sadə formalı ankətdə əks etdirilməsi.</li> </ul>
1-3.2.4. Təqdimat üçün müxtəlif vizual forma və üsullar seçilir.	<ul style="list-style-type: none"> <li>Mövzu ilə bağlı verbal və qrafik məlumatlardan ibarət təqdimat materialının hazırlanması.</li> <li>Sadə mövzular (mənim ailəm, meyvələrin faydası, ev heyvanları və s.) üzrə açar sözlərdən və əldə etdiyi, çəkdiyi şəkillərdən ibarət təqdimat materiallarının hazırlanması.</li> </ul>
<b>Məzmun xətti 4. DİL QAYDALARI</b>	
<b>Standart 1-4.1.</b> Orfoqrafiya. Dilin sadə fonetik qanunauyğunluqlarını izah edir və nitqində onlardan istifadə edir.	
1-4.1.1. Söz tərkibindəki səs və hecaları müəyyən edir.	<ul style="list-style-type: none"> <li>“K” hərfinin ifadə etdiyi səslərin müəyyənləşdirilməsi.</li> <li>Sait və samit səslərin fərqləndirilməsi.</li> <li>Sözdəki hecaların müəyyən edilməsi.</li> </ul>
1-4.1.2. Hərflərin ərifba sırasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Hərflərin ərifba sırası ilə sadalanması.</li> <li>Verilmiş hərflərin ərifba sırasındaki yerinin müəyyən edilməsi.</li> </ul>
1-4.1.3. Yazında sadə orfoqrafiya normalarına	<ul style="list-style-type: none"> <li>Şəxs və yer adlarının böyük hərfə yazılması.</li> <li>Yazında empirik şəkildə mənimsədilmiş bir sıra orfoqrafiya</li> </ul>

riayət edir.	normalarına əməl edilməsi.
<b>Standart 1-4.2.</b> Qrammatika. Nitq vahidlərini (söz, cümlə) ümumi semantik xüsusiyyətlərinə görə fərqləndirir.	
1-4.2.1. Ad, əlamət, say, hərəkət bildirən sözlərin ümumi qrammatik mənalarını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Sual verməklə ad, əlamət, say, hərəkət bildirən sözlərin müəyyən edilməsi.</li> <li>Cümlələrdə işlənmiş sözlərin qrammatik mənalarına görə (ad, əlamət, say, hərəkət) qruplaşdırılması.</li> </ul>
1-4.2.2. Mətndə cümlələri müəyyən edir, məqsəd və intonasiyaya görə fərqləndirir.	<ul style="list-style-type: none"> <li>Formal qrafik əlamətlərinə görə (böyük hərfə başlanması, sonda nöqtə qoyulması) mətndə cümlələrin fərqləndirilməsi.</li> <li>Nəqli və sual cümlələrinin bir-birindən fərqləndirilməsi.</li> </ul>
<b>Standart 1-4.3.</b> Punktuaşıya. Yazında sadə punktuasiya qaydalarına əməl edir.	
1-4.3.1. Cümlə sonunda müvafiq durğu işaretlərindən istifadə edir.	<ul style="list-style-type: none"> <li>Nəqli cümlənin sonunda nöqtə qoyulması.</li> <li>Sual cümləsinin sonunda sual işaretinin qoyulması.</li> </ul>
<b>Standart 1-4.4.</b> Leksika. Sözlərin mənalarını anladığını nümayiş etdirir.	
1-4.4.1. Sözün mənasını sadə üsullarla izah edir.	<ul style="list-style-type: none"> <li>Verilmiş sözə uyğun gələn şəklin müəyyən edilməsi.</li> <li>Sözün cümlədə mənasına uyğun işlədilməsi.</li> <li>Yaxınmənalı və əksmənalı sözlərin müəyyən edilməsi.</li> </ul>
<b>II SİNİF</b>	
<b>Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA</b>	
<b>Standart 2-1.1.</b> Dinləyib-anlama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.	
2-1.1.1. Dinlədiyi mətndəki əsas məqamlarla bağlı faktoloji suallara cavab verir.	<ul style="list-style-type: none"> <li>Dinlənilmiş mətndəki məlumatların hekayə xəritəsində qeyd edilməsi.</li> <li>Mətnin məzmunu ilə bağlı açar sözlərin müəyyən edilməsi. <i>Kim? Nə? Hara? Nə zaman? Nə üçün? Nə etdi?</i> və s. <i>tipli suallar</i>. <i>Mətnin məzmunu ilə bağlı "Doğru, yoxsa yanlış" çalışma modeli.</i> <i>"Mətndə hansı suala cavab var (yoxdur)?"</i> çalışma modeli.</li> </ul>
2-1.1.2. Dinlədiyi mətnin məzmununu şərh edir, obraz və fikirlərə münasibət bildirir.	<ul style="list-style-type: none"> <li>Fakt və hadisələr arasındaki səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsi.</li> <li>Obrazın davranışından çıkış edərək onun xarakterinə aid olan xüsusiyyətlərinə (xeyirxah, əliaçıq, qənaətcil, lovğa və s.) münasibətin bildirilməsi.</li> <li>Öz həyatından nümunələr gətirməklə dinlənilmiş mətndəki hadisə və obrazların şərh edilməsi.</li> </ul>
2-1.1.3. Dinlədiyi mətni genişləndirir, davamını təxmin edir.	<ul style="list-style-type: none"> <li>Verilmiş şəkillərdən və ya mətn parçalarından istifadə etməklə mətnin məzmununun genişləndirilməsi.</li> <li>İstiqamətləndirici suallar verməklə mətnin davamının təxmin edilməsi.</li> </ul>
<b>Standart 2-1.2.</b> Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.	
2-1.2.1. Həyatdan və əldə etdiyi məlumatlardan	<ul style="list-style-type: none"> <li>Səslənən fikirlərlə bağlı şəxsi mövqeyin bildirilməsi. <i>Məsələn, heyvanların mühafizəsi ilə bağlı müzakirə təşkil</i></li> </ul>

nümunələr gətirməklə dinlədiyi fikrə münasibət bildirir.	<i>edilərkən şagirdlərə "Sirkdə insanların heyvanlarla davranışına münasibətiniz necədir?" kimi suallar qoyula bilər.</i>
2-1.2.2. Mövzu üzrə əvvəlcədən müəyyənləşdirdiyi suallar əsasında dialoq qurur.	Dialoqa hazırlaşmaq üçün sualların tərtib edilməsi. Məqsəd mövzu (sevdiyi nağıllar, cizgi filmləri və s.) ilə bağlı daha çox məlumat əldə etməkdir. Daha sonra hazırlanmış suallar əsasında şagirdlər bir-biri ilə dialoq qururlar.
<b>Standart 2-1.3.</b> Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.	
2-1.3.1. Oxuduğu və dinlədiyi mətnləri plan əsasında nəql edir.	<ul style="list-style-type: none"> <li>• Oxuduğu və ya dinlədiyi mətnlərin ardıcılıqla nəql edilməsi.</li> <li>• Açıar sözlərə əsasən dinlənilmiş və ya oxunulmuş mətnin nəql edilməsi.</li> </ul>
2-1.3.2. Şəkil, sxem və illüstrasiyaları rabitəli şəkildə şifahi təqdim edir.	<ul style="list-style-type: none"> <li>• Simvolların (yol işarələri və s.) ifadə etdiyi mənanın şərhi.</li> <li>• Süjetli şəkil kompozisiyası üzrə mətn qurub nəql edilməsi.</li> <li>• Verilmiş açar sözlərdən istifadə etməklə şəkil kompozisiyasının təsviri.</li> </ul>
2-1.3.3. Hər hansı hadisə, varlıq haqqında fikir və təəssüratlarını ifadə edir.	<ul style="list-style-type: none"> <li>• İştirak etdiyi, şahidi olduğu hadisə (ekskursiya, ad günü və s.) haqqında təəssüratların bölüşülməsi.</li> <li>• Əlavə biliklərindən istifadə etməklə mövzu üzrə danışma. (Şəkildə gördüğünüz peşələr haqqında danışın.)</li> </ul>
2-1.3.4. Araşdırma nəticəsində əldə etdiyi məlumatları rabitəli şəkildə təqdim edir.	<ul style="list-style-type: none"> <li>• Mövzu üzrə (məsələn, yaşadığı ərazidəki məşhur yerlər) apardığı araştırma nəticəsində əldə etdiyi məlumatların bir neçə cümlə ilə təqdim edilməsi.</li> </ul>
<b>Standart 2-1.4.</b> Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normalarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.	
2-1.4.1. Nitqində yeni öyrəndiyi söz və ifadələrdən kontekstə uyğun istifadə edir.	<ul style="list-style-type: none"> <li>• Yeni öyrəndiyi sözlərdən istifadə etməklə cümlə qurulması.</li> <li>• Müəyyən mövzuda danışarkən öyrənilmiş akademik sözlərdən istifadə.</li> <li>• Verilmiş sözlərdən istifadə etməklə müxtəsər cümlənin genişləndirilməsi.</li> <li>• Situasiyaya uyğun sadə nitq etiketlərindən (salamlaşma, sağıllaşma, üzrxahlıq) istifadə edilməsi.</li> </ul>
2-1.4.2. Danışarkən məzmuna uyğun intonasiya, jest və mimikadan istifadə edir.	<ul style="list-style-type: none"> <li>• Danışarkən səs tonunun tənzimlənməsi, məntiqi vurgudan istifadə.</li> <li>• Rollu oyun zamanı obrazın nitqini onun xarakterinə və emosional vəziyyətinə uyğunlaşdırma.</li> </ul>
<b>Məzmun xətti 2. OXU</b>	
<b>Standart 2-2.1.</b> Səlis və ifadəli oxu. Kiçik həcmli mətnləri sürətli, aydın, səlis oxuyur.	
2-2.1.1. Müvafiq mətnləri sürətli və aydın səslə oxuyur.	<ul style="list-style-type: none"> <li>• Cümlələrdə sözlərin bütöv şəkildə tələffüz edilməklə oxunması.</li> </ul>
2-2.1.2. Cümlədə durğu işarələrini (nöqtə, sual	<ul style="list-style-type: none"> <li>• Cümlələri məqsəd və intonasiyaya görə fərqləndirməklə mətnlərin düzgün oxunması.</li> </ul>

ışarəsi, nida ışarəsi, iki nöqtə və s.) nəzərə almaqla oxuyur.	<ul style="list-style-type: none"> <li>Obrazların nitqini müəllif nitqindən ayıran durğu işarələrini nəzərə almaqla mətnlərin oxunması.</li> </ul>
<b>Standart 2-2.2.</b> Faktoloji qavrama. Mətndə açıq şəkildə ifadə olunmuş informasiyanı mənimsədiyini nümayiş etdirir.	
2-2.2.1. Oxuduğu mətndəki hadisələri, obrazları, zaman, məkan, fakt və fikirləri müəyyənləşdirir.	<ul style="list-style-type: none"> <li>Mətndəki hadisə və faktların ardıcılığının müəyyən edilməsi.</li> <li>Mətnin məzmunu ilə bağlı verilmiş hekayə xəritəsinin tamamlanması.</li> <li>Mətnin məzmununa uyğun planın tərtib edilməsi.</li> </ul>
2-2.2.2. Qrafik təsvirlərdən istifadə etməklə mətndəki məlumatları mənimsədiyini nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>İllüstrasiyaları nəzərdən keçirməklə mətnin məzmununun təxmin edilməsi.</li> <li>Verilmiş illüstrasiyanın mətnin müvafiq hissəsi ilə uyğunlaşdırılması.</li> <li>İllüstrasiyalara əsasən mətndə öz əksini tapmayan məlumatların müəyyənləşdirilməsi.</li> <li>İllüstrasiyalara mətnin məzmunu arasındaki uyğun(suz)luğun müəyyən edilməsi.</li> </ul>
2-2.2.3. Kontekstdən çıxış edərək sözün mənasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Mətndən tanış olmayan sözün seçilməsi.</li> <li>Sözlərlə izahlar arasında uyğunluğun müəyyən edilməsi.</li> <li>Sözün mənasına uyğun cümlədə işlədilməsi.</li> </ul>
<b>Standart 2-2.3.</b> Şərhetmə və əlaqələndirmə. Mətndə açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.	
2-2.3.1. Mətndəki hadisə, fakt və fikirlər arasındaki əlaqəni müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Mətnə əsasən obrazın davranışının səbəbinin izahı.</li> <li>Mətnin məzmunu ilə bağlı “Səbəb-nəticə cədvəli”nin tamamlanması.</li> <li>Obrazların hərəkətlərinin səbəbinin onların xarakteri ilə izah edilməsi.</li> <li>Faktlardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatın müəyyən edilməsi.</li> </ul>
2-2.3.2. Mətndəki hadisələr və obrazların davranışından çıxış edərək xarakterləri təhlil edir.	<ul style="list-style-type: none"> <li>Mətnə istinad etməklə obraz haqqında fikirlərin əsaslandırılması.</li> </ul>
2-2.3.3. Mətndə əsas hadisələrdən və obrazların davranışından çıxış edərək əsas fikri müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Mətnin əsas fikrə uyğun başlıqla adlandırılması.</li> <li>Tanış atalar sözlərindən mətndəki əsas fikrə uyğun olanının seçilməsi.</li> </ul>
<b>Standart 2-2.4.</b> Tənqidî təfəkkür və yaradıcı yanaşma. Mətndəki fakt və hadisələrə şəxsi münasibətini ifadə edir.	
2-2.4.1. Mətndəki fakt, hadisə və obrazlara	<ul style="list-style-type: none"> <li>Mətndəki əsas fikri həyatda gördükleri ilə müqayisə edərək şəxsi qənaətin bildirilməsi.</li> </ul>

münasibətini bildirir.	<ul style="list-style-type: none"> <li>Mətnin problemin həllinin şəxsi həyat təcrübəsində seçdiyi həll yolu ilə əlaqələndirilməsi.</li> </ul>
2-2.4.2. Mətni təxəyyülünə uyğun davam etdirir.	<ul style="list-style-type: none"> <li>Mətnin məzmunundan çıxış edərək davamının təxmin edilməsi və müəllif versiyası ilə müqayisəsi.</li> <li>Mətnin fakt və hadisə ilə tanış olduqdan sonra onun mümkün nəticələrinin müəyyən edilməsi.</li> </ul>
2-2.4.3. Bədii və qeyri-bədii mətnlərin məzmun-struktur xüsusiyyətlərini izah edir.	<ul style="list-style-type: none"> <li>Qeyri-bədii mətnin fakt və münasibət ifadə edən fikirlərin müəyyənləşdirilməsi. <i>Qeyd: İbtidai təhsil səviyyəsində qeyri-bədii mətn növlərindən yalnız informativ mətnlərə müraciət edilir.</i></li> <li>Müəllif təxəyyülünün real faktlardan fərqləndirilməsi.</li> <li>Mətnin giriş, əsas və sonluq hissələrinin müəyyənləşdirilməsi.</li> <li>Müxtəlif janrlara (nağıł) xas olan standart ifadələrin müəyyənləşdirilməsi.</li> <li>Mətnin struktur elementlərinin (başlıq, yarımbaşlıq, illüstrasiya və s.) onun məzmunu ilə əlaqələndirilməsi.</li> </ul>
2-2.4.4. Müxtəlif mətnləri məzmun və ideya baxımından müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Müxtəlif mətnlərdəki obrazların müqayisəsi, onların oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi.</li> <li>Müxtəlif mətnlər arasındaki ideya yaxınlığının müəyyən edilməsi.</li> </ul>

### Məzmun xətti 3. YAZI

**Standart 2-3.1.** Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.

2-3.1.1. Yazısının aydın və oxunaqlı olması üçün müvafiq yazı normallarına əməl edir.	<ul style="list-style-type: none"> <li>Sözlər arasında və durğu işaretlərindən istifadə zamanı uyğun ara məsafəsinin gözlənilməsi.</li> <li>Abzaslarda sətirbaşı məsafənin saxlanması.</li> <li>Mətn başlıqları və yarımbaşlıqlarının qəbul edilmiş normalara uyğun yazılması.</li> </ul>
2-3.1.2. Məlumatları (epizodları, fikirləri, faktları və s.) yazısında ardıcılıqla əks etdirir.	<ul style="list-style-type: none"> <li>Verilmiş plan əsasında mətnin yazılması.</li> <li>Yazılacaq mətnin yarımbaşlıqlar üzrə strukturlaşdırılması.</li> <li>Bədii mətn yazarkən hadisələrin zaman ardıcılığına riayət edilməsi.</li> <li>İnformativ mətnin faktlar arasında məntiqi ardıcılığı (səbəb-nəticə əlaqəsinə) riayət edilməsi.</li> </ul>
2-3.1.3. Öyrəndiyi sadə orfoqrafiya, qrammatika və punktuasiya qaydalarına yazısında riayət edir.	<p>1-2-ci siniflərdə öyrənilmiş dil qaydalarının yazıda tətbiqi. <i>İnteqrasiya: 2-4. Dil qaydaları</i></p>

**Standart 2-3.2.** Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.

2-3.2.1. Bildiyi və ya yeni tanış olduğu məlumatları yazısında əks etdirir.	<ul style="list-style-type: none"> <li>Dinlədiyi və ya oxuduğu mətnin qısa məzmununun (ifadə) yazılması.</li> <li>Mənzum mətnin nəsrə çevirərək yazılması.</li> <li>Açar sözlər əsasında mətnin məzmununa uyğun cümlələrin</li> </ul>
---	---

	<p>yazılması.</p> <ul style="list-style-type: none"> <li>Şəkildə təsvir edilən hadisə və ya obrazın yazida əks etdirilməsi.</li> <li>Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətnin yazılması.</li> <li>Qarşılaşdığı hadisələri şagirdin şəxsi gündəliyində əks etdirməsi.</li> </ul>
2-3.2.2. Təxəyyülünə əsasən sadə süjetli bədii mətn yazır.	<ul style="list-style-type: none"> <li>Verilmiş mövzu ilə bağlı sadə süjet qurub hekayənin yazılması.</li> <li>Təxəyyülünə əsasən təsviri mətnin (öz otağını, tanıdığı şəxsi və s.) yazılması.</li> <li>Təxəyyülünə əsasən dialoqun qurulması və yazılması.</li> </ul>
2-3.2.3. Suallar əsasında mövzu ilə bağlı qeyri-bədii (informativ) mətn yazır.	<ul style="list-style-type: none"> <li>Dinlədikləri və ya oxuduqları haqqında fikir yürütməklə kiçik həcmli mətnin yazılması.</li> <li>Oxuduğu mətndəki obrazlardan birinə məktub yazılması.</li> <li>Verilmiş plan əsasında oxuduğu mətn haqqında sadə rəy yazılması.</li> <li>Suallar əsasında mövzu ilə bağlı sadə informativ mətn yazılması.</li> </ul>
2-3.2.4. Təqdimat üçün müxtəlif vizual forma və üsullar seçir.	<ul style="list-style-type: none"> <li>Mövzu ilə bağlı verbal və qrafik məlumatlardan ibarət təqdimat materialının hazırlanması.</li> <li>Verilmiş mövzu üzrə şuar və şəkillərdən ibarət plakat hazırlanması.</li> <li>Təlimata əsasən qrafik informasiya –sxem, cədvəl (məs.: ailə ağacı) hazırlanması və təqdim edilməsi.</li> </ul>

#### Məzmun xətti 4. DİL QAYDALARI

**Standart 2-4.1.** Orfoqrafiya. Dilin sadə fonetik qanunauyğunluqlarını izah edir və nitqində onlardan istifadə edir.

2-4.1.1. Saitlərin növlərini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Qalın və incə saitlərin fərqləndirilməsi.</li> <li>Dodaqlanan və dodaqlanmayan saitlərin fərqləndirilməsi.</li> <li>Sözlərin ahəng qanununa uyğunluğunun müəyyən edilməsi.</li> </ul>
2-4.1.2. Sözlərin əlifba sırasına uyğun ardıcılığını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Verilmiş sözlərin əlifba sırası ilə düzülməsi.</li> <li>Hərflərin əlifba sırasından istifadə etməklə axtarılan sözün lüğətdə yerinin müəyyən edilməsi.</li> </ul>
2-4.1.3. Yazında sadə orfoqrafiya normalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Deyilişi və yazılışı fərqlənən bir sıra sözlərin orfoqrafik normalara uyğun yazılması.</li> <li>Şəxs, heyvan və yer adlarının böyük hərfə yazılmazı.</li> <li>Həm böyük, həm də kiçik hərfə yazılan sözlərin kontekstə uyğun olaraq düzgün yazılması.</li> <li>Sözlərin hecalara ayırmaqla sətirdən sətrə keçirilməsi.</li> </ul>

**Standart 2-4.2.** Grammatika. Nitq vahidlərini (söz, cümlə) ümumi semantik xüsusiyyətinə görə fərqləndirir.

2-4.2.1. Ad, əlamət, say, hərəkət bildirən sözlərin	<ul style="list-style-type: none"> <li>Əlamət bildirən sözlərin məna növlərinin (ölçü, forma, rəng, dad) müəyyən edilməsi.</li> </ul>
---	---

ümumi qrammatik mənalarını və morfoloji tərkibini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Bir sıra şəkilçilərin (-lar<sup>2</sup>, -inci<sup>4</sup>, -lı<sup>4</sup>) sözə qoşularaq yaratdığı semantikanın müəyyən edilməsi.</li> <li>Hərəkət bildirən sözlərin təsdiq və inkarının müəyyən edilməsi.</li> </ul>
2-4.2.2. Cümlənin ifadə etdiyi fikri müəyyən edir, məqsəd və intonasiyaya görə növlərini fərqləndirir.	<ul style="list-style-type: none"> <li>Cümlədə əsas fikri ifadə edən sözlərin (hərəkət və icraçı) müəyyənləşdirilməsi.</li> <li>Yalnız mübtəda və xəbərlə ifadə olunmuş cümlənin yardımçı məlumatlarla genişləndirilməsi.</li> <li>Cümlədə müraciət bildirən sözün subyektdən fərqləndirilməsi.</li> <li>Nəqli, sual və nida cümlələrinin bir-birindən fərqləndirilməsi.</li> <li>Nida cümlələrində hiss-həyəcan bildirən sözlərin müəyyən edilməsi.</li> </ul>

**Standart 2-4.3. Punktuasiya.** Yazıda sadə punktuasiya qaydalarına əməl edir.

2-4.3.1. Cümlə sonunda müvafiq durğu işarələrindən istifadə edir.	<ul style="list-style-type: none"> <li>Məqsəd və intonasiyadan asılı olaraq cümlə sonunda nöqtə, sual və nida işarələrindən istifadə edilməsi.</li> </ul>
2-4.3.2. Vergül işarəsindən istifadə ilə bağlı sadə qaydalara əməl edir.	<ul style="list-style-type: none"> <li>Sadalanan sözlər arasında vergül işarəsindən istifadə edilməsi.</li> <li>Xitabdan (müraciət olunan sözdən) sonra vergül işarəsindən istifadə edilməsi.</li> </ul>
2-4.3.3. Dialoji mətndə durğu işarələrinə əsasən müəllif nitqini obrazların nitqindən fərqləndirir.	<ul style="list-style-type: none"> <li>Dialoqda iki nöqtə və tire işarələrinin funksiyasının izah edilməsi.</li> </ul>

**Standart 2-4.4. Leksika.** Sözlərin mənalarını anladığını nümayiş etdirir.

2-4.4.1. Kontekstdən çıxış edərək sözün mənasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Cümlədə sözün yaxınmənalı sözlə əvəz edilməsi.</li> <li>Sözün əksmənalı qarşılığının seçilməsi.</li> <li>Sözün mənasını müəyyən edərək tərkibindəki şəkilçilərin (-inci<sup>4</sup>, -stan, -lı<sup>4</sup>, və s.) semantikasının nəzərə alınması.</li> </ul>
2-4.4.2. Sözlərin mənalarını müxtəlif üsullarla izah edir.	<ul style="list-style-type: none"> <li>Sözü cümlədə işlətməklə mənasını anladığının nümayiş etdirilməsi.</li> <li>Sözü izah edərək ümumi məna bildirən sözdən istifadə edilməsi (kirpi – heyvan, lalə - çiçək)</li> <li>Tanış olduğu sözün yaxınmənalı sözün köməyi ilə izah edilməsi.</li> </ul>

### III SİNİF

#### Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA

**Standart 3-1.1. Dinləyib-anlama.** Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.

3-1.1.1. Dinlədiyi mətnin məzmunu ilə bağlı əsas və ikincidərəcəli məqamları qeyd edir.	<ul style="list-style-type: none"> <li>Mətni dinləyərkən qeydlərin götürülməsi.</li> <li>Dinlədiyi mətnlə təqdim olunmuş illüstrasiya arasındaki uyğun(suz)luğun müəyyənləşdirilməsi.</li> <li>Dinlədiyi mətnin məzmunundan çıxış edərək verilmiş şəkillərin düzgün ardıcılığının müəyyən edilməsi.</li> </ul>
3-1.1.2. Dinlədiyi mətni məzmun və ideya	<ul style="list-style-type: none"> <li>Əsas epizoda istinad edərək dinlənilmiş mətnin ideyasının müəyyənləşdirilməsi.</li> </ul>

baxımından şərh etməklə obraz, fakt və fikirlərə münasibət bildirir.	<ul style="list-style-type: none"> <li>Dinlənilmiş mətnin bədii-məzmun xüsusiyyətlərinə əsasən onun janrının (məsələn: rəvayət, təmsil və s.) müəyyən edilməsi.</li> </ul>
3-1.1.3. Dinlədiyi mətnə yaradıcı yanaşır.	<ul style="list-style-type: none"> <li>Dinlənilən mətnin genişləndirilməsi.</li> <li>Dinlənilən mətnin davamının təxmin edilməsi.</li> <li>Epizodların verilmiş situasiyaya uyğun dəyişdirilməsi.</li> <li>Verilmiş təlimat əsasında əsərin məzmun və ideyasında dəyişikliklərin edilməsi.</li> </ul> <p><i>Müəllim əsərin müəyyən hissəsini fərqli təqdim edir və hadisələrin davamını təxmin etməyi tapşırır. ("Təsəvvür edin ki, Cırdan və dostları işiq gələn tərəfə yox, it hürən tərəfə getdilər...").</i></p>
<b>Standart 3-1.2.</b> Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.	
3-1.2.1. Müzakirələrdə çıxış edərkən mövzudan kənara çıxmır.	Müzakirənin gedişinin izlənilməsi və mövzuya uyğun fikirlərin bildirilməsi.
3-1.2.2. Dinlədiyi fikirlərə münasibətini əsaslandırmaq üçün arqumentlər gətirir.	<ul style="list-style-type: none"> <li>Səslənən fikirlərlə bağlı şəxsi mövqeyin bildirilməsi. <i>Məsələn, heyvanların ovlanmasına münasibətin əsaslandırılması.</i></li> <li>Arqumentlər gətirərkən 1-3-cü siniflərdə digər fənlərdən əldə edilmiş biliklərə istinad edilməsi.</li> </ul>
3-1.2.3. Dialog zamanı mövzu ilə bağlı müəyyən məqamları sual verməklə aydınlaşdırır.	<ul style="list-style-type: none"> <li>Dialoga hazırlaşarkən mövzu ilə bağlı sualların hazırlanması.</li> <li>Dialog zamanı hazırlanmış suallardan məqamında istifadə edilməsi.</li> </ul>
<b>Standart 3-1.3.</b> Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.	
3-1.3.1. Oxuduğu və dinlədiyi mətni yaradıcı şəkildə nəql edir.	<ul style="list-style-type: none"> <li>Təmsilin hekayəyə (və ya əksinə) çevirməklə nəql edilməsi.</li> <li>Üçüncü şəxsin dilindən nəql olunan mətnin baş qəhrəmanın dilindən nəql edilməsi.</li> <li>Şəkillərə əsasən mətnin sonluğunun təsviri və nəqlə.</li> </ul>
3-1.3.2. Qrafik və ya verbal-qrafik informasiyani (şəkil, sxem, məlumat vərəqi və s.) rabitəli şəkildə şifahi təqdim edir.	<ul style="list-style-type: none"> <li>Hər hansı texnoloji prosesi ifadə edən sxemin şərh edilməsi (məsələn, baramadan ipəyin alınması).</li> <li>Suallara əsasən diaqramda təsvir edilən məlumatların şərh edilməsi.</li> </ul>
3-1.3.3. Mövzu ilə bağlı bildiklərini, fikir və təəssüratlarını rabitəli şəkildə təqdim edir.	<ul style="list-style-type: none"> <li>Mövzu ilə bağlı təxəyyülünə uyğun mətnin qurulması.</li> <li>Hadisə və ya situasiya ilə bağlı şəxsi düşüncələrin ifadə edilməsi.</li> <li>Əlavə biliklərindən istifadə etməklə mövzu üzrə təqdimat.</li> </ul>
3-1.3.4. Araşdırma nəticəsində əldə etdiyi məlumatları rabitəli şəkildə təqdim edir.	<ul style="list-style-type: none"> <li>Məsələn, tarixi abidələr və onların qorunması üzrə araşdırmanın aparılması, həmin abidələrin şəkillərinin, əlavə məlumatların rabitəli mətn şəklində təqdim edilməsi.</li> </ul>
<b>Standart 3-1.4.</b> Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normalarına	

Əməl edir və ekspressiv nitq nümayiş etdirir.	
3-1.4.1. Cümələ qurarkən sözləri uyğun qrammatik formada işlədir.	<ul style="list-style-type: none"> <li>Feili xəbərin müvafiq qrammatik formada işlədilməsi (şəxsə və zamana görə dəyişməsi).</li> <li>Mürəkkəb cümlənin tərkib hissələri arasında uyğun bağlayıcılarından istifadə.</li> <li>Miqdar sayı ilə işlənən ismin müvafiq qrammatik formada işlədilməsi.</li> </ul>
3-1.4.2. Danışarkən emosiyalarını nümayiş etdirmək üçün intonasiya, jest və mimikadan istifadə edir.	<ul style="list-style-type: none"> <li>Danışarkən səs tonunun tənzimlənməsi, məntiqi vurgudan istifadə.</li> <li>Jest və mimikaların nitqin məzmununa uyğunlaşdırılması.</li> </ul>
<b>Məzmun xətti 2. OXU</b>	
<b>Standart 3-2.1.</b> Səlis və ifadəli oxu. Kiçik həcmli mətnləri sürətli, aydın, səlis oxuyur.	
3-2.1.1. Müvafiq mətnləri sürətli, səlis, aydın səslə oxuyur.	<ul style="list-style-type: none"> <li>Cümlələr arasında fasilə verməklə oxuyur.</li> </ul>
3-2.1.2. Dialoji mətni uyğun səs tonları ilə oxuyur.	<ul style="list-style-type: none"> <li>Dialoji mətnlərdə vasitəsiz nitqin hansı obrazə məxsus olduğunu müəyyən edilməsi. Obrazların nitqinin onların xarakterinə uyğun səsləndirilməsi.</li> </ul>
<b>Standart 3-2.2.</b> Faktoloji qavrama. Mətndə açıq şəkildə ifadə olunmuş informasiyanı mənimsədiyini nümayiş etdirir.	
3-2.2.1. Qeyd götürməklə mətndəki əsas məlumatları mənimsədiyini nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>Mətni oxuyarkən obraz və yer adlarının, açar sözlərin və s. qeyd edilməsi.</li> <li>Mətnin məzmununa uyğun hekayə xəritəsinin tərtib edilməsi.</li> <li>Mətnin məzmunu ilə bağlı sualların tərtib edilməsi.</li> <li>Mətndəki hadisələrin xronoloji ardıcılığının müəyyən edilməsi.</li> </ul>
3-2.2.2. Verbal-qrafik informasiyanı (şəkil, məlumat vərəqi, sxem və s.) mənimsədiyini nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>Şəkil, sxem, söz və söz birləşmələri ilə ifadə olunan məlumatların mənimsədilməsi.</li> </ul>
3-2.2.3. Kontekstdən çıxış edərək söz və ifadələrin mənasını müəyyənləşdirir.	<ul style="list-style-type: none"> <li>Sözün mətndəki mənasının müəyyənləşdirilərək lügətdəki izahla müqayisə olunması.</li> <li>Çoxmənalı sözün və ya omonimin mətndəki mənasının digər mənalarından fərqləndirilməsi.</li> <li>Cümlədə altından xətt çəkilmiş ifadənin uyğun sözlə əvəz edilməsi.</li> </ul>
<b>Standart 3-2.3.</b> Şərhetmə və əlaqələndirmə. Mətndə açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.	
3-2.3.1. Ümumi məzmun səviyyəsində səbəb-nəticə əlaqəsini müəyyənləşdirir.	<ul style="list-style-type: none"> <li>Mətnin müxtəlif hissələrində verilmiş fakt və hadisələr arasındaki əlaqənin müəyyən edilməsi.</li> <li>Obrazların hərəkətlərinin səbəbinin onların xarakteri ilə izah</li> </ul>

	<p>edilməsi.</p> <ul style="list-style-type: none"> <li>• Obrazların keçirdiyi hissəbinin onların düşdürüyü situasiya ilə izah edilməsi.</li> <li>• Sətiraltı fikir və informasiyanın izah edilməsi.</li> <li>• Obrazların davranışından çıkış edərək mətndə açıq şəkildə ifadə olunmayan fikrin izah edilməsi.</li> </ul>
3-2.3.2. Mətndəki hadisələrə və dialoqlara görə obrazlar haqqında fikir yürüdür.	<ul style="list-style-type: none"> <li>• Obraz haqqında fikirlərin mətndəki fakt və hadisələrlə əsaslandırılması.</li> <li>• Obrazların nitqindən çıkış edərək onların xarakteri haqqında fikir yürüdülməsi.</li> </ul>
3-2.3.3. Mətndə əsas fikrin açılmasına xidmət edən məqamları müəyyənləşdirir.	<ul style="list-style-type: none"> <li>• Mətndə ideyanın eks olunduğu əsas epizodun müəyyən edilməsi.</li> <li>• Mətnin ideyasını eks etdirən atalar sözünün tapılması.</li> <li>• İnformativ mətnlərdə müəllifin məqsədinin (məlumat vermək, inandırmaq, təlimat vermək, cavab axtarmaq) müəyyənləşdirilməsi.</li> </ul>
<b>Standart 3-2.4.</b> Tənqid təfəkkür və yaradıcı yanaşma. Mətndəki fakt və hadisələrlə bağlı şəxsi münasibətini ifadə edir.	
3-2.4.1. Mətndəki fakt, hadisə və obrazlarla bağlı şəxsi mövqeyini əsaslandırır.	<ul style="list-style-type: none"> <li>• Mənəvi dəyərlərlə bağlı şəxsi görüşlərindən çıkış edərək mətndəki obrazlara münasibətin bildirilməsi.</li> <li>• Mətndəki məlumatlardan çıkış edərək həyatda qarşılaşdığı məsələlərə aydınlığın gətirilməsi.</li> </ul>
3-2.4.2. Mətni təxəyyülünə uyğun genişləndirir.	<ul style="list-style-type: none"> <li>• Mətndə təhkiyəcini dəyişərək, məzmunun obrazlardan birinin dilindən nəql edilməsi.</li> </ul>
3-2.4.3. Mətnin tərkib hissələrini, struktur elementlərini və dil-üslub xüsusiyyətlərini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>• Mətnin giriş, əsas və sonluq hissələrinin fərqləndirilməsi.</li> <li>• Mətnin hissələrinin uyğun yarımbaşlıqla adlandırılması.</li> <li>• Mətnlərdə haşiyənin daşlığı informativ funksiyanın müəyyənləşdirilməsi.</li> <li>• Mətndəki məcazların müəyyən edilməsi.</li> <li>• Müxtəlif bədii janrları (təmsil, bayatı və s.) səciyyələndirən dil-üslub xüsusiyyətlərinin müəyyən edilməsi.</li> <li>• Mətnin tərkib hissələrinin, struktur elementlərinin (başlıq, yarımbaşlıq, illüstrasiya, haşiyə və s.) onun məzmunu ilə əlaqələndirilməsi.</li> </ul>
3-2.4.4. Müxtəlif mətnləri mövzu, məzmun, ideya baxımdan müqayisə edir.	<ul style="list-style-type: none"> <li>• Müxtəlif mətnlərdə rast gəlinən eyni məlumatların müəyyən edilməsi.</li> <li>• Eyni mövzuda olan bədii və qeyri-bədii mətnlərin məzmun xüsusiyyətlərinə görə fərqləndirilməsi.</li> </ul>

### Məzmun xətti 3. YAZI

**Standart 3-3.1.** Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.

3-3.1.1. Yazısında	<ul style="list-style-type: none"> <li>• Plan tərtibi və onun əsasında mətnin yazılması.</li> </ul>
--------------------	---

məlumatları mətnin tərkib hissələri (giriş, əsas hissə, nəticə) üzrə qruplaşdırır.	<ul style="list-style-type: none"> <li>Yazdığı mətnin giriş hissəsində mövzu haqqında məlumatın verilməsi.</li> <li>Mətnin əsas hissəsində fakt, hadisə və təsvirlərə yer verilməsi.</li> <li>Mətni tamamlamaq üçün müvafiq standart ifadələrdən (beləliklə, deməli və s.) istifadə.</li> <li>Yazılacaq mətnin yarımbaşlıqlarının müəyyən edilməsi.</li> </ul>
3-3.1.2. Özünün və ya başqasının yazısını dil qaydaları baxımından təkmilləşdirir.	<ul style="list-style-type: none"> <li>1-3-cü siniflərdə öyrənilmiş dil qaydalarının yazıda tətbiqi.</li> </ul>
<b>Standart 3-3.2. Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.</b>	
3-3.2.1. Dinlədiyi, oxuduğu məlumatları yazısında əks etdirir.	<ul style="list-style-type: none"> <li>Mətndəki dialoqun təhkiyə şəklində yazılması.</li> <li>Plan əsasında mətnin qısa məzmununun yazılması.</li> <li>Mətndəki məlumatlara əsasən obrazın portretinin təsviri.</li> <li>Şahidi olduğu hadisə (məsələn, iştirak etdiyi tədbir) haqqında məlumat xarakterli mətnin yazılması.</li> <li>Dinlənilmiş mətnin sonluğunun verilmiş şəkil əsasında davam etdirərək yazılması.</li> <li>Verilmiş şəkillər əsasında mətnin qurulması.</li> </ul>
3-3.2.2. Fikir, təxəyyül və təəssüratları əsasında bədii mətn yazır.	<ul style="list-style-type: none"> <li>Plan quraraq nəqli xarakterli mətnin yazılması.</li> <li>Müəyyən varlıq və ya hadisə ilə bağlı təəssüratların şeir formasında yazılması.</li> <li>Qarşılaşlığı hadisələrin və təəssüratların gündəlikdə əks etdirilməsi.</li> </ul>
3-3.2.3. Tanış olduğu məlumatlar əsasında kiçikhəcmli qeyri-bədii mətn yazır.	<ul style="list-style-type: none"> <li>Oxuduğu və ya dinlədiyi qeyri-bədii mətnin məzmununun genişləndirərək yazılması.</li> <li>Mövzu ilə bağlı fikri əsaslandırmaq üçün faktlardan istifadə.</li> <li>Oxunulmuş mətnin müəllifinə və ya baş qəhrəmanına məktubun yazılması.</li> <li>Oxunulmuş mətn haqqında rəyin yazılması.</li> </ul>
3-3.2.4. Standart forma və məzmun xüsusiyyətlərini gözləməklə əməli yazılar (elan, anket, dəvətnamə) yazır.	<ul style="list-style-type: none"> <li>Keçiriləcək tədbir haqqında elan mətninin müvafiq tələblərə uyğun strukturlaşdırılması və tərtibatı.</li> <li>Toplanılmış məlumatların anketin müvafiq xanalarında əks etdirilməsi.</li> <li>Dəvətnamə mətninin müvafiq tələblərə uyğun strukturlaşdırılması və tərtibatı.</li> </ul>
3-3.2.5. Təqdimat üçün müxtəlif vizual forma və üsullar seçilir.	<ul style="list-style-type: none"> <li>Mövzu ilə bağlı verbal və qrafik məlumatlardan ibarət təqdimat materialının hazırlanması.</li> <li>Keçirdiyi sorğunun nəticələrinə əsasən diaqram hazırlanması, şəhərlərin yazılması.</li> <li>Toplanılmış faktlar əsasında məlumat vərəqinin hazırlanması.</li> <li>Verilmiş mövzu üzrə şuar və şəkillərdən ibarət plakatın hazırlanması.</li> </ul>

	<ul style="list-style-type: none"> <li>Araşdırıldığı varlıq və hadisələri müqayisə etmək məqsədilə cədvəlin hazırlanması.</li> </ul>
<b>Məzmun xətti 4. DİL QAYDALARI</b>	
<b>Standart 3-4.1.</b> Orfoqrafiya. Yazıda sadə orfoqrafiya qaydalarına əməl edir.	
3-4.1.1. Sözlərdə sait və samitlərin yazılış qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Deyilişi və yazılışı fərqlənən sözlərin müəyyənləşdirilməsi.</li> <li>Sonu b, c, d, g ilə bitən sözlərin orfoqrafik normalara uyğun yazılması.</li> <li>Sözlərdə k-y əvəzlənməsi ilə bağlı qaydaya əməl edilməsi.</li> <li>Sözlərdə q-ğ əvəzlənməsi ilə bağlı qaydaya əməl edilməsi.</li> <li>Qoşasamitli sözlərdə k, t, p, q samitlərinin yazılış qaydasına əməl edilməsi.</li> </ul>
3-4.1.2. Mürəkkəb sözlərin yazılış qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Komponentlər arasındaki məna əlaqəsinə görə (yaxınmənalı, əksmənalı, müxtəlifmənalı və s.) bir sıra mürəkkəb sözlərin yazılış qaydalarına əməl edilməsi.</li> </ul>
3-4.1.3. Şəkilçilərin yazılış qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>“L” samiti ilə başlanan şəkilçilərin yazılış qaydalarına əməl edilməsi.</li> <li>Sayıların yazılış qaydalarına (rəqəm, şəkilçi, Roma rəqəmləri) əməl edilməsi.</li> <li>İki və dörd cür yazılan şəkilçilərin fərqləndirilməsi.</li> </ul>
<b>Standart 3-4.2.</b> Qrammatika. Nitq vahidlərini (söz, cümlə) ümumi semantik xüsusiyyətlərinə görə fərqləndirir.	
3-4.2.1. Nitq hissələrinin ümumi qrammatik mənalarını və morfoloji tərkibini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Ümumi və xüsusi isimlərin fərqləndirilməsi.</li> <li>Xüsusi isimlərin yaranma yollarının izah edilməsi.</li> <li>Əlamət və keyfiyyət bildirən sıfətlərin fərqləndirilməsi.</li> <li>Miqdar və sıra sayılarının fərqləndirilməsi.</li> <li>Şəxs əvəzliliklərinin müəyyən edilməsi.</li> <li>Feilin qrammatik formasından çıxış edərək şəxsə və zamana görə dəyişməsinin izahı.</li> <li>Sözü kök və şəkilçiye ayırma.</li> <li>Sözdüzəldici və sözdəyişdirici şəkilçilərin fərqləndirilməsi.</li> <li>Mürəkkəb sözlərin tərkibinin müəyyən edilməsi.</li> <li>Bağlayıcıların (və,ancaq, lakin, çünki və s.) cümlədə funksiyasının izah edilməsi.</li> <li>Sinonim bağlayıcıların (amma, ancaq və s.) müəyyən edilməsi.</li> <li>Mürəkkəb cümlədə müvafiq bağlayıcılardan istifadə.</li> </ul>
3-4.2.2. Sintaktik vahidlərin (söz birləşməsi və cümlə) komponentlərini və ifadə etdiyi semantikanı izah edir.	<ul style="list-style-type: none"> <li>Söz, söz birləşməsi və cümlənin bir-birindən fərqləndirilməsi.</li> <li>Söz birləşməsinin mürəkkəb sözlərdən fərqləndirilməsi.</li> <li>Mürəkkəb cümlənin sadə cümlədən fərqləndirilməsi.</li> <li>Mürəkkəb cümlənin tərkib hissələrinin müəyyən edilməsi.</li> <li>Cümlənin məqsəd və intonasiyaya görə növlərinin (nəqli, sual, əmr və nida) fərqləndirilməsi.</li> </ul>
<b>Standart 3-4.3.</b> Punktuasiya. Yazıda sadə punktuasiya qaydalarına əməl edir.	
3-4.3.1. Dialoqda müvafiq	<ul style="list-style-type: none"> <li>Müəllif nitqindən sonra iki nöqtə.</li> </ul>

durğu işaretlərindən istifadə edir.	<ul style="list-style-type: none"> <li>Vasitəsiz nitqin yeni sətirdən tire ilə başlanması.</li> </ul>
3-4.3.2. Mürəkkəb cümlədə durğu işaretlərindən istifadə edir.	<ul style="list-style-type: none"> <li>Mürəkkəb cümlənin tərkib hissələri arasında vergül işaretəsindən istifadə.</li> </ul>
<b>Standart 3-4.4. Leksika. Sözlərin mənalarını anladığını nümayiş etdirir.</b>	
3-4.4.1. Kontekstdən və morfoloji tərkibdən çıxış edərək sözün mənasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Sözün cümlədə mənasına uyğun işlədilməsi.</li> <li>Mətndə yeni rast gəldiyi sözə uyğun olan izahın seçilməsi.</li> <li>Yaxınmənalı və əksmənalı sözlərin müəyyən edilməsi.</li> <li>Söz tərkibindəki şəkilçilərin (-çı<sup>4</sup>, -xana və s.) semantikasından çıxış edərək sözün mənasının müəyyən edilməsi.</li> </ul>
3-4.4.2. Sözlərin mənalarını müxtəlif üsullarla izah edir.	<ul style="list-style-type: none"> <li>Eyni məna qrupuna (heyvan, bitki, geyim və s.) aid olan varlıqlar arasındaki fərqli əlamətlərin sadalanması (Kirpinin dərisi tikanla örtülü olur. Lalə qırmızı rəngdə olur).</li> <li>Tanış olduğu sözün yaxınmənalı sözlə (gözəl – qəşəng) və ya əksmənalı sözün köməyi ilə (gözəl – çirkin olmayan) izah edilməsi.</li> </ul>

#### IV SINİF

##### Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA

**Standart 4-1.1.** Dinləyib-anlama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.

4-1.1.1. Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	<ul style="list-style-type: none"> <li>Mətni dinlədikcə əsas fakt və fikirlərin qeyd edilməsi.</li> <li>Dinlədiyi mətndəki məlumatlar əsasında hekayə və ya yaddaş xəritəsinin tərtibi.</li> <li>Mətnin məzmununu əhatə edən bir neçə (3-5) sualın tərtib edilməsi.</li> </ul>
4-1.1.2. Dinlədiyi mətni ideya və məzmun baxımından şərh edir.	<ul style="list-style-type: none"> <li>Dinlədiyi mətndəki məlumatların yarımbaşlıqlar altında qruplaşdırılması.</li> <li>Dinlədiyi mətnin ideyası ilə bağlı atalar sözü və aforizmlərdən uyğun olanının seçilmesi.</li> <li>Əsas fikrin ikincidərəcəli fikirlərdən fərqləndirilməsi.</li> <li>Digər fənlər üzrə əldə etdiyi məlumatlardan çıxış edərək dinlənilmiş məlumatların şərh edilməsi.</li> </ul>
4-1.1.3. Öz versiya və düşüncələrini əlavə etməklə dinlədiyi mətnə yaradıcı yanaşır.	<ul style="list-style-type: none"> <li>Mətndə tanış olduğu fikirlərin əlavə biliklərinə və məntiqə əsaslanaraq genişləndirilməsi.</li> <li>Verilmiş əlavə məlumatların mətndəki fikir və faktlarla əlaqələndirilməsi.</li> <li>Dinlədiyi mətnin davamının təxmin edilməsi.</li> </ul>

**Standart 4-1.2.** Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.

4-1.2.1. Dinlədiyi fikirləri təsdiq və ya təkzib etmək üçün arqument və ya əks-arqumentlər gətirir.	<ul style="list-style-type: none"> <li>Səslənən fikirlərlə bağlı şəxsi mövqeyin bildirilməsi. <i>Məsələn: mobil telefon, planşet və s.-dən çox istifadənin faydalı və zərərli nəticələri.</i></li> </ul>
4-1.2.2. Əldə etdiyi	<ul style="list-style-type: none"> <li>Obrazların söhbətini təxəyyülə uyğun genişləndirməklə kiçik</li> </ul>

məlumatlar və tərtib etdiyi suallar əsasında müsahibi ilə dialoq qurur.	dramatik parçanın hazırlanması və səhnələşdirilməsi. • “Müxbir olsaydınız, müsahibinizə hansı sualı verərdiniz?” tipli sualların cavablandırılması.
<b>Standart 4-1.3.</b> Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.	
4-1.3.1. Əlavə məlumatlardan istifadə etməklə dinlədiyi və ya oxuduğu mətni genişləndirib danışır.	• Bildiyi faktlardan arqument kimi istifadə etməklə dirlənilmiş və ya oxunulmuş mətnin zənginləşdirilməsi.
4-1.3.2. Qrafik və ya verbal-qrafik informasiyanı rabitəli şəkildə şifahi təqdim edir.	• Şəkil, sxem, məlumat vərəqi, cədvəl, diaqram və s. vizual materiallar üzrə təqdimat. • Verilmiş şəkillərin süjetə uyğun ardıcılığının müəyyən edilməsi və mətnin qurulub nəql edilməsi. • Məlumat vərəqindəki verbal-qrafik informasiyanın rabitəli mətn şəklində ifadə edilməsi.
4-1.3.3. Mövzu ilə bağlı bildiklərini, fikir və təəssüratlarını, təxəyyülünə uyğun hadisələri rabitəli şəkildə təqdim edir.	• Oxunulmuş və ya dirlənilmiş mətnlə, şahidi olmuş hadisə və ya situasiya ilə bağlı şəxsi düşüncələrin ifadə edilməsi. • Mövzu ilə bağlı təxəyyülə uyğun mətnin qurulub nəql edilməsi.
4-1.3.4. Araşdırma nəticəsində əldə etdiyi məlumatları rabitəli şəkildə təqdim edir.	• Problem üzrə (məsələn, təbiət hadisələri, ətraf mühitin çirkənməsi və s.) aparılmış şəxsi araşdırmanın nəticələrinin rabitəli mətn şəklində təqdim edilməsi.
<b>Standart 4-1.4.</b> Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normalarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.	
4-1.4.1. Şifahi nitqində leksik və qrammatik normalara əməl edir.	• Təqdimat və dialoji nitq zamanı öyrənilmiş akademik sözlərdən və frazeoloji ifadələrdən yerində istifadə. • Nitqində modal sözlərdən yerində istifadə. • Danışarkən nitq etiketlərindən (salamlaşma, sağollaşma, üzrxahlıq, təbrik, alqış) düzgün istifadə. • Situasiyaya uyğun atalar sözləri və məsəllərdən istifadə.
4-1.4.2. Danışarkən məzmuna uyğun intonasiya, jest və mimikadan istifadə edir, auditoriya ilə göz teması qurur.	• Danışarkən səs tonunun tənzimlənməsi, pauza və məntiqi vurğudan istifadə.
<b>Məzmun xətti 2. OXU</b>	
<b>Standart 4-2.1.</b> Səlis və ifadəli oxu. Kiçik həcmli mətnləri sürətli, aydın, səlis oxuyur.	
4-2.1.1. Deyilişi çətin olan sözləri aydın tələffüz etməklə kiçik həcmli mətnləri oxuyur.	• Yanıltmacların oxunması. • Sözü düzgün oxumadıqda səhvi düzəltməklə yenidən oxunması.

4-2.1.2. Mətni oxuyarkən məzmunə uyğun səs tonu seçir.	<ul style="list-style-type: none"> <li>• Obrazların nitqinin onların xarakterinə, yaş xüsusiyyətlərinə və emosional vəziyyətinə uyğun səsləndirilməsi.</li> <li>• Nəzmlə yazılmış nümunənin məzmunə uyğun intonasiya ilə oxusu.</li> </ul>
<b>Standart 4-2.2. Faktoloji qavrama.</b> Mətndə açıq şəkildə ifadə olunmuş informasiyanı mənimsədiyini nümayiş etdirir.	
4-2.2.1. Mətndə açıq şəkildə ifadə olunmuş məlumatları mənimsədiyini nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>• Mətndəki fakt və hadisələrin mətnin planına uyğun qruplaşdırılması.</li> <li>• Mətni oxuyarkən qabaqcadan müəyyən olunmuş sualların cavablarının mətndən seçilmesi.</li> <li>• Mətnin məzmununa uyğun hekayə xəritəsinin tərtibi.</li> <li>• Mətnin məzmunu ilə bağlı sualların tərtibi.</li> <li>• Verilmiş məlumatların mətnin məzmununa uyğunluğunun müəyyən edilməsi.</li> </ul>
4-2.2.2. Verbal-qrafik informasiyanı mənimsədiyini nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>• Məlumat vərəqi, cədvəl, sxem, diaqram və s. verbal-qrafik informasiyanın şərh etməklə mənimsənilməsi.</li> </ul>
4-2.2.3. Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi söz və ifadələrin izahını lügət vasitəsilə dəqiqləşdirir.	<ul style="list-style-type: none"> <li>• Söz və izahların uyğunlaşdırılması.</li> <li>• Cümlədə buraxılmış sözün müəyyən olunması.</li> </ul>
<b>Standart 4-2.3. Şərhetmə və əlaqələndirmə.</b> Mətndə açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.	
4-2.3.1. Mətndə fikirlərlə (müəllif mövqeyi ilə) fakt və hadisələri əlaqələndirir.	<ul style="list-style-type: none"> <li>• Mətndə əsaslandırılmış fikirlə fərziyyənin fərqləndirilməsi.</li> <li>• Verilmiş məlumatların mətndəki müvafiq fikir və ya faktlarla əlaqələndirilməsi.</li> <li>• Mətndə müəllif münasibəti ilə faktın fərqləndirilməsi.</li> <li>• Öz biliklərindən istifadə etməklə mətndəki fakt və hadisələrə aydınlıq gətirilməsi.</li> <li>• Mətndə irəli sürülən fikri əsaslandırılan arqumentlərin müəyyən edilməsi.</li> <li>• İnformativ mətndə fikir və arqumentlər arasındaki məntiqi əlaqənin müəyyən edilməsi.</li> <li>• Mətnin məzmunu ilə bağlı sadə ümumiləşdirmələrin aparılması.</li> <li>• Əldə etdiyi əlavə məlumatlara əsasən mətndəki fakt və fikirlərin həqiqətə uyğunluğunun müəyyən edilməsi.</li> <li>• Mətndə hadisə və faktlar arasında uyğunsuzluğun (məntiqsizliyin) müəyyən edilməsi.</li> </ul>
4-2.3.2. Mətndəki obrazlara münasibətini mətnə istinad etməklə	<ul style="list-style-type: none"> <li>• Obrazlar xəritəsinin tərtibi.</li> <li>• Mətndəki obrazların real həyatla əlaqələndirilməsi.</li> <li>• Obraza münasibət bildirərkən mətndəki arqumentlərə istinad</li> </ul>

əsaslandırır.	edilməsi.
4-2.3.3. Mətndəki əsas fikirlə bağlı həyatdan nümunələr göstirir.	<ul style="list-style-type: none"> <li>Mətndəki əsas fikrin həyatda gördükleri və eşitdikləri ilə əlaqələndirilməsi.</li> <li>Mətndəki əsas fikrin ikinci dərəcəli fikirlərdən fərqləndirilməsi.</li> <li>İnformativ mətnlərdə müəllifin məqsədinin (məlumat vermək, inandırmaq, təlimat vermək) müəyyənləşdirilməsi.</li> </ul>
<b>Standart 4-2.4. Tənqid təfəkkür və yaradıcı yanaşma. Mətndəki fakt və hadisələrlə bağlı şəxsi münasibətini ifadə edir.</b>	
4-2.4.1. Mətndəki obrazlara və müəllif yanaşmasına öz münasibətini bildirir.	<ul style="list-style-type: none"> <li>“Müəllifin yerinə olsaydın...” kimi sualların cavablandırılması.</li> <li>Müəyyən epizodlarla bağlı keçirdiyi hisslerin ifadə edilməsi. (“Mətndə sizi ən çox təsirləndirən epizod hansı oldu?”)</li> </ul>
4-2.4.2. Mətni məzmununa və janrıñ tələblərinə uyğun dəyişdirir.	<ul style="list-style-type: none"> <li>Təxəyyülə əsasən mətnə sonluğun əlavə edilməsi. (Mətn oxunduqdan sonra epizodlardan biri fərqli təqdim olunur. Şagird təxəyyülünə əsaslanaraq hadisələrin davamını təxmin edir.)</li> </ul>
4-2.4.3. Mətni məzmun-struktur və dil-üslub xüsusiyyətlərinə görə təhlil edir.	<ul style="list-style-type: none"> <li>Mətnin giriş hissəsindən əsas hissəyə kecid olan cümlələrin müəyyən edilməsi.</li> <li>Mətnin kompozisiyasında problemin yaranması və həlli məqamlarının müəyyən edilməsi.</li> <li>Bədii və qeyri-bədii mətnləri səciyyələndirən dil-üslub xüsusiyyətlərinin (terminlər, məcazi mənalı ifadələr və s.) fərqləndirilməsi.</li> <li>Mətndəki məcazların (bənzətmə, köçürmə, şəxsləndirmə və s.) müəyyən edilməsi.</li> </ul>
4-2.4.4. Müxtəlif mətnləri mövzu, məzmun, ideya, struktur və dil-üslub xüsusiyyətləri baxımından müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Müxtəlif janrlarda olan mətnlərin mövzu, məzmun, ideya, struktur və bədii xüsusiyyətlər baxımından müqayisəsi.</li> <li>Dinlədiyi mətndən oxuduğu mətndəki fikirləri təsdiq edən faktların müəyyənləşdirilməsi.</li> <li>Bədii və qeyri-bədii mətnlərdə (məs.: rəvayət və tarixi-informativ mətn) müəllifin məqsədinin (məlumat vermək, düşündürmək, cavab axtarmaq və s.) müəyyənləşdirilməsi.</li> <li>Bədii və qeyri-bədii mətnlərdə mövzu, məzmun və ideya anlayışlarının fərqləndirilməsi.</li> </ul>
<b>Məzmun xətti 3. YAZI</b>	
<b>Standart 4-3.1. Yazi normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.</b>	
4-3.1.1. Məntiqi və xronoloji ardıcılılığı gözləməklə məlumatları mətnin hissələrinə uyğun qruplaşdırır.	<ul style="list-style-type: none"> <li>Yazılacaq mətnin məzmun-struktur baxımından planlaşdırılması.</li> <li>Nəqli mətnin xronoloji ardıcılığa uyğun strukturlaşdırılması.</li> <li>Qeyri-bədii mətn yazarkən problem-mövqe-argument-fakt ardıcılığına riayət edilməsi.</li> <li>Yazılacaq mətnin hissələrinin kecid söz və cümlələrlə əlaqələndirilməsi.</li> </ul>

	<ul style="list-style-type: none"> <li>Özünün və başqasının yazısının məzmun-struktur baxımından təkmilləşdirilməsi.</li> </ul>
4-3.1.2. Yazıda ədəbi dilin normalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Öyrənilmiş orfoqrafiya qaydalarının yazıda tətbiqi.</li> <li>Sözlərin cümlələrdə uyğun qrammatik formada işlədilməsi.</li> <li>Yazında geniş söz ehtiyatının nümayishi.</li> </ul>
<b>Standart 4-3.2.</b> Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.	
4-3.2.1. Dinlədiyi, oxuduğu, həyatda gördüyü hadisə və faktlar əsasında mətn yazır.	<ul style="list-style-type: none"> <li>Dinlənilmiş və ya oxunmuş mətnin planının tərtibi və onun əsasında məzmunun yazılıması.</li> <li>İnformativ mətndəki əsas fikirlərin tezislər şəklində ifadəsi.</li> <li>Oxunulmuş mətnin annotasiyاسının yazılıması.</li> <li>İştirak etdiyi tədbir (ekskursiya və s.) haqqında mətnin yazılıması.</li> <li>Oxunulmuş mətnin məzmununun ssenari şəklində yazılıması.</li> <li>Şəkildə gördüyü peyzaj əsasında təsviri xarakterli mətnin yazılıması.</li> <li>Qarşılaştığı hadisələrin və təəssüratların gündəlikdə əks etdirilməsi.</li> </ul>
4-3.2.2. Janr tələblərini gözləməklə təxəyyülünə əsasən bədii mətn yazır.	<ul style="list-style-type: none"> <li>Oxunulmuş və ya dinlənilmiş bədii mətnin təxəyyülə uyğun genişləndirilməsi və ya dəyişdirilərək yazılıması.</li> <li>Mövzu ilə bağlı ssenarinin yazılıması.</li> <li>Bədii mətnlərdə müxtəlif yazı tiplərindən (nəqli, təsviri, mühakimə) istifadə.</li> </ul>
4-3.2.3. Araşdırıldığı və əldə etdiyi məlumatlar əsasında qeyri-bədii mətn yazır.	<ul style="list-style-type: none"> <li>Tanış olduğu verbal və qrafik məlumatlardan istifadə etməklə informativ mətnin yazılıması.</li> <li>Müsahibədən aldığı məlumatlara əsasən informativ mətnin yazılıması.</li> <li>Araşdırma aparıb mövzu ilə bağlı informativ mətnin hazırlanması.</li> <li>Verilmiş atalar sözü və aforizmlərdən istifadə etməklə mühakimə xarakterli mətnin yazılıması.</li> <li>Dinlənilmiş və ya oxunulmuş mətnə münasibətini bildirməklə mətn yazılıması.</li> </ul>
4-3.2.4. Standart forma və məzmun xüsusiyyətlərini gözləməklə əməli yazılar (elan, anket, dəvətnamə, təlimat) yazır.	<ul style="list-style-type: none"> <li>Keçiriləcək tədbir haqqında elanın mətninin müvafiq tələblərə uyğun strukturlaşdırılması və tərtibatı.</li> <li>Müəyyən mövzuda sorğu keçirmək üçün anketin tərtib edilməsi.</li> <li>Dəvətnamə mətninin müvafiq tələblərə uyğun strukturlaşdırılması və tərtibatı.</li> <li>Yaş səviyyəsinə uyğun təlimatın (məsələn, müxtəlif əşyaların hazırlanması və onlardan istifadə qaydaları) yazılıması.</li> <li>Müxtəlif situasiyalar üçün davranış qaydalarının tərtib edilərək yazılıması.</li> </ul>
4-3.2.5. Təqdimat üçün	<ul style="list-style-type: none"> <li>Mövzu ilə bağlı verbal və qrafik məlumatlardan ibarət təqdimat</li> </ul>

müxtəlif vizual forma və üsullar seçir.	<p>materialının hazırlanması.</p> <ul style="list-style-type: none"> <li>• Mövzu ilə bağlı divar qəzeti üçün verbal və qrafik materialların hazırlanması.</li> <li>• Tarixi hadisələrə aid xronoloji cədvəlin hazırlanması və təqdim edilməsi.</li> <li>• Sevimli qəhrəmanı haqqında verbal və vizual təqdimatın hazırlanması.</li> </ul>
<b>Məzmun xətti 4. DİL QAYDALARI</b>	
<b>Standart 4-4.1.</b> Orfoqrafiya. Yazında sadə orfoqrafiya qaydalarına əməl edir.	
4-4.1.1. Sözlərdə sait və samitlərin yazılış qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>• Qoşa "y" və tək "y" ilə yazılan sözlərin orfoqrafik normaları.</li> <li>• Sözdə "b", "m" samitlərindən əvvəl gələn "n" samitinin yazılış qaydası.</li> <li>• Qoşa samitlə bitən təkhecalı sözlərin yazılış qaydaları.</li> <li>• Sözlərdə saitlərin (o – a, u – ü, ü – i, e – a) yazılış qaydaları.</li> <li>• Qoşasaitli sözlərin yazılış qaydaları.</li> </ul>
4-4.1.2. Sözlərin bitişik, ayrı və defislə yazılış qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>• Azaltma və çoxaltma dərəcəsində olan sıfətlərin yazılış qaydaları.</li> <li>• Mürəkkəb feillərin yazılış qaydaları.</li> </ul>
4-4.1.3. Sözlərin böyük hərfə yazılış qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>• Bir sıra mürəkkəb adların yazılış qaydaları.</li> </ul>
<b>Standart 4-4.2.</b> Qrammatika. Nitq vahidlərini (söz, cümlə) ümumi semantik xüsusiyyətlərinə görə fərqləndirir.	
4-4.2.1. Kontekstdən və qrammatik formadan çıxış edərək əsas nitq hissələrinin qrammatik-semantik xüsusiyyətlərini və morfoloji tərkibini izah edir.	<ul style="list-style-type: none"> <li>• Kontekstdən və qrammatik formadan çıxış edərək ismin hallarının müəyyən edilməsi.</li> <li>• Sıfətin müqayisə dərəcələrinin müəyyən edilməsi.</li> <li>• Zərfin digər nitq hissələrindən fərqləndirilməsi.</li> <li>• Cümlədə işarə əvəzliklərinin müəyyən edilməsi.</li> <li>• Sual cümləsinin formallaşmasında sual əvəzliklərinin rolunun müəyyən edilməsi.</li> <li>• Mürəkkəb feillərin yaranma yolları.</li> </ul>
4-4.2.2. Köməkçi nitq hissələrinin ümumi qrammatik mənalarını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>• Sözlərin leksik və qrammatik mənalarının fərqləndirilməsi.</li> <li>• Köməkçi nitq hissələrinin əsas nitq hissələrindən fərqləndirilməsi.</li> <li>• Cümlədə köməkçi nitq hissələrinin funksiyasının müəyyən edilməsi.</li> </ul>
4-4.2.3. Sintaktik vahidlərin (söz birləşməsi və cümlə) komponentlərini və ifadə etdiyi semantik xüsusiyyəti izah edir.	<ul style="list-style-type: none"> <li>• İsmi və feili birləşmələrin fərqləndirilməsi.</li> <li>• Mübtəda və xəbərin cümlənin ikincidərəcəli üzvlərindən fərqləndirilməsi.</li> <li>• Feili və ismi xəbərin fərqləndirilməsi və ifadə vasitələrinin müəyyən edilməsi.</li> <li>• Cümlələrin quruluşuna görə fərqləndirilməsi.</li> <li>• Mürəkkəb cümlənin tərkib hissələrinin müəyyən edilməsi.</li> <li>• Mürəkkəb cümlədə uyğun bağlayıcılarından istifadə.</li> </ul>

<b>Standart 4-4.3.</b> Punktuasiya. Yazıda sadə punktuasiya qaydalarına əməl edir.	
4-4.3.1. O, bu əvəzliklərindən sonra vergül işarəsinin işlənmə məqamını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Cümlədə ikimənalılığı aradan qaldırmaq üçün o, bu əvəzliyindən sonra vergülün əhəmiyyətinin izahı.</li> </ul>
4-4.3.2. Defis və tire işarələrini fərqləndirir.	<ul style="list-style-type: none"> <li>Defisin durğu işaretinin olmadığına anlaşılması və onun funksional və qrafik cəhətdən tiredən fərqləndirilməsi.</li> </ul>
4-4.3.3. Sitatlarda dırnaq işarəsindən istifadə edir.	<ul style="list-style-type: none"> <li>Mənbələrdən götürülmüş sitatların dırnaq içərisində yazılması.</li> </ul>
4-4.3.4. İxtisarlarda durğu işarələrindən istifadə edir.	<ul style="list-style-type: none"> <li><i>İnisialarda nöqtə:</i> S. S. Axundov, və s., prof. Məmmədov</li> <li><i>Kəsr saylarında vergül:</i> 2,5 və s.</li> </ul>
4-4.3.5. Müəyyən sintaktik konstruksiyalarda mötərizə işarəsinin funksiyasını izah edir.	<ul style="list-style-type: none"> <li>Yazıda əlavə informasiyanın verilməsində mötərizədən istifadə.</li> </ul> <p><i>Məsələn:</i> “Həsən bəy Zərdabi (1837-1907) Azərbaycanda mətbuatın əsasını qoymuşdur”.</p>
<b>Standart 4-4.4.</b> Leksika. Sözlərin mənalarını anladığını nümayiş etdirir.	
4-4.4.1. Kontekstdən və morfoloji tərkibdən çıxış etməklə sözün mənasını müəyyən edərək lügət vasitəsilə dəqiqləşdirir.	<ul style="list-style-type: none"> <li>Mətndə rast gəlinən akademik sözlərin (yaxud terminlərin) mənalarının müəyyən edilməsi.</li> <li>Çoxmənalı sözün kontekstə uyğun mənasının izahı.</li> <li>Omonim sözün kontekstə uyğun mənasının izahı.</li> <li>Söz tərkibindəki morfemlərin (açıq, tünd, və s.) semantikasından çıxış edərək sözün mənasının müəyyən edilməsi.</li> </ul>
4-4.4.2. Leksik vahidlərin mənalarını müxtəlif üsullarla izah edir.	<ul style="list-style-type: none"> <li>Konkret isimləri izah edərkən ümumi məna bildirən sözdən istifadə. Anlayışın əlamətlərinin sadalanması (kirpi - dərisi tikanla örtülü yırtıcı heyvandır).</li> <li>Əlamət və keyfiyyət bildirən sözün yaxınmənalı (doğru – düzgün) və ya əksmənalı sözün köməyi ilə (doğru – yalan olmayan) izahı.</li> <li>Frazeoloji ifadələrin mənasının izahı.</li> </ul>
4-4.4.3. Sözləri leksik kateqoriyalar üzrə qruplaşdırır.	<ul style="list-style-type: none"> <li>Sinonim və antonimlərin nitqdə rolunun izah edilməsi.</li> <li>Sözün həqiqi və məcazi mənasının fərqləndirilməsi.</li> <li>Frazeoloji vahidlərin sərbəst söz birləşmələrindən fərqləndirilməsi.</li> <li>Omonimin çoxmənalı sözdən fərqinin izah edilməsi.</li> <li>Çoxmənalı sözün mənaları arasındaki yaxınlığın izahı.</li> <li>Terminlərin hansı sahəyə aid olduğunu müəyyən edilməsi.</li> <li>Oxunulmuş mətndə köhnəlmış sözlərin (arxaizmlərin) müəyyənləşdirilməsi.</li> </ul>

## V SINIF

### Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA

<b>Standart 5-1.1.</b> Dinləyib-anlama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.	
5-1.1.1. Mətni dinləyərkən əsas faktları (adlar, tarixlər)	<ul style="list-style-type: none"> <li>Mətni dinləyərkən açar sözlərin qeyd edilməsi.</li> <li>Qeydlər əsasında məzmunu uyğun olan (olmayan) faktların</li> </ul>

və s.) qeyd edir.	müəyyənləşdirilməsi.
5-1.1.2. Dirlədiyi mətni mövzu, məzmun, struktur və ideya baxımından şərh edir.	<ul style="list-style-type: none"> <li>Dirlənilmiş mətndəki obrazların davranışından çıxış edərək onların xarakterinin müəyyənləşdirilməsi.</li> <li>Əsas epizodlardan çıxış edərək mətnin ideyasının müəyyənləşdirilməsi.</li> </ul>
5-1.1.3. Dirlədiyi mətndəki obrazlara münasibətini əsaslandırır.	<ul style="list-style-type: none"> <li>Dirlənilmiş bədii mətndə obrazların davranışına münasibət bildirilməsi.</li> </ul>
<b>Standart 5-1.2.</b> Dialoji nitq. Müzakirə və dialoqlarda dirlədiyi fikirlərə adekvat reaksiya verir.	
5-1.2.1. Mövzu üzrə araşdırıldığı məlumatlar və tərtib etdiyi suallar əsasında dialoq qurur.	<ul style="list-style-type: none"> <li>Müsahibəyə (intervyu) hazırlaşmaq üçün materialların toplanılması, sualların tərtibi.</li> <li>Müəyyən mövzuda keçirilən mətbuat konfransında iştirak edərək sualların verilməsi, fikir bildirilməsi.</li> </ul>
5-1.2.2. Müzakirə və debatlarda mövzu ilə bağlı mülahizələrini söyləyir, mühakimə yürüdür, başqalarının fikirlərinə münasibət bildirir.	<ul style="list-style-type: none"> <li>Müzakirədə səslənən fikirlərin əlavə bilikləri ilə müqayisə edilməsi və problemə münasibətin bildirilməsi.</li> <li>Danışanın mövzuya münasibətini müəyyən etmək üçün sualların verilməsi.</li> </ul>
<b>Standart 5-1.3.</b> Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.	
5-1.3.1. Tərtib etdiyi plan əsasında oxuduğu və dirlədiyi mətnləri nəql edir.	<ul style="list-style-type: none"> <li>Oxunulmuş və dirlənilmiş mətnlərin qeydlər əsasında nəqli.</li> </ul>
5-1.3.2. Əldə etdiyi məlumatları rabitəli şəkildə təqdim edir.	<ul style="list-style-type: none"> <li>Məlumat vərəqindəki verbal-qrafik informasiyanın rabitəli mətn şəklində ifadəsi.</li> <li>Mövzu üzrə araşdırmanın aparılması, hazırladığı şəkil və açar sözlərdən ibarət təqdimat materialının rabitəli şəkildə təqdim edilməsi.</li> </ul>
<b>Standart 5-1.4.</b> Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normallarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.	
5-1.4.1. Şifahi nitqində orfoepiya normalarına (sözlərdə sait və samitlərin tələffüzü) riayət edir.	(Bax: 5-4.1.1. Dil qaydaları. Orfoqrafiya və orfoepiya)
5-1.4.2. Danışarkən məzmunu uyğun intonasiyadan istifadə edir.	<ul style="list-style-type: none"> <li>Obrazın nitqinin onun xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirilməsi.</li> </ul>
<b>Məzmun xətti 2. OXU</b>	
<b>Standart 5-2.1.</b> Faktoloji qavrama. Oxuduğu mətndəki məlumatları müəyyənləşdirir.	
5-2.1.1. Bədii və qeyri-bədii mətnləri oxuyarkən müvafiq səs tonu seçilir.	<ul style="list-style-type: none"> <li>Dialoji mətni oxuyarkən obrazların nitqinin onların xarakterinə uyğun səsləndirilməsi.</li> <li>Durğu işaretlərini (üç nöqtə, o, bu əvəzliklərindən sonra vergül və s.) nəzərə almaqla oxu.</li> </ul>
5-2.1.2. Mətndə açıq	<ul style="list-style-type: none"> <li>“Mətndə hansı suala cavab var (yoxdur)?” çalışma modeli</li> </ul>

<p>Şəkildə ifadə olunmuş məlumatları (obraz, hadisə, zaman, məkan, fakt) müəyyənləşdirir.</p>	<ul style="list-style-type: none"> <li>Mətnin məzmunu ilə bağlı “Doğru, yoxsa yanlış” sualı.</li> <li>Mətndə hansı məlumat öz əksini tapıb?</li> <li>Xronoloji ardıcılığın müəyyənləşdirilməsi.</li> <li>Qeyd götürməklə oxu.</li> <li>İstiqamətləndirilmiş oxu.</li> <li>Mətnin məzmununa uyğun hekayə xəritəsinin tərtibi.</li> <li>Mətnin məzmunu ilə bağlı sualların tərtib olunması.</li> <li>Mətndəki verbal təsvirlə qrafik təsvirin uyğunlaşdırılması.</li> </ul>
<p>5-2.1.3. Kontekstdən (söz birləşməsi, cümlə) çıxış edərək mətndə tanış olmayan söz və ifadələrin mənasını müəyyən edir.</p>	<ul style="list-style-type: none"> <li>Çoxmənalı sözün və ya omonimin mətndəki mənasının digər mənalarından fərqləndirilməsi.</li> <li>“Altından xətt çəkilmiş ifadəni hansı sözlə əvəz etmək olar?” sualı.</li> </ul> <p>İnteqrasiya: 5-ci sinif. Leksika. St 4.4.1.</p>
<p><b>Standart 5-2.2.</b> Şərhetmə və əlaqələndirmə. Mətndə açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.</p>	
<p>5-2.2.1. Mətndə fikirlər, faktlar və hadisələr arasındaki əlaqəni müəyyən edir.</p>	<ul style="list-style-type: none"> <li>Mətndəki hadisələrə səbəb olan faktların müəyyənləşdirilməsi.</li> <li>Mətnə əsasən <i>niyə? nə üçün? sizcə, necə olmalıdır?</i> tipli suallara cavab.</li> </ul>
<p>5-2.2.2. Mətndəki məlumatlardan çıxış edərək sətiraltı fikir və informasiyanı müəyyən edir.</p>	<ul style="list-style-type: none"> <li>Mətndəki faktlardan istifadə etməklə müəllifin birbaşa ifadə etmədiyi fikirlərin müəyyənləşdirilməsi.</li> <li>“Mətndə hansı suala cavab tapmaq mümkündür?” sualı.</li> </ul>
<p><b>Standart 5-2.3.</b> Tənqid təfəkkür və yaradıcı yanaşma. Mətni ideya, məzmun, struktur və dil-üslub baxımından təhlil edir.</p>	
<p>5-2.3.1. Mətndəki hadisələr və obrazların davranışına əsasən ideyanı müəyyən edir.</p>	<ul style="list-style-type: none"> <li>Obrazlar xəritəsinin tərtibi.</li> <li>Oxunulmuş mətndəki obrazlara münasibətin bildirilməsi və fikirlərin həyatdan gətirilən faktlarla əsaslandırılması.</li> </ul>
<p>5-2.3.2. Mətndəki faktlardan çıxış edərək fikirləri şərh edir.</p>	<ul style="list-style-type: none"> <li>Müəllif mövqeyinin faktdan fərqləndirilməsi.</li> <li>Mətndəki fikirlərin hansı faktlarla əsaslandırıldığından müəyyən edilməsi.</li> <li>Mətndəki faktları ümmükləşdirərək nəticə çıxarılması.</li> </ul>
<p>5-2.3.3. Mətnin tərkib hissələrini və struktur elementlərini müəyyən edir.</p>	<ul style="list-style-type: none"> <li>Mətnin tərkib hissələrinin (giriş, əsas hissə, sonluq) müəyyənləşdirilməsi.</li> <li>Başlıq və yarımbaşlıqların məzmuna uyğunluğunun müəyyən edilməsi.</li> <li>Mətni ideya və məzmun cəhətdən təhlil edərkən struktur elementlərinin (başlıq, yarımbaşlıq, illüstrasiya, haşıyə, epiqraf və s.) nəzərə alınması.</li> </ul>
<p>5-2.3.4. Mətni dil-üslub xüsusiyyətlərinə görə təhlil edir.</p>	<ul style="list-style-type: none"> <li>İnteqrasiya: 5-ci sinif. 4.4.2. Nitqin ekspressivliyində bədii ifadə vasitələrinin rolunun izahı.</li> <li>Mətndəki söz və ifadələrin üslubi xüsusiyyətinə görə</li> </ul>

	fərqləndirilməsi.
5-2.3.5. Oxuduğu mətni mövzu və ideya baxımından digər mətnlərlə müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Bədii və qeyri-bədii mətnlərin fərqləndirilməsi.</li> <li>Oxunulmuş mətnlər arasında ideya yaxınlığının müəyyən edilməsi.</li> <li>Oxunulmuş mətnlərin əlaqələndirilməsi, ümumiləşdirmənin aparılması.</li> <li>Oxunulmuş və dirlənilmiş mətnlərin mövzu və ideya baxımından müqayisə edilməsi.</li> <li>Oxunulmuş bədii və qeyri-bədii mətnlərin məzmun baxımından müqayisə edilməsi və fərqlərin aşkar edilməsi.</li> </ul>
5-2.3.6. Mətnin məzmunu ilə bağlı şəxsi mövqeyini ifadə edir.	<ul style="list-style-type: none"> <li>Mətndəki fakt, hadisə və obrazlarla bağlı fərqli yanaşmanın nümayiş etdirilməsi.</li> <li>“Baş qəhrəmanın yerində olsaydın...” kimi sualların cavablandırılması.</li> <li>Mətnin təxəyyülə uyğun dəyişdirilməsi.</li> </ul> <p>Qeyd: Bu altstandart Danışma və Yazı məzmun xətləri ilə integrasiyada reallaşdırılır.</p>
<b>Məzmun xətti 3. YAZI</b>	
<b>Standart 5-3.1.</b> Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.	
5-3.1.1. Yazısında məlumatları mətnin abzas və hissələri üzrə strukturlaşdırır.	<ul style="list-style-type: none"> <li>Fikri oxucuya dəqiq və aydın çatdırmaq məqsədilə mətnin düzgün strukturlaşdırılması.</li> <li>Bədii mətnin kompozisiyası haqqında biliklərin yazıda tətbiqi: mətnin ekspozisiya, düyüñ, kulminasiya, açılma və final ardıcılılığı ilə strukturlaşdırılması.</li> <li>İnformativ mətnin mövzusundan asılı olaraq düzgün strukturlaşdırılması. Məsələn, xronoloji mətnlərin zaman ardıcılığı üzrə strukturlaşdırılması.</li> </ul>
5-3.1.2. Yazısında ədəbi dilin normallarına riayət edir.	İnteqrasiya: 4. Dil qaydaları (1-5-ci siniflərdə öyrənilmiş dil qaydalarının yazıda tətbiqi).
<b>Standart 5-3.2.</b> Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.	
5-3.2.1. Tanış olduğu məlumatlar əsasında bədii və ya qeyri-bədii mətn yazır.	<ul style="list-style-type: none"> <li>Oxunulmuş və ya dirlənilmiş mətnin qısa məzmununun yazılması.</li> <li>İştirak etdiyi və ya şahidi olduğu tədbir, hadisə (ekskursiya və s.) haqqında mətnin (reportajın) yazılması.</li> <li>Digər fənlərdən və ya araşdırılmalardan əldə etdiyi məlumatlar əsasında hər hansı varlıq və ya hadisə haqqında məlumatverici mətnin yazılması.</li> </ul>
5-3.2.2. Fakt, hadisə, təxəyyül və təəssüratları əsasında mətn yazır.	<ul style="list-style-type: none"> <li>Verilmiş mövzu ilə bağlı təxəyyülə əsaslanan sadə süjetin qurulması və bədii mətnin yazılması.</li> <li>Oxunulmuş və ya dirlənilmiş mətnin təxəyyülə uyğun genişləndirərək və ya dəyişdirərək yazılması.</li> </ul>

	<ul style="list-style-type: none"> <li>Mövzu ilə bağlı ssenarinin yazılması.</li> <li>Əldə etdiyi məlumatlara münasibət bildirməklə kiçikhəcmli qeyri-bədii mətnin yazılması.</li> <li>Mətnindəki obrazlardan birinə münasibət bildirən məktubun yazılması.</li> </ul>
5-3.2.3. Məqsədə uyğun olaraq sadə əməli yazılar ( <i>poster, reklam vərəqi, elan, təlimat</i> ) yazır və tərtibatını verir.	<ul style="list-style-type: none"> <li>Keçiriləcək tədbir haqqında elan mətninin müvafiq tələblərə uyğun strukturlaşdırılması və tərtibat verilməsi.</li> <li>Yaş səviyyəsinə uyğun təlimatın (məsələn, yemək reseptləri, müxtəlif əşyaların hazırlanması və onlardan istifadə qaydaları) yazılması.</li> <li>Sosial mövzuda çağırış xarakterli poster hazırlanması. Məsələn, idman və sağlamlıq mövzusunda.</li> <li>Hər hansı mövzuda reklam vərəqinin hazırlanması. Məsələn, xarici turistlər üçün Bakı haqqında reklam vərəqi.</li> </ul>
5-3.2.4. Əldə etdiyi məlumatlar əsasında sadə təqdimat materialı hazırlayır.	<ul style="list-style-type: none"> <li>Təqdimat etmək üçün araşdırıldığı məlumatların kağız vərəqlər üzərində açar sözlər və cümlələr şeklinde qeyd edilməsi.</li> </ul>
<b>Məzmun xətti 4. DİL QAYDALARI</b>	
<b>Standart 5-4.1.</b> Orfoqrafiya və orfoepiya. Sözlərin tələffüz və yazılış qaydalarına riayət edir.	
5-4.1.1. Sözlərdə sait və samitlərin növlərini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Qalın və incə, dodaqlanan və dodaqlanmayan, açıq və qapalı saitlərin fərqləndirilməsi.</li> <li>Kar və cingiltili samitlər.</li> <li>Ahəng qanununun dildə rolü.</li> <li>Şəkilçilərin ahəng qanununa uyğun dəyişmə prinsipi.</li> </ul>
5-4.1.2. Sözlərdə bəzi sait və samitlərin yazılışı və tələffüzü qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Sözlərdə saitlərin yazılışı arasındaki fərq (müdir – [müdür], konsert – [kansert], xoşbəxt – [xöşbəxt] və s.)</li> <li>“K” və “q” samitlərinin yazılışı və tələffüzü.</li> <li>Sözlərdə k – y, q – ğ əvəzlənməsi qaydaları.</li> </ul>
5-4.1.3. Sözün sətirdən sətrə keçirilmə qaydalarına əməl edir.	Bir sıra sözlərin (mürəkkəb sözlər, ixtisarlar və s.) sətirdən-sətrə keçirilməsində xüsusi qaydaların nəzərə alınması.
5-4.1.4. Xüsusi isimlərin böyük hərfle yazılışı qaydalarına riayət edir.	Şəxs, heyvan, yer adları bildirən xüsusi isimlərin böyük hərfle yazılması.
5-4.1.5. Sayların rəqəmlə yazılışında şəkilçilərin orfoqrafiya qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Sıra saylarının ərəb və Roma rəqəmləri ilə yazılışı qaydaları (V, 5-ci).</li> <li>Kəsr saylarının söz və rəqəmlə yazılış qaydaları.</li> </ul>
5-4.1.6. Mürəkkəb sözlərin yazılışı zamanı komponentlər arasındaki məna əlaqəsindən çıxış edir.	Yaxınmənalı, əksmənalı, müxtəlifmənalı sözlərin bitişik və ya defislə yazılışı qaydaları.

5-4.1.7. Azaltma və çoxaltma dərəcəli sıfətlərin yazılışında orfoqrafiya qaydalarına riayət edir.	<i>Kəm, ala, açıq, tünd</i> və s. morfemlərin, eləcə də m, p, r, s ilə formallaşan çoxaltma dərəcəli sıfətlərin yazılış qaydaları.
<b>Standart 5-4.2. Qrammatika.</b> Fikrin dəqiqlik ifadə olunmasında sözlərin qrammatik formalarının və sintaktik konstruksiyaların rolunu izah edir.	
5-4.2.1. Əsas nitq hissələrinin ümumi qrammatik kateqoriyalarını və morfoloji tərkibini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Əsas nitq hissələrinin qrammatik xüsusiyyətləri, məna növləri (təsriflənməyən feillər, toplu isimlər və s.).</li> <li>Sözlərin morfoloji tərkibi, quruluşca növü; leksik və qrammatik şəkilçilər.</li> </ul>
5-4.2.2. Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən xüsusiyyətləri müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Cümlədə leksik mənası olmayan sözlərin seçilməsi.</li> <li>Köməkçi nitq hissələrinin ümumi qrammatik funksiyasına görə fərqləndirilməsi.</li> </ul>
5-4.2.3. Söz birləşməsini söz və cümlədən fərqləndirir.	<ul style="list-style-type: none"> <li>Cümlələrdə söz birləşmələrinin müəyyənləşdirilməsi və onların yaranma yollarının izahı.</li> <li>Söz birləşmələrinin əsas və asılı tərəfinin müəyyən edilməsi.</li> </ul>
5-4.2.4. Cümlənin qrammatik əsasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Nitq hissələrinin cümlə üzvlərindən fərqləndirilməsi.</li> <li>Mübtəda və xəbərin ikinci dərəcəli cümlə üzvlərindən fərqləndirilməsi.</li> </ul>
5-4.2.5. Cümlənin məqsəd və intonasiyasına, quruluşuna görə növlərini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Sadə və mürəkkəb cümlələrin fərqləndirilməsi.</li> <li>Nəqli, sual, əmr, nida cümlələrinin semantika və intonasiyasına görə fərqləndirilməsi.</li> </ul>
<b>Standart 5-4.3. Punktuasiya.</b> Yazında sadə punktuasiya qaydalarına əməl edir.	
5-4.3.1. Məqsəd və intonasiyadan asılı olaraq cümlə sonunda uyğun durğu işarələrindən istifadə edir.	<p>İnteqrasiya: 5-4.2.5. Cümlənin məqsəd və intonasiyasına, quruluşuna görə növlərini müəyyən edir.</p> <ul style="list-style-type: none"> <li>Cümlələrdə üç nöqtədən istifadə qaydaları.</li> <li>İxtisarlarda nöqtə işarəsindən istifadə qaydaları.</li> </ul>
5-4.3.2. Mürəkkəb cümlənin tərkib hissələri arasında vergül işarəsindən yerində istifadə edir.	<ul style="list-style-type: none"> <li>Mürəkkəb cümlənin komponentləri arasındaki sərhədin müəyyən edilməsi.</li> </ul>
<b>Standart 5-4.4. Leksika.</b> Sözlərin mənalarını anladığını nümayiş etdirir və üslubi xüsusiyyətlərini müəyyənləşdirir.	
5-4.4.1. Söz tərkibindəki morfemlərin semantikasından çıxış edərək sözün mənasaını müəyyən edir.	Bəzi ümumişlək sözlərdə rast gəlinən morfemlərin ( <i>kəm, ala, qeyri, xana</i> və s.) semantik xüsusiyyətlərinin müəyyənləşdirilməsi.

5-4.4.2. Leksik vahidlərin mənalarını müxtəlif yollarla izah edir.	<ul style="list-style-type: none"> <li>Söz və ya ifadəni izah etmək üçün</li> <li>- cümlədə işlədilməsi;</li> <li>- lügətdən istifadə;</li> <li>- sinonim və antonimlərdən istifadə.</li> <li>izahlı lügətlərdə söz məqalələrinin quruluşu.</li> </ul>
5-4.4.3. Sözün həqiqi və məcazi mənalarını, sadə üslubi fiqurları fərqləndirir, frazeologizmləri müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Sözün məcazi mənasının yaranma yollarının izahı.</li> <li>Bədii mətndəki sadə üslubi fiqurların (məşhur deyimlər, rəmzi adlar və s.) müəyyən edilməsi.</li> </ul>

## VI SINİF

### Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA

**Standart 6-1.1.** Dinləyib-anlama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.

6-1.1.1. Mətni dinləyərkən əsas fakt və fikirləri qeyd edir.	<ul style="list-style-type: none"> <li>Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı sualların cavablandırılması.</li> </ul>
6-1.1.2. Dinlədiyi mətndəki əsas fikri dəstəkləyən faktları müəyyənləşdirir.	<ul style="list-style-type: none"> <li>Bədii mətndə ideyanın əks olunduğu əsas epizodların müəyyənləşdirilməsi.</li> <li>İnformativ mətndə əsas fikri təsdiq edən faktların müəyyənləşdirilməsi.</li> </ul>
6-1.1.3. Dinlədiyi mətndə hadisə və fikirlərə münasibətini əsaslandırmaq üçün atalar sözləri və aforizmlərdən istifadə.	<ul style="list-style-type: none"> <li>Hadisə və fikirlərə münasibətini əsaslandırmaq üçün atalar sözləri və aforizmlərdən istifadə.</li> </ul>

**Standart 6-1.2.** Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.

6-1.2.1. Müzakirə və debatlarda tolerantlıq nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>Qarşı tərəfin fikrinə hörmət.</li> <li>Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara dözümlülük. Sözünü kəsmədən diqqətlə dinləmə bacarığı.</li> </ul>
6-1.2.2. Müzakirə zamanı danışanın fikrinə rəy bildirir.	<ul style="list-style-type: none"> <li>Sual verməklə danışanın fikrinin dəqiqləşdirilməsi.</li> <li>Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasının müəyyənləşdirilməsi.</li> <li>Danışanın fikrinə münasibət bildirilməsi.</li> </ul>

**Standart 6-1.3.** Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.

6-1.3.1. Verilmiş mövzuya və ya situasiyaya uyğun mətn qurub nəql edir.	<ul style="list-style-type: none"> <li>Oxunmuş və ya dinlənilmiş məlumatlardan istifadə etməklə mətnin qurulması və nəql edilməsi.</li> </ul>
6-1.3.2. Mövzu üzrə hazırladığı qrafik və ya verbal-qrafik informasiyani rabitəli şəkildə şifahi təqdim edir.	Mövzu üzrə (məsələn, tarixi abidələr) apardığı araştırma əsasında qrafik informasiya – şəkil, sxem, məlumat vərəqi, cədvəl, diaqramın hazırlanması və rabitəli şəkildə təqdim edilməsi.

**Standart 6-1.4.** Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normalarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.

6-1.4.1. Şifahi nitqində yeni öyrəndiyi sözlərdən kontekstə uyğun istifadə edir.	<ul style="list-style-type: none"> <li>Öyrənilmiş akademik sözlərdən və frazeoloji ifadələrdən təqdimat və dialoji nitq zamanı istifadə.</li> </ul>
6-1.4.2. Danışarkən səs tonunu tənzimləyir, pauza və məntiqi vurgudan istifadə edir.	<ul style="list-style-type: none"> <li>Səs tonunun idarə edilməsi, səsin yüksəkliyinin dinləyicilərin eşidəcəyi ölçüdə tənzimlənməsi.</li> </ul>

### Məzmun xətti 2. OXU

**Standart 6-2.1.** Faktoloji qavrama. Oxuduğu mətnindəki məlumatları müəyyənləşdirir.

6-2.1.1. Mətni oxuyarkən əsas məqamları xüsusi səs tonu ilə vurğulayır.	<ul style="list-style-type: none"> <li>Dialoji mətni oxuyarkən obrazların nitqinin onların xarakterinə və emosional vəziyyətinə uyğunlaşdırılması.</li> <li>Durğu işarələri (vasitəsiz nitqdə istifadə olunan durğu işarələri, xitabdan sonra vergül və s.) nəzərə alınmaqla oxu.</li> </ul>
6-2.1.2. Mətnindəki məlumatları və onların ardıcılığını müəyyənləşdirir.	<ul style="list-style-type: none"> <li>Mətnindəki fakt və hadisələrin mətnin planına uyğun qruplaşdırılması.</li> <li>Verilmiş cümlənin (abzasın, şəklin) mətnindəki ardıcılıqlarda yerinin müəyyənləşdirilməsi.</li> <li>Mətnin hissələrinə aid qeyri-ardıcıl şəkildə verilən cümlələrin ardıcılığının bərpa edilməsi.</li> <li>İstiqamətləndirilmiş oxu.</li> <li>Mətnin məzmunu ilə bağlı sualların tərtib edilməsi.</li> <li>Mətnindəki verbal təsvirlə qrafik təsvirin uyğunlaşdırılması.</li> </ul>
6-2.1.3. Kontekstdən çıxış edərək mətnində tanış olmayan sözün mənasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Söz birləşməsi, cümlə və abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənasının müəyyənləşdirilməsi.</li> <li>Kontekstdən çıxış edərək omonim və ya çoxmənalı sözün mətnindəki mənasının müəyyənləşdirilməsi.</li> </ul>

**Standart 6-2.2.** Şərhetmə və əlaqələndirmə. Mətnində açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.

6-2.2.1. Mətnində fikirlər, faktlar və hadisələr arasındaki əlaqəni müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Obrazların keçirdiyi hissələrin səbəbini onların düşdüyü situasiya ilə izah etmək.</li> <li>Mətn haqqında fikirləri mətnindəki fakt və hadisələrlə əsaslandırmak.</li> </ul>
6-2.2.2. Mətnində açıq şəkildə ifadə olunmayan fikirləri digər fikirlərdən fərqləndirir.	<ul style="list-style-type: none"> <li>Faktlardan və bədii detallardan istifadə etməklə mətnində açıq şəkildə ifadə olunmayan məlumatın fərqləndirilməsi.</li> <li>Müəllif ironiyasını müəyyənləşdirmək və izah etmək.</li> </ul>

**Standart 6-2.3.** Tənqididən təfəkkür və yaradıcı yanaşma. Mətni ideya, məzmun, struktur və dil-üslub baxımından təhlil edir.

6-2.3.1. Mətnindən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçərək izah edir.	<ul style="list-style-type: none"> <li>Mətnindəki əsas obrazın xarakterinin müəyyənləşdirilməsi.</li> <li>Hansı başlıq mətnin ideyasını əks etdirir?</li> <li>Mətnin ideyasını əks etdirən atalar sözünün tapılması.</li> <li>Mətnin ideyasının açılmasında xarakterlərin rolunun izah edilməsi.</li> </ul>
---	---

6-2.3.2. Mətndəki fikirlərin əsaslandırılmasında faktların rolunu izah edir.	<ul style="list-style-type: none"> <li>Mətndəki faktların aid olduğu fikirlər üzrə qruplaşdırılması.</li> <li>Mətndəki faktların fikri necə dəstəklədiyinin müəyyənləşdirilməsi.</li> <li>Mətndə əsaslandırılmış fikrin fərziyyə, ehtimal və mülahizələrdən fərqləndirilməsi.</li> <li>Bədii mətndəki faktların qeyri-bədii mətndəki faktlarla müqayisəsi və müəllif təxəyyülündən doğan təhriflərin aşkar edilməsi. Məsələn, bədii-tarixi əsərin elmi-tarixi mətnlə müqayisəsi.</li> </ul>
6-2.3.3. Mətnin tərkib hissələrini və struktur elementlərini onun məzmunu ilə əlaqəli şərh edir.	<ul style="list-style-type: none"> <li>Bədii mətnin kompozisiyasında ekspozisiya, konfliktin (problemin) yaranması və həlli məqamlarının müəyyən edilməsi.</li> <li>Qeyri-bədii mətnlərin növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlili.</li> <li>Mətnin tərkib hissələri arasında əlaqəni izah etmək.</li> <li>Mətnin struktur elementlərinin (başlıq, yarımbaşlıq, illüstrasiya, haşıyə, epiqraf və s.) onun ideyası və tərkib hissələri ilə əlaqələndirilməsi.</li> </ul>
6-2.3.4. Mətni dil-üslub xüsusiyyətlərinə görə təhlil edir.	<p>Nitqin ekspressivliyində bədii ifadə vasitələrinin rolunu izah edir.</p> <ul style="list-style-type: none"> <li>Qeyri-bədii mətnlərdə bədii üsluba xas xüsusiyyətlərin (məcazi mənalı sözlər, daxili monoloq və s.) müəyyənləşdirilməsi.</li> </ul>
6-2.3.5. Müxtəlif mətnləri mövzu, məzmun-struktur, ideya baxımından müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Bədii və qeyri-bədii mətnlərin məzmun və struktur baxımından fərqiñin izahı.</li> <li>Eyni mövzuda olan bədii əsərlərin, süjet və obrazların müqayisəsi.</li> <li>Müxtəlif bədii əsərlərdəki eyni tipli obrazların (məs. Təpəgöz, ögey ana, sehrkar qarı və s.) müqayisəsi.</li> <li>Oxunulan və dinlənilən mətnlər arasındaki ideya yaxınlığının müəyyənləşdirilməsi.</li> <li>Eyni mövzuda olan qeyri-bədii mətnlərin müəllif məqsədi və yanaşması baxımından müqayisəsi.</li> </ul>
6-2.3.6. Mətndəki fakt, hadisə və obrazlarla bağlı şəxsi mövqeyini bildirir.	<ul style="list-style-type: none"> <li>Mətnin təxəyyülə uyğun dəyişdirilməsi, genişləndirilməsi, davam etdirilməsi.</li> <li>Mətnin məzmunundan çıxış edərək hadisələrin davamını təxmin etmək və müəllif versiyası ilə müqayisə etmək.</li> <li>Şagirdin mətndəki epizodlardan birini təxəyyülünə uyğun dəyişməsi.</li> </ul> <p>Qeyd: Bu altstandart Danışma və Yazı məzmun xətləri ilə integrasiyada reallaşdırılır.</p>

### Məzmun xətti 3. YAZI

**Standart 6-3.1.** Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.

6-3.1.1. Mətn yazarkən bədii və qeyri-bədii mətnlərin struktur	<ul style="list-style-type: none"> <li>Bədii və qeyri-bədii mətnlərin struktur elementləri arasındaki fərqiñizahı.</li> <li>İnformativ mətnin mövzusundan asılı olaraq düzgün</li> </ul>
--	--

xüsusiyyətlərini nəzərə alır.	<p>strukturlaşdırılması. Məsələn, xronoloji mətnlərin zaman ardıcılığı, qeyri-xronoloji mətnlərin altmövzular – yarımbaşlıqlar üzrə strukturlaşdırılması.</p> <ul style="list-style-type: none"> <li>Əldə olunan yeni məlumatların müvafiq hissələrə əlavə edilməklə mətnin genişləndirilməsi.</li> </ul>
6-3.1.2. Yazısında ədəbi dilin normalarına riayət edir.	İnteqrasiya: 4. Dil qaydaları (1-6-cı siniflərdə öyrəndiyi dil qaydalarını yazısında tətbiq edir.)
<b>Standart 6-3.2.</b> Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.	
6-3.2.1. Araşdırıldığı mənbələrdən istifadə etməklə qeyri-bədii mətnlər yazır.	<ul style="list-style-type: none"> <li>Mövzu üzrə araşdırımlar əsasında informativ mətnin yazılması.</li> <li>Hər hansı bir mənbəyə əsaslanaraq izahedici mətnin tərtibi. Məs: baramadan ipəyin əmələ gəlməsi</li> <li>Varlıq və hadisələri təsvir edən mətnin yazılması.</li> <li>Müsahibədən alınan məlumatlara əsasən informativ mətnin yazılması.</li> </ul>
6-3.2.2. Tənqid və yaradıcı təfəkkür nümayiş etdirməklə bədii və qeyri-bədii mətnlər yazır.	<ul style="list-style-type: none"> <li>Janr tələbləri gözlənilməklə təxəyyülə əsasən bədii mətnin (hekayə, təmsil, rəvayət və s.) yazılması.</li> <li>Dinlənilən və ya oxunulan mətnə münasibət bildirməklə rəyin yazılması.</li> <li>Hadisə və təəssüratların gündəlikdə eks etdirilməsi.</li> <li>Verilmiş şəkil(lər)lə bağlı təəssüratları ifadə edən mətnin qurulub yazılması.</li> </ul>
6-3.2.3. Sadə direktiv xarakterli mətnlər ( <i>fəaliyyət təlimatı</i> ) tərtib edir.	<ul style="list-style-type: none"> <li>Hər hansı fəaliyyət prosesini (divar qəzetinin hazırlanması, qrup layihəsinin həyata keçirilməsi, tədbirin təşkil olunması və s.) tənzimləyən təlimatın yazılması.</li> </ul>
6-3.2.4. Bir neçə mənbədən istifadə etməklə apardığı araştırma layihəsinin nəticələrini tezislər şəklində təqdim edir.	<ul style="list-style-type: none"> <li>Fikirlərin ləkənəsiz qeydi.</li> <li>Fikrin əyani ifadəsi üçün təqdimat materialında qrafik informasiyadan (şəkillərdən, cədvəllərdən) istifadə edilməsi.</li> </ul>

#### Məzmun xətti 4. DİL QAYDALARI

<b>Standart 6-4.1.</b> Orfoqrafiya və orfoepiya. Sözlərin tələffüz və yazılış qaydalarına riayət edir.	
6-4.1.1. Sözlərdə kar və cingiltili samitlərin deyilişi və yazılışı qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>Sözlərin sonunda b, c, d, g samitlərinin düzgün yazılması və tələffüz edilməsi.</li> <li>Söz ortasında kar samitlərdən sonra gələn k, t, p, samitlərinin deyilişi və yazılışı qaydalarına əməl edilməsi (seçki, hətta və s.).</li> <li>Sözlərdə “b”, “m” samitlərindən əvvəl gələn “n” samitinin deyilişi və yazılışı qaydalarına əməl edilməsi.</li> </ul>
6-4.1.2. Səsdüşümü və səsartımı baş verən	<ul style="list-style-type: none"> <li>Qoşa samitlə bitən sözlərin orfoepiya və orfoqrafiya normalarına əməl edilməsi: fənn – [fənlər], rəhm – [rəhimdil]</li> </ul>

sözlərdə orfoqrafiya və orfoepiya qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>Bir "y" və iki "y" ilə yazılan sözlərin orfoepiya və orfoqrafiya normalarına əməl edilməsi.</li> <li>Qoşasaitli sözlərin deyiliş və yazılış qaydalarına riayət edilməsi. (daimi – [dayimi], camaat - [cama:t], bacıoğlu [bacoğlu])</li> </ul>
6-4.1.3. Mürəkkəb adların böyük hərflə yazılışı qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Şəxs, yer və s. bildirən mürəkkəb adların böyük hərflə yazılışı qaydalarına əməl edilməsi.</li> </ul>
6-4.1.4. "L" samiti ilə başlanan şəkilçilərin deyilişi və yazılışı qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Sözlərdə -lar, -lı, -lıq, -la, -lan, -laş şəkilçilərinin yazılış və tələffüz qaydalarına riayət edilməsi. Sözlərdə -la, -lə morfeminin (bağlayıcı, qoşma, zərf düzəldən şəkilçi) deyilişi və yazılışı qaydalarına əməl edilməsi.</li> </ul>
6-4.1.5. Xəbər vəzifəsində olan sözlərin deyilişi və yazılışı qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>-acaq<sup>2</sup> (deyəcəyəm, yazacağam), -miş<sup>4</sup>: (demişsən, yazmışsınız), -dır<sup>4</sup>: (maraqlıdır, gözləməlidir), -sınız<sup>4</sup> (gəlirsiniz), -ır<sup>4</sup> (vururlar) kimi şəkilçilər qəbul edən sözlərin orfoqrafiya və orfoepiya qaydalarına əməl edilməsi.</li> </ul>
6-4.1.6. Sözlərdə bəzi şəkilçi və morfemlərin yazılışı ilə bağlı qaydalara əməl edir.	<ul style="list-style-type: none"> <li>Tale, mənbə kimi sözlərdə mənsubiyyət şəkilçisinin yazılış qaydalarına əməl edilməsi.</li> <li>Rəqəmlə yazılın miqdar saylarında mənsubiyyət şəkilçisinin ixtisarı qaydalarına əməl edilməsi.</li> <li>Tərkibində alınma morfem (tele, vitse, eks, -logiya və s.) olan sözlərin bitişik və defislə yazılış qaydalarına riayət edilməsi.</li> </ul>
6-4.1.7. Sözlərin təkrarından yaranan mürəkkəb sözlərin yazılışı qaydalarına riayət edir.	Sözlərin təkrarından yaranan mürəkkəb sözlərin defislə (tez-tez) və bitişik (addımbaaddım, gəlhagəl və s.) yazılıma qaydalarına əməl edilməsi.
6-4.1.8. Bəzi köməkçi nitq hissələrinin bitişik və ya ayrı yazılış qaydalarına riayət edir.	Qoşma (-tək, -dək və s.) və bağlayıcıların (ilə, halbuki və s.) bitişik və ayrı yazılış qaydalarına riayət edilməsi.
<b>Standart 6-4.2. Qrammatika.</b> Fikrin dəqiqlik ifadə olunmasında sözlərin qrammatik formalarının və sintaktik konstruksiyaların rolunu izah edir.	
6-4.2.1. Kontekstdən çıxış edərək əsas nitq hissələrinin morfoloji tərkibini və semantikasını izah edir.	<ul style="list-style-type: none"> <li>Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən yiyəlik və təsirlik hallarının müəyyənləşdirilməsi.</li> <li>Sözün başlanğıc formasının və eyniköklü sözlərin fərqləndirilməsi.</li> <li>Numerativ sözlərin semantik xüsusiyyətlərinin fərqləndirilməsi.</li> </ul>
6-4.2.2. Köməkçi nitq hissələrinin semantik xüsusiyyətlərini və cümlədə funksiyasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Qoşma və bağlayıcının qrammatik funksiyasının və məna növlərinin müəyyənləşdirilməsi.</li> <li>Kontekstdən çıxış edərək köməkçi nitq hissələrinin qrammatik omonimliyinin (-la, ilə və s.) və sinonimliyinin müəyyən edilməsi (və - ilə, ancaq - lakin və s.).</li> </ul>
6-4.2.3. İsmi və feili birləşmələrin növlərini və	<ul style="list-style-type: none"> <li>Konkretlik (müəyyənlik) və ümumilik (qeyri-müəyyənlik) bildirən ismi birləşmələrin fərqləndirilməsi.</li> </ul>

yaranma yollarını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Feili birləşmələrin yaranmasında təsriflənməyən feillərin rolunun müəyyənləşdirilməsi.</li> <li>Saylardan sonra gələn isimlərin təkdə və cəmdə işlənmə məqamlarının müəyyənləşdirilməsi.</li> </ul>
6-4.2.4. Cümlədəki fikrin ifadə olunmasında baş və ikinci dərəcəli üzvlərin rolunu müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Cümlələrdə tamamlıq, zərflik və təyinin, onların ifadə vasitələrinin müəyyənləşdirilməsi.</li> </ul>
6-4.2.5. Cümlədə söz sırasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Cümlədə inversiyanın ekspressiv təsirinin izahı.</li> <li>Məntiqi vurğudan asılı olaraq cümlədə uyğun söz sırasından istifadə.</li> </ul>
<b>Standart 6-4.3. Punktuasiya.</b> Yazıda sadə punktuasiya qaydalarına əməl edir.	
6-4.3.1. Bağlayıcılardan əvvəl və sonra vergül işarəsindən yerində istifadə edir.	<ul style="list-style-type: none"> <li>Cümlə strukturunda bağlayıcıların yerinin müəyyən edilməsi: həmcins cümlə üzvlərinin arasında, mürəkkəb cümlə komponentlərinin arasında və s.</li> </ul>
6-4.3.2. O, bu əvəzliyindən sonra vergül işarəsindən yerində istifadə edir.	<ul style="list-style-type: none"> <li>Cümlədə o, bu əvəzliklərinin qrammatik funksiyasının müəyyənləşdirilməsi.</li> <li>O, bu əvəzliklərdən sonra vergülün funksiya və əhəmiyyətinin izahı (cümlədə ikimənalılığın qarşısının alınması).</li> </ul>
<b>Standart 6-4.4. Leksika.</b> Sözlərin mənalarını anladığını nümayiş etdirir və üslubi xüsusiyyətlərini müəyyənləşdirir.	
6-4.4.1. Sözün morfoloji tərkibindən çıxış edərək mənasını müəyyənləşdirir və lügət vasitəsilə dəqiqləşdirir.	Söz tərkibindəki morfemlərin (anti, -qraf, -qram, -logiya, avto və s.) semantikasından çıxış edərək sözün mənasının müəyyənləşdirilməsi.
6-4.4.2. Sözü izah edərək hiperonim, sinonim və antonimlərdən istifadə edir.	<ul style="list-style-type: none"> <li>Sözün aid olduğu ümumi mənanın müəyyən edilməsi (kirpi – heyvan, köynək – geyim).</li> </ul>
6-4.4.3. Mətnlərdə sadə məcazları və üslubi fiqurları müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Bənzətmə, mübaliqə, allegoriya kimi bədii ifadə vasitələrinin fərqləndirilməsi.</li> <li>Bədii mətndəki sadə üslubi fiqurların (leksik təkrirlər) müəyyən edilməsi.</li> </ul>

## VII SINİF

### Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA

**Standart 7-1.1.** Dinləyib-qavrama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.

7-1.1.1. Dinlədiyi mətndən götürdüyü qeydləri yarımbaşlıqlar üzrə qruplaşdırır.	<ul style="list-style-type: none"> <li>Seçilmiş açar sözlərin yaddaş xəritəsində mövzu və fikirlər üzrə qruplaşdırılması.</li> </ul>
7-1.1.2. Dinlədiyi mətndəki	<ul style="list-style-type: none"> <li>Dinlənilən bədii mətnin planının tutulması.</li> </ul>

fakt və fikirləri ümmümləşdirir.	<ul style="list-style-type: none"> <li>İnformativ mətndəki məlumatların tezislər şəkildə ifadəsi.</li> </ul>
7-1.1.3. Digər fənlər üzrə əldə etdiyi məlumatlardan çıxış edərək dinlədiyi məlumatlara münasibət bildirir.	<ul style="list-style-type: none"> <li>Dinlənilən mətndəki faktların digər fənlərdən əldə edilən bilgilərlə müqayisə edilməsi və faktların həqiqətə uyğunluğunun müəyyənləşdirilməsi. <i>Məsələn, Şəki xan sarayı ilə bağlı informativ mətni dinləmək və tarix fənnindən öyrənilən məlumatlara əsaslanaraq fikir bildirmək.</i></li> </ul>
<b>Standart 7-1.2.</b> Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.	
7-1.2.1. Müzakirə və debatlarda təyin olunmuş formata əməl edir.	<ul style="list-style-type: none"> <li>Çıxış üçün növbənin gözlənilməsi.</li> <li>Çıxış üçün müəyyən olunmuş vaxt məhdudiyyətinin nəzərə alınması.</li> </ul>
7-1.2.2. Müzakirə və debatlarda qarşı tərəfin fikrinə münasibətini ifadə etmək üçün arqument və eks-arqumentlər gətirir.	Həyatdan nümunələr gətirməklə və ya araşdırılan faktlardan istifadə etməklə qarşı tərəfin fikrinə münasibətin əsaslandırılması.
<b>Standart 7-1.3.</b> Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.	
7-1.3.1. Şəkil və qrafik informasiya üzrə mətn qurub nəql edir.	<ul style="list-style-type: none"> <li>Hər hansı texnoloji prosesi ifadə edən sxemin şərhi (məsələn, daxiliyanma mühərrikinin işləmə prinsipi).</li> </ul>
7-1.3.2. Mövzu üzrə hazırladığı tezislər əsasında rabitəli mətn qurub təqdim edir.	<p>Mövzu üzrə əldə edilən məlumatları açar sözlər, tezislər şəklində qeyd etmək və onların əsasında mətn qurub danışmaq.</p> <p><i>Məsələn: “Ən qədim insan məskənləri” mövzusuna uyğun olaraq “Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir” tezisini təqdim etmək və onun əsasında Azıx, Damcılı, Tağlar və digər mağaralar, ordan tapılan eksponatlar, arxeoloji qazıntıların nəticələri və s. haqqında məlumat vermək.</i></p>
<b>Standart 7-1.4.</b> Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normallarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.	
7-1.4.1. Müzakirə və debatlarda çıxışı zamanı uyğun standart ifadələrdən və ara sözlərdən istifadə edir.	Nitq etiketləri (xanım, bəy, üzr istəyirəm, buyurun və s.), situasiyaya uyğun atalar sözləri və məsəllər, ara sözlər (qeyd edildiyi kimi, nəzərə almaq lazımdır ki və s.).
7-1.4.2. Danışarkən məzmuna uyğun intonasiya, jest və mimikadan istifadə edir.	İstifadə edilən jestlərin məna ilə sinxron olub, deyilən fikri tamamlaması.
<b>Məzmun xətti 2. OXU</b>	
<b>Standart 7-2.1.</b> Faktoloji qavrama. Oxuduğu mətndəki məlumatları müəyyənləşdirir.	
7-2.1.1. Qeyd götürməklə mətndəki əsas və ikinci	<ul style="list-style-type: none"> <li>Əsas fikrin açılmasına xidmət edən epizodların müəyyənləşdirilməsi.</li> </ul>

dərəcəli faktları müəyyən edir.	
7-2.1.2. Kontekstdən (söz birləşməsi, cümlə, abzas, mətn) çıxış edərək tanış olmayan sözün mənasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Omonim və ya çoxmənalı sözün kontekstə uyğun mənasının müəyyən edilməsi.</li> </ul>
<b>Standart 7-2.2.</b> Şərhetmə və əlaqələndirmə. Mətndə açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.	
7-2.2.1. Mətnin ideyasının açılmasında obrazların və əsas epizodun rolunu müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Mətnin müxtəlif hissələrində əks olunmuş hadisələr arasındaki səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsi</li> <li>Mətndə səbəb-nəticə əlaqəsinin pozulduğu halların müəyyənləşdirilməsi.</li> </ul>
7-2.2.2. Mətndəki məlumatlardan çıxış edərək yeni informasiya əldə edir.	<ul style="list-style-type: none"> <li>Mətndəki hadisə və faktları əlaqələndirərək açıq şəkildə ifadə olunmamış informasiyanın əldə edilməsi.</li> <li>Mətndə qeyd olunan tarixləri, rəqəmləri müqayisə edərək birbaşa ifadə olunmayan məlumatların müəyyənləşdirilməsi.</li> </ul>
<b>Standart 7-2.3.</b> Tənqidi təfəkkür və yaradıcı yanaşma. Mətni ideya, məzmun, struktur və dil-üslub baxımından təhlil edir.	
7-2.3.1. Mətnin ideyasının açılmasında xarakterlərin rolunu izah edir.	<ul style="list-style-type: none"> <li>Obrazlar xəritəsinin tərtibi.</li> <li>Dialoqlar əsasında obrazların xarakteri haqqında fikir yürüdülməsi.</li> <li>Baş qəhrəmanın xarakterindəki əsas cəhətin müəyyənləşdirilməsi və onun mətnin ideyası ilə əlaqələndirilməsi.</li> </ul>
7-2.3.2. Mətndəki arqumentlərdən çıxış edərək müəllifin mövqeyini şərh edir və məzmunu tezislərlə ifadə edir.	<ul style="list-style-type: none"> <li>Mətndə faktlara əsaslanaraq müəllif mövqeyinə münasibətin bildirilməsi.</li> <li>Mətndəki məlumatlardan çıxış edərək mühakimələrin yürüdülməsi.</li> <li>Arqumentin növlərinin (rasional - təkzib olunmaz və emosional - təkzib oluna bilən) müəyyənləşdirilməsi.</li> </ul>
7-2.3.3. Bədii və qeyri-bədii mətnlərin struktur elementlərinin ümumi məzmunu təsirini izah edir.	<ul style="list-style-type: none"> <li>Qeyri-bədii mətnlərdə struktur elementlərinin (fikir, arqument, dəlil və s.) müəyyənləşdirilməsi.</li> <li>Mətnin kompozisiyasında problemin yaranması və həlli məqamlarının müəyyənləşdirilməsi.</li> <li>Mətnin struktur elementlərinin (illüstrasiya, haşiyə, epiqraf və s.) onun məzmunu ilə əlaqələndirilməsi.</li> <li>Əsərin adının baş qəhrəmanın xarakteri, əsas detal və ya ideya ilə əlaqələndirilməsi.</li> </ul>
7-2.3.4. Mətni dil-üslub xüsusiyyətlərinə görə təhlil edir.	Mətndə rast gəlinən söz və ifadələrin üslubi xüsusiyyətlərinin izahı.
7-2.3.5. Həqiqəti aşkar	<ul style="list-style-type: none"> <li>Elmi-fantastik mətnin eyni mövzuda olan informativ mətnlə</li> </ul>

etmək məqsədi ilə müxtəlif mətnlərdəki fakt və fikirləri müqayisə edir.	<p>müqayisəsi.</p> <ul style="list-style-type: none"> <li>Bədii mətnlərdəki faktları araşdırmaq üçün informativ mətnlərdən istifadə.</li> <li>Bədii və qeyri-bədii mətnlərin dil-üslub, forma və məzmun xüsusiyyətlərinə görə fərqləndirilməsi.</li> </ul>
7-2.3.6. Mətnin məzmununa yaradıcı yanaşmaqla süjetdə dəyişikliklər edir.	<ul style="list-style-type: none"> <li>Mətnin məzmunundan çıxış edərək hadisələrin davamını təxmin etmək.</li> <li>Mətnlətəhkiyəçini dəyişmək, məzmunu obrazlardan birinin dilindən nəql etmək.</li> <li>Mətnin təxəyyülə uyğun dəyişdirilməsi, genişləndirilməsi, davam etdirilməsi.</li> <li>Mətnin məzmununa və janrın tələbinə uyğun dəyişdirilməsi, genişləndirilməsi və ya tamamlanması.</li> <li>Məqsədə uyğun olaraq mətnin strukturunda dəyişikliklərin edilməsi.</li> </ul> <p><i>Qeyd: Bu standart Danışma və Yazı məzmun xətləri ilə integrasiyada reallaşdırılır.</i></p>

### Məzmun xətti 3. YAZI

**Standart 7-3.1.** Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.

7-3.1.1. Mətnin növündən asılı olaraq yazısında fikir və məlumatların ardıcılığına (xronoloji, qeyri-xronoloji, səbəb-nəticə) riayət edir.	<ul style="list-style-type: none"> <li>Informativ mətnin yarımbaşlıqlar üzrə qruplaşdırılması.</li> <li>İzahedici mətnlətəhkiyəçini dəyişmək, məzmunu obrazlardan birinin dilindən nəql etmək.</li> <li>Fikir – arqument əlaqəsini gözləməklə arqumentativ mətnin yazılması.</li> </ul>
7-3.1.2. Yazısında ədəbi dilin normallarına riayət edir.	<p>İnteqrasiya: 4. Dil qaydaları (5-7-ci siniflərdə öyrəndiyi dil qaydalarını yazısında tətbiq edir).</p>

**Standart 7-3.2.** Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.

7-3.2.1. Tanış olduğu məlumatlar əsasında informativ və izahedici mətnlər yazır.	<ul style="list-style-type: none"> <li>Prosesləri ardıcıl təsvir etməklə izahedici mətnlərin yazılması. Məs: hər hansı cihazın işləmə prinsipi.</li> <li>Qrafik informasiyanı şərh edən mətnin yazılması.</li> <li>Xronoloji və qeyri-xronoloji mətnlərin fərqləndirilməsi</li> <li>Hər hansı tarixi hadisə və ya şəxsiyyət haqqında informativ mətnin yazılması.</li> </ul>
7-3.2.2. Mövzu ilə bağlı fikirlərini əsaslandırmaqla mətnlər yazır.	<ul style="list-style-type: none"> <li>Yazında problemlə bağlı mövqeyi əsaslandırmaq üçün arqumentlərin gətirilməsi.</li> <li>Yazında problemlə bağlı başqa mövqeləri təkzib etmək üçün əks-arqumentlərin gətirilməsi.</li> <li>Oxunulan və ya dinlənilən qeyri-bədii mətnin məzmununun yeni arqumentlərlə zənginləşdirilməsi.</li> </ul>
7-3.2.3. Sadə direktiv xarakterli mətnlər	<ul style="list-style-type: none"> <li>Müxtəlif situasiyalar üçün davranış qaydaları tərtib edib yazmaq. Məsələn, sınıf şagirdlərinin etika kodeksi və ya</li> </ul>

(müsabiqə qaydaları, əsasnamə və s.) tərtib edir.	<i>şagirdlərlə müəllimlərin və ya məktəb rəhbərliyinin münasibətlərini tənzimləyən əsasnamə.</i>
7-3.2.4. Mənbələrdən istifadə etməklə mövzunu müxtəlif aspektlərdən araşdırır və tezislər şəklində təqdim edir.	<ul style="list-style-type: none"> <li>Təqdimat materialında məzmunun aydın şəkildə strukturlaşdırılması.</li> <li>Təqdimat materialında qrafik informasiyadan (şəkillərdən, cədvəllərdən, sxemlərdən, diaqramlardan) və tezislərdən istifadə.</li> </ul>
<b>Məzmun xətti 4. DİL QAYDALARI</b>	
<b>Standart 7-4.1.</b> Orfoqrafiya və orfoepiya. Sözlərin tələffüz və yazılış qaydalarına riayət edir.	
7-4.1.1. Vurğusu dəyişməklə mənəsi dəyişən sözlərdə vurğulu hecanı müəyyən edir.	Kontekstdən çıxış edərək qız'artma (inkar feil), qızartm'a (isim), gəl`in (isim), g`əlin (feil) akad'emik (isim), akadem'ik (sifət) kimi sözlərin tələffüzünün fərqləndirilməsi.
7-4.1.2. Mürəkkəb adların böyük hərflə yazılışı qaydalarına riayət edir.	Bayram, gün, səma cisimləri (Günəş sistemi, Süd yolu qalaktikası) və s. adların böyük hərflə yazılışı qaydalarına əməl edilməsi.
7-4.1.3. Bəzi sözlərin hal şəkilçiləri qəbul edərkən deyilişi və yazılışı arasında yaranan fərqi izah edir.	<ul style="list-style-type: none"> <li>Sözlərdə -dan<sup>2</sup> çıxışlıq hal şəkilçisinin [nan<sup>2</sup>] kimi tələffüzünə əməl edilməsi (çəməndən – [çəmənnən]).</li> <li>Yönlük halda olan sözlərdə açıq sait qapalı saitə çevrilməsi qaydasına əməl edilməsi (dəvəyə - [dəviyə]).</li> <li>Ora, bura, hara sözlərinin bəzi hal şəkilçiləri qəbul edərkən deyilişi və yazılışı qaydalarına əməl edilməsi (oraya – [ora], burada – [burda]).</li> </ul>
7-4.1.4. Komponentlər arasındaki məna əlaqələrindən çıxış edərək mürəkkəb sözlərin yazılışı qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>Hiponimlərin (mühəndis-geoloq, qaş-göz, şimal-şərq və s.) iştirakı ilə yaranan mürəkkəb sözlərin yazılış qaydalarına əməl edilməsi.</li> </ul>
7-4.1.5. Bəzi köməkçi nitq hissələrinin bitişik və ya ayrı yazılış qaydalarına riayət edir.	Ədatların (-mi <sup>2</sup> , -sana <sup>2</sup> , -ca <sup>2</sup> və s.), bitişik və ya ayrı yazılış qaydalarına riayət edilməsi.
<b>Standart 7- 4.2.</b> Qrammatika. Fikrin dəqiq ifadə olunmasında sözlərin qrammatik formalarının və sintaktik konstruksiyaların rolunu izah edir.	
7- 4.2.1. Kontekstdən çıxış edərək əsas nitq hissələrinin morfoloji tərkibini və semantikasını izah edir.	<ul style="list-style-type: none"> <li>Tərkibi sözlərin yaranma yollarının müəyyən edilməsi.</li> <li>Feilin təsriflənən formalarının (şəkillərinin) fərqləndirilməsi.</li> <li>Mürəkkəb sözlərin yaranma yollarının müəyyənləşdirilməsi.</li> <li>Söz birləşməsinin mürəkkəb sözə çevrilməsi yollarının (bu il, bu ilki, on bir il – onbirillik, şəhər salmaq – şəhərsalma, günə baxmaq – günəbaxan, qab yuyan – qabyuyan, qıvrım saç – qıvrımsaç) müəyyən edilməsi.</li> <li>Müxtəlif mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb</li> </ul>

	sözlərin söz birləşmələrindən fərqləndirilməsi.
7- 4.2.2. Köməkçi nitq hissələrinin semantikasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Nida, ədat və modal sözlərin semantik xüsusiyyətlərinin müəyyənləşdirilməsi.</li> <li>Kontekstdən çıxış edərək bəzi köməkçi nitq hissələrinin və şəkilçilərin omonimliyinin müəyyən edilməsi (da, də, ki, yaxşı, sadəcə və s.).</li> </ul>
7- 4.2.3. Cümlədə söz birləşmələrini və onların sintaktik funksiyasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Söz birləşmələrinin tərkibi sözlərdən və qoşma ilə işlənən sözlərdən fərqləndirilməsi.</li> <li>Əsas tərəfi məsdərlə ifadə olunan ismi birləşmələrin feili birləşmələrdən fərqləndirilməsi.</li> <li>Sadə və mürəkkəb söz birləşmələrinin fərqləndirilməsi</li> </ul>
7- 4.2.4. Cümlədəki fikrin ifadə olunmasında cümlə üzvlərinin, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərin rolunu müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Həmcins cümlə üzvlərində şəkilçi və köməkçi nitq hissələrinin ixtisarı qaydalarına əməl edilməsi.</li> <li>Cümlədə xitab və ara sözlərinin cümlə üzvlərindən fərqləndirilməsi.</li> <li>Cümlənin formalaşmasında qoşma, ədat, nida kimi köməkçi nitq hissələrinin rolunun müəyyən edilməsi.</li> <li>Feili və ismi xəbərin fərqləndirilməsi.</li> </ul>
7-4.2.5. Sual və nida cümlələrinin yaranma yollarını müəyyən edir.	Cümlənin məqsəd və intonasiyasının formalaşmasında ədat, sual əvəzliyi vənidanın rolunun müəyyənləşdirilməsi.
<b>Standart 7-4.3. Punktuasiya.</b> Yazıda sadə punktuasiya qaydalarına əməl edir.	
7- 4.3.1. Xitab, nida və ara sözlərdə durğu işaretlərindən yerində istifadə edir.	<ul style="list-style-type: none"> <li>Xitabın mübtədadən fərqləndirilməsi və cümlədə yerində asılı olaraq digər sözlərdən vergüllə ayrılması.</li> <li>Modal sözlərin cümlədə ara söz rolunda çıxış etdiyini bilmək və cümlədə yerindən asılı olaraq digər sözlərdən vergüllə ayırmaq.</li> <li>Nida işlənən cümlələrdə vergül və nida işaretlərindən istifadə.</li> </ul>
7- 4.3.2. Həmcins cümlə üzvlərində vergül işaretindən yerində istifadə edir.	<ul style="list-style-type: none"> <li>Həmcins cümlə üzvlərini bağlayan vasitələr və vergüldən istifadə.</li> </ul>
7- 4.3.3. Durğu işaretlərini tanır və onların yazılı nitqdəki funksiyalarını izah edir.	<ul style="list-style-type: none"> <li>Dırnaq işaretisinin bəzi işlənmə məqamlarının izahı.</li> </ul>
<b>Standart 7-4.4. Leksika.</b> Sözlərin mənalarını anladığını nümayiş etdirir və üslubi xüsusiyyətlərini müəyyənləşdirir.	
7- 4.4.1. Sözün morfoloji tərkibindən çıxış etməklə mənasını müəyyənləşdirərək lügət vasitəsilə dəqiqləşdirir.	Söz tərkibindəki morfemlərin (mikro, makro, sub və s.) semantikasından çıxış edərək sözün mənasının müəyyənləşdirilməsi.
7- 4.4.2. Sözü izah etmək	<ul style="list-style-type: none"> <li>Sözün izahını verərkən onun digər hiponimlərdən</li> </ul>

Üçün anlayışın xüsusiyyətlərini sadalayır, hiperonim, sinonim və antonimlərdən istifadə edir.	fərqləndirilməsi. Məsələn, pələng sözünü izah edərkən onu zebrdən və şirdən fərqləndirmək üçün xüsusiyyətlərini sadalamaq: zolaqlıdır, yırtıcıdır, pişikkimilər fəsiləsindəndir. • Məsələn, “gözəl” sözünü izah edərkən “qəşəng” (sinonim), “çirkin olmayan” (antonim) sözlərindən istifadə edilməsi.
7- 4.4.3. Mətnlərdə sadə məcazları və üslubi fiqurları müəyyən edir.	• Metafor, metonimiya, kinayə, ləkonzm kimi bədii təsvir və ifadə vasitələrinin fərqləndirilməsi.

### VIII SİNİF

#### Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA

**Standart 8-1.1.** Dinləyib-qavrama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.

8-1.1.1. Dinlədiyi mətndən götürdüyü qeydləri qrafik vasitələrlə (şəkil-sxem, diaqram və s.) görsəlləşdirir.	• Məsələn, müstəqillik illərində Azərbaycanda kitab nəşrinin dinamikası haqqında mətni dinləyib rəqəmləri qeyd etmək və onların əsasında diaqram qurmaq.
8-1.1.2. Dinlədiyi mətndəki fakt və fikirləri ümumiləşdirərək nəticə çıxarır.	• Dinlənilən bədii mətn əsasında tərtib edilən hekaya, obraz və yaddaş xəritəsində gəlinən nəticələrin qeyd edilməsi. • İnformativ mətndəki faktlardan çıxarılan nəticənin müəllifin fikirləri ilə müqayisə edilməsi.
8-1.1.3. Bildiyi faktlardan istifadə etməklə arqumentativ və polemik mətndə müəllif mövqeyinə münasibət bildirir.	• Müəllifin mövqeyini təsdiq və ya təkzib etmək üçün digər fənlərdən əldə edilən bilgilərdən istifadə. • Mətnlə bağlı mübahisəli fikirlərə münasibətin bildirilməsi.

**Standart 8-1.2.** Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.

8-1.2.1. Müzakirə və debatlarda təyin olunmuş formata və reqlamentə əməl edir.	• Çıxış üçün növbənin gözlənilməsi. • Çıxışın təyin olunmuş müddətdə yekunlaşdırılması. • Çıxış üçün müvafiq formanın müəyyənləşdirilməsi.
8-1.2.2. Müzakirədə səslənən müxtəlif fikirləri yiğcam şəkildə ümumiləşdirərək münasibət bildirir.	• Fikirlərə münasibət bildirərkən mühüm məqamların vurğulanması. • Danişanın nitqinə əsasən onun məqsəd(lər)inin müəyyənləşdirilməsi və şərhi. • Çıxışların sonunda fikirlərin ümumiləşdirilməsi və yiğcam şəkildə təqdim edilməsi.

**Standart 8-1.3.** Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.

8-1.3.1. Oxuduğu və dinlədiyi eyni mövzuda məlumatları ümumiləşdirərək mətn qurub danışır.	• Məsələn, B. Vahabzadənin “Gülüstan” poemasından verilmiş parçanı oxumaq, “Gülüstan” müqaviləsi haqqında tarixi məlumatları dinləyib, mövzunu ümumiləşdirib təqdim etmək.
8-1.3.2. Mövzu üzrə	• Araşdırılan məlumatlara əsasən slayd, poster və s.

araşdırıldığı məlumat və fikirləri çatdırmaq üçün müvafiq təqdimetmə formasından istifadə edir.	hazırlanması və ona uyğun şifahi təqdimetmənin nümayiş etdirilməsi.
---	---

**Standart 8-1.4.** Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normalarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.

8-1.4.1. Şifahi nitqində orfoepiya normalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Alınma sözlərin düzgün vurğu ilə tələffüzü ([ma'mont], [relye'f]), abreviaturların deyilişi və s.</li> <li>A, ə ilə bitən çoxhecalı feillərə y bitişdirici samiti ilə başlayan qrammatik şəkilçilər artırdıqda həmin saitlərin qapalı saitə çevrilmesi qaydasına əməl edilməsi ([ağlıyır], [gözdüyüər]).</li> </ul>
8-1.4.2. Danışarkən məzmuna uyğun intonasiya, jest, mimikadan istifadə edir, göz təması qurur.	<ul style="list-style-type: none"> <li>Dinləyicilərin diqqətini cəlb etmək, informasiyanın qəbul edilməsini asanlaşdırmaq məqsədilə müvafiq intonasiyadan istifadə etmək.</li> </ul>

### Məzmun xətti 2. OXU

**Standart 8-2.1.** Faktoloji qavrama. Oxuduğu mətnindəki məlumatları müəyyənləşdirir.

8-2.1.1. Mətnindən götürdüyü qeydləri başlıqlar üzrə qruplaşdırır.	<ul style="list-style-type: none"> <li>Mətnindən götürülən qeydlər əsasında yaddaş xəritəsinin tərtib edilməsi.</li> </ul>
8-2.1.2. Kontekstdən çıxış edərək söz və ifadələrin (frazemlərin) mənasını müəyyən edir.	Frazemlərin eyni məna ifadə edən sözlərlə uyğunlaşdırılması.

**Standart 8-2.2.** Şərhetmə və əlaqələndirmə. Mətnində açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.

8-2.2.1. Mətnində irəli sürüлən fikri əsaslandıran arqumentləri müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Mətnində qoyulan problemlə bağlı əsas fikirlərin müəyyən edilməsi.</li> <li>İnformativ mətnində fikir və arqumentlər arasındaki məntiqi əlaqənin müəyyən edilməsi.</li> </ul>
8-2.2.2. Mətnindəki məlumatlardan çıxış edərək sətiraltı fikir və informasiyanı izah edir.	<ul style="list-style-type: none"> <li>Obrazların davranışından çıxış edərək mətnində açıq şəkildə ifadə olunmayan fikrin izahı.</li> <li>Məzmunla bağlı fikri əsaslandırmaq üçün mətnindəki müvafiq faktlara istinad edilməsi.</li> </ul>

**Standart 8-2.3.** Tənqidli təfəkkür və yaradıcı yanaşma. Mətni ideya, məzmun, struktur və dil-üslub baxımından təhlil edir.

8-2.3.1. Mətnin ideyasını müəyyənləşdirərkən obrazların davranışını və müəllif mövqeyini nəzərə alır.	<ul style="list-style-type: none"> <li>Müəllifin obrazla münasibəti ilə həmin obraz haqqında fikirlərin müqayisəsi.</li> <li>Obrazın xarakterinin açılmasında bədii detalın rolunun izahı.</li> </ul>
8-2.3.2. Oxuduğu mətnindəki məlumatları	<ul style="list-style-type: none"> <li>Mətnindəki fikirlərə fərqli yanaşmanın nümayisi və əsaslandırılması.</li> </ul>

digər fənlərdən əldə etdiyi biliklərlə müqayisə edərək əsas fikrə münasibət bildirir.	<ul style="list-style-type: none"> <li>Əlavə biliklərdən çıxış edərək mətndəki fakt və fikirlərə düzəlişlərin edilməsi.</li> </ul>
8-2.3.3. Mətnin növündən və tipindən asılı olaraq məzmunun açılmasında struktur elementlərinin rolunu izah edir.	<ul style="list-style-type: none"> <li>Nəqli, mühakimə, təsviri xarakterli mətnlərin məzmun-struktur xüsusiyyətlərinin izahı.</li> <li>Haşıyə, illüstrasiya və yarımbaşlıqların məzmunun açıqlanmasında rolunun izahı.</li> <li>Başlıq, altbaşlıq və yarımbaşlıqlardan istifadə etməklə mətnin ümumi məzmununun təxmin edilməsi.</li> <li>Mətnin tərkib hissələrinin (giriş, əsas, sonluq ) onun kompozisiya elementləri (ekspozisiya, dügün və s.) ilə əlaqəli şərhi.</li> </ul>
8-2.3.4. Mətni dil-üslub xüsusiyyətlərinə görə təhlil edir.	<ul style="list-style-type: none"> <li>Nitqin ekspressivliyində bədii ifadə vasitələrinin rolunun izahı.</li> <li>Söz və ifadələrə əsasən oxunulan mətnin üslubunun müəyyənləşdirilməsi.</li> </ul>
8-2.3.5. Eyni mövzuda olan müxtəlif tipli mətnləri müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Oxunulan mətnin həmin mətn əsasında çəkilmiş film və ya tamaşa ilə müqayisəsi.</li> <li>Eyni mövzuda olan bədii əsərlərin janr xüsusiyyətləri baxımından müqayisəsi.</li> <li>Müxtəlif əsərlərdəki ədəbi obrazlar arasında paralellərin aparılması.</li> <li>Mətnlərin dil-üslub xüsusiyyətlərinə görə müqayisə edilməsi.</li> </ul>
8-2.3.6. Mətnin məzmununa və kompozisiyasına yaradıcı yanaşmaqla məzmunda dəyişikliklər edir.	<ul style="list-style-type: none"> <li>Müəyyən epizodlarla bağlı keçirilən hissələrin ifadə olunması.</li> <li>Məndəki əsas fikri həyatda görülənlər ilə müqayisə edərək şəxsi qənaətin bildirilməsi.</li> </ul> <p><i>Qeyd: Bu altstandart Danışma və Yazı məzmun xətləri ilə integrasiyada reallaşdırılır.</i></p>
<b>Məzmun xətti 3. YAZI</b>	
<b>Standart 8-3.1.</b> Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.	
8-3.1.1. Mətn yazarkən müxtəlif növ mətnlərə (bədii, informativ, izahedici, arqumentativ və s.) xas olan struktur elementlərini nəzərə alır.	<ul style="list-style-type: none"> <li>İnformativ və arqumentativ mətnlərin struktur elementləri arasındaki fərqiñ izahı.</li> <li>Arqumentativ məndə müəllif mövqeyi və arqumentlərin struktur elementi kimi funksiyasının izahı.</li> <li>Tamaşa üçün ssenari yazarkən dram əsərinə xas struktur elementlərindən (dialog, monoloq, remarka) istifadə.</li> </ul>
8-3.1.2. Yazısında ədəbi dilin normallarına riayət edir.	<i>İnteqrasiya: 4. Dil qaydaları (5-8-ci siniflərdə öyrəndiyi dil qaydalarını yazısında tətbiq edir)</i>
<b>Standart 8-3.2.</b> Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.	
8-3.2.1. Dinlədiyi və ya	<ul style="list-style-type: none"> <li>Dinlənilən və ya oxunulan mətnlərdəki məlumatların tezis</li> </ul>

oxuduğu mətnlə bağlı icmal xarakterli yazı tərtib edir.	<p>şəklində ifadə edilməsi.</p> <ul style="list-style-type: none"> <li>Mətnləri məlumatların ümumiləşdirib (və ya qruplaşdırıb) xülasəsinin yazılması.</li> <li>Verilmiş tələblərə uyğun olaraq oxunulan kitabın annotasiyasının yazılması.</li> </ul>
8-3.2.2. Təsviri və mühakimə xarakterli mətnlərin xüsusiyyətlərini nəzərə almaqla bədii və qeyri-bədii mətnlər yazır.	<ul style="list-style-type: none"> <li>Fikirlərin əsaslandırılmaqla mühakimə xarakterli mətn yazılması.</li> <li>Sitatlardan, aforizmlərdən istifadə etməklə mətnin yazılması.</li> <li>Bədii mətnin müəllifinə və ya baş qəhrəmanına məktub yazaraq münasibətin bildirilməsi və ya təkliflərin verilməsi.</li> </ul>
8-3.2.3. Sadə formalı işgüzar sənədlər (izahat, anket və s.) tərtib edir.	<ul style="list-style-type: none"> <li>Müəyyən mövzuda sorğu keçirmək üçün anket tərtibi.</li> <li>Baş vermiş (xəyalı) hadisə ilə bağlı izahatın yazılması.</li> <li>Hər hansı nəşr seriyası ilə tanış olduqdan sonra serianın növbəti kitabları haqqında anonsun hazırlanması.</li> </ul>
8-3.2.4. Müxtəlif fənlər üzrə biliklərini araşdırıldığı məlumatlarla əlaqələndirərək təqdimat materialı hazırlayır.	<ul style="list-style-type: none"> <li>Araşdırma zamanı bir neçə mənbəyə müraciət edib və həmin mənbələrin təqdimat materialında qeyd edilməsi.</li> </ul>

#### Məzmun xətti 4. DİL QAYDALARI

**Standart 8-4.1.** Orfoqrafiya və orfoepiya. Sözlərin tələffüz və yazılış qaydalarına riayət edir.

8-4.1.1. Sonu müxtəlifcinsli qoşa samitlərlə bitən sözlərin deyilişi və yazılışı qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>Sonu ft, xt, st, şt samitləri ilə bitən sözlərə samitlə başlayan şəkilçi və ya sözün artırılması (dostluq, turistlər və s.)</li> <li>Sonu ft, xt, st, şt samitləri ilə bitən sözlərə saitlə başlayan şəkilçi və ya sözün artırılması (xoşbəxt adam, neftin və s.)</li> </ul>
8-4.1.2. Bəzi alınma sözlərdə və uzun saitli sözlərdə vurgulu hecanı müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Sözlərdə uzun saitli heca ilə vurgulu hecanın fərqləndirilməsi (qazi, alim).</li> <li>Ümumişlək alınma sözlərdə ([İng`iltərə], [telev`izor]) vurgulu hecanın müəyyən edilməsi.</li> </ul>
8-4.1.3. Mürəkkəb adların böyük hərflə yazılışı qaydalarına riayət edir.	İdarə, təşkilat, fəxri ad və s. adların böyük hərflə yazılışı qaydalarına əməl edilməsi.
8-4.1.4. Açıq saitlə bitən bir sıra feillərin şəkilçi qəbul edərkən deyilişi və yazılışı qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>A, ə ilə bitən çoxhecalı feillərə y bitişdirici samiti ilə başlayan qrammatik şəkilçilər artırıqdə həmin saitlərin qapalı saitə çevrilməsi qaydasına əməl edilməsi (ağlayır – [ağlıyır], oxşayan – [oxşuyan]).</li> </ul>
8-4.1.5. Izafət tərkiblərinin yazılış qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>Izafət tərkiblərinin eyni mənalı söz birləşmələri ilə müqayisə edilməsi (nöqteyi-nəzər – nəzər nöqtəsi).</li> <li>Izafət tərkiblərinin defislə yazılışı qaydalarına əməl edilməsi (tərcümeyi-hal və s.).</li> </ul>
8-4.1.6. Sözlərdə idi, imiş hissəciklərinin deyilişi və	<ul style="list-style-type: none"> <li>İdi, imiş hissəciklərinin şəkilçiləşmə prinsiplərinə (getsəydi, qoçaq imiş) əməl edilməsi.</li> </ul>

yazılışı qaydalarına əməl edir.	
<b>Standart 8-4.2.</b> Qrammatika. Fikrin dəqiq ifadə olunmasında sözlərin qrammatik formalarının və sintaktik konstruksiyaların rolunu izah edir.	
8-4.2.1. Kontekstdən çıxış edərək əsas nitq hissələrinin morfoloji tərkibini və semantikasını izah edir.	<ul style="list-style-type: none"> <li>• Feilin qrammatik məna növlərinin müəyyən edilməsi.</li> <li>• Bir sıra əvəzliklərin (kimi, biri) qrammatik omonimliyinin və semantik xüsusiyyətlərinin müəyyən edilməsi.</li> </ul>
8-4.2.2. İdi, imiş hissəciklərinin qoşulduğu feillərin semantikasını müəyyən edir.	İdi, imiş hissəciklərinin keçmiş zaman şəkilçilərdən fərqləndirilməsi.
8-4.2.3. Cümlədə söz birləşmələrini və onların sintaktik funksiyasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>• Sərbəst söz birləşməsinin frazeoloji birləşmələrdən fərqləndirilməsi və onların sintaktik funksiyasının müəyyən edilməsi.</li> </ul>
8-4.2.4. Cümlədə sözlər arasında qrammatik əlaqələri müəyyən edir.	<ul style="list-style-type: none"> <li>• Cümlə üzvləri arasında sintaktik əlaqədən çıxış edərək sözlərin qrammatik formasının müəyyən edilməsi (mübtəda-xəbər uzlaşması, feili xəbərin tələb etdiyi hal şəkilçiləri və s.)</li> <li>• Cümlədə ellipsisin ekspressiv təsirinin izah edilməsi.</li> </ul>
8-4.2.5. Tabesiz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələrini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>• Mürəkkəb cümlənin komponentləri arasında qarşılaşdırma, səbəb-nəticə, aydınlaşdırma və s. məna əlaqələrinin müəyyən edilməsi.</li> </ul>
8-4.2.6. Əlavə cümlənin semantik funksiyasını müəyyən edir.	<ul style="list-style-type: none"> <li>• Mətnlərdə əlavə cümlələrin haşıyə xarakteri daşıdığını müəyyənləşdirilməsi.</li> <li>• Ara cümlənin əlavə cümlədən fərqləndirilməsi</li> </ul>
<b>Standart 8-4.3.</b> Punktuasiya. Yazıda sadə punktuasiya qaydalarına əməl edir.	
8-4.3.1. Aydınlaşdırma əlaqəli mürəkkəb cümlələrdə durğu işaretlərindən yerində istifadə edir.	<ul style="list-style-type: none"> <li>• Aydınlaşdırma əlaqəli mürəkkəb cümlənin komponentləri arasında məna əlaqəsindən çıxış edərək qoşa nöqtə və nöqtəli vergül işaretlərindən istifadə.</li> </ul>
8-4.3.2. Bəzi durğu işaretlərinin işlənmə məqamları arasındaki fərqi izah edir.	<ul style="list-style-type: none"> <li>• Tire işaretisinin defis işaretisindən fərqləndirilməsi.</li> <li>• Vergül, iki nöqtə və nöqtəli vergül işaretlərinin işlənmə məqamları arasındaki fərqli izahı.</li> <li>• Əlavə cümlələrdə mötərizə işaretisindən istifadə.</li> </ul>
<b>Standart 8-4.4.</b> Leksika. Sözlərin mənalarını anladığını nümayiş etdirir və üslubi xüsusiyyətlərini müəyyənləşdirir.	
8-4.4.1. Sözün morfoloji tərkibindən çıxış edərək mənasını müəyyənləşdirir və lüğət vasitəsilə	<ul style="list-style-type: none"> <li>• Söz tərkibindəki morfemlərin (aero, hidro, re, kratos və s.) semantikasından çıxış edərək sözün mənasının müəyyənləşdirilməsi.</li> </ul>

dəqiqləşdirir.	
8-4.4.2. Hiperonimin köməyi ilə sözü izah edərkən uyğun sintaktik konstruksiyadan istifadə edir.	<ul style="list-style-type: none"> <li>Sözün leksikoqrafik qaydalara uyğun izahının verilməsi (təsvir, hiperonim, sinonim və ya antonim).</li> </ul>
8-4.4.3. Fikrin ekspresiv ifadə olunmasında məcaz və üslubi fiqurların rolunu müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Məcaz və üslubi fiqurun fərqləndirilməsi.</li> <li>Omonimlərin omoformlardan və omoqraflardan fərqləndirilməsi.</li> </ul>
<b>IX SINİF</b>	
<b>Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA</b>	
<b>Standart 9-1.1.</b> Dinləyib-qavrama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.	
9-1.1.1. Dinlədiyi mətndən götürdüyü qeydləri qrafik vasitələrlə (şəkil-sxem, diaqram, cədvəl və s.) görsəlləşdirir.	<ul style="list-style-type: none"> <li>Məsələn, 1) Azərbaycanda muzeylərin illər üzrə ziyarətçiləri haqqında mətn dinləyərkən statistik nəticələri qeyd etmək və onların əsasında cədvəl qurmaq; 2) Dünyanın ən böyük çayları mövzusunda mətni dinləyib göstəriciləri (en, uzunluq, dərinlik, axın sürəti və s.) cədvəl üzrə qruplaşdırmaq.</li> </ul>
9-1.1.2. Dinlədiyi məlumatları başqa mənbələrdən aldığı məlumatlarla müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Dinlənilən informativ mətndəki məlumatların digər fənlərdən əldə edilən bilgilərlə müqayisə edilməsi.</li> <li>Dinlənilən bədii mətndəki obraz və hadisələrin həyat təcrübəsi ilə müqayisəsi.</li> <li>Məlumatların mətndəki fikir və faktlarla əlaqələndirilməsi.</li> </ul>
9-1.1.3. Şəxsi bilikləri və əldə etdiyi başqa məlumatlardan çıxış edərək dinlədiyi fikirlərə münasibət bildirir.	<ul style="list-style-type: none"> <li>Araşdırma apararaq dinlənilən fikirlərin həqiqiliyinin təsdiq və ya təkzib edilməsi.</li> </ul>
<b>Standart 9-1.2.</b> Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.	
9-1.2.1. Müzakirə və ya debatın gedişi ilə bağlı təlimata əməl edir.	<ul style="list-style-type: none"> <li>Çıxış və sualların növbələşməsi, çıxışlara ayrılmış vaxt və s. ilə bağlı şərtlərə əməl edilməsi.</li> </ul>
9-1.2.2. Dinlədiyi fikirlərə münasibətini ifadə etmək üçün rasional və emosional arqumentlər (əks-arqumentlər) gətirməklə qarşı tərəfi inandırır.	<ul style="list-style-type: none"> <li>Dinlənilən fikrə münasibətin əsaslandırılması üçün aforizmlərdən, atalar sözlərindən istifadə və bədii əsərlərdən nümunələrin gətirilməsi. <i>Məsələn, “İnsan bütün yaradılmışların əşrəfidir” adlı mətni dinlədikdən sonra müzakirədə E.Heminqueyin “Qoca və dəniz” əsərindən “İnsan övladı məğlubiyyət üçün yaradılmayıb” sitatını mövzu ilə əlaqələndirmək.</i></li> </ul>
<b>Standart 9-1.3.</b> Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.	
9-1.3.1. Həyatda gördüyü və ya təxəyyülünə uyğun hadisə, varlıq haqqında	<ul style="list-style-type: none"> <li>Müşahidələr əsasında və ya təxəyyülə uyğun süjet quraraq rabitəli şəkildə təqdim etmək.</li> </ul>

fikir və təəssüratlarını rabitəli şəkildə ifadə edir.	
9-1.3.2. Təqdimat zamanı fikirlərini məntiqi ardıcılıqla ifadə edir.	• İfadə ediləcək fikirlərin məntiqi bağlılığına diqqət edilməsi. <i>Məsələn, "Mühacir ziyalılar" mövzusunda danışarkən həmin ziyalıların mühacirətdə olması səbəblərini, əsərlərinin mövzularını və s. məntiqi cəhətdən izah etmək.</i>
<b>Standart 9-1.4.</b> Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normalarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.	
9-1.4.1. Şifahi nitqində orfoepiya normalarına riayət edir və zəngin söz ehtiyatı nümayiş etdirir.	• 5-9-cu sinifdə keçilmiş orfoepiya normalarına riayət edir. • Nitqində bədii ifadə vasitələrindən istifadə edir.
9-1.4.2. Nitqində səs tonu, jest və mimikalar vasitəsilə emosiyalarını nümayiş etdirir.	• Nitqin ekspressivliyini artırmaq üçün ifadə edilən fikirlərə emosional münasibətin nümayishi (təəccüb, heyranlıq və s.).
<b>Məzmun xətti 2. OXU</b>	
<b>Standart 9-2.1.</b> Faktoloji qavrama. Oxuduğu mətnindəki məlumatları müəyyənləşdirir.	
9-2.1.1. Mətnin və onun struktur elementlərinin (haşıyə, illüstrasiya və s.) ehtiva etdiyi məlumatları müəyyənləşdirir.	• Şəklin mətnindəki hansı abzasə aid olduğunu müəyyən etmək. • Şəkillə mətnin məzmunu arasındaki uyğunsuzluğu müəyyən etmək. • Verilən bir neçə qrafik təsvirlərdən (şəkil, sxem, diaqram və s.) hansının mətnində təsvir olunmuş varlıq və ya hadisəyə uyğun gəldiğini müəyyən etmək.
9-2.1.2. Kontekstdən çıxış edərək söz və ifadələrin (frazemlərin, atalar sözlərinin) mənasını müəyyən edir.	• Mətnində rast gəlinən atalar sözlərinin uyğun gəldiyi situasiyaların müəyyənləşdirilməsi.
<b>Standart 9-2.2.</b> Şərhetmə və əlaqələndirmə. Mətnində açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdüür.	
9-2.2.1. Mətnində hadisələr (faktlar) arasında uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməklə əsaslandırır.	• Mətnində obrazın davranışları ilə onun xarakteri arasındaki uyğunluğun müəyyən edilməsi. • Problemlə bağlı əsas fikirlərin müəyyən edilməsi. • Arqument və izahların tezisə uyğunluğunun müəyyənləşdirilməsi.
9-2.2.2. Mətnindəki məlumatlardan çıxış edərək sətiraltı fikir və informasiyanı əsaslandırır.	• Məzmunla bağlı fikrin əsaslandırılması üçün mətnindəki müvafiq faktlara istinad edilməsi. • Məsələn, mətnindəki hadisələrə əsaslanaraq obrazların davranışını, keçirdiyi hissələri izah etmək.
<b>Standart 9-2.3.</b> Tənqidî təfəkkür və yaradıcı yanaşma. Mətni ideya, məzmun, struktur və dil- üslub baxımından təhlil edir.	
9-2.3.1. Mətnin ideyasının	• Mətnindəki əsas ideya və ikincidərəcəli fikirlərin obrazlar sistemi

açılmrasında xarakterlərin və bədii detalların rolunu izah edir.	<p>ilə əlaqələndirilməsi.</p> <ul style="list-style-type: none"> <li>Mətn dəki xarakterlərin açılmasında bədii portretin və detalların rolunun müəyyən edilməsi.</li> </ul>
9-2.3.2. Mətn də argumentlər ardıcılığının fikrin əsaslandırılmasında rolunu izah edir.	<ul style="list-style-type: none"> <li>Fikri əsaslandıran argumentlər arasındaki səbəb-nəticə əlaqəsinin müəyyən edilməsi.</li> <li>Argumentlərin mətn dəki ardıcılığının səbəbinin izahı.</li> </ul>
9-2.3.3. Mətn strukturunun formalaşmasında müəllifin tətbiq etdiyi üsulları təhlil edir.	<ul style="list-style-type: none"> <li>Müəllifin istifadə etdiyi mətn strukturunun əsas fikrin açıqlanmasındaki rolunun izahı.</li> <li>Mətn dəki hadisələrin təsirli, inandırıcı və cəlbedici olmasında kompozisiya və struktur elementlərinin rolunun izahı.</li> </ul>
9-2.3.4. Mətni dil-üslub xüsusiyyətlərinə görə təhlil edir.	<ul style="list-style-type: none"> <li>Nitqin ekspressivliyində bədii ifadə vasitələrinin rolunun izahı.</li> <li>Cümlə konstruksiyaları və leksikona görə mətnin üslubu haqda fikir yürüdülməsi.</li> </ul>
9-2.3.5. Eyni mövzuda olan müxtəlif tipli mətnləri (bədii və informativ, müxtəlif janrlarda olan bədii mətnlər) müqayisəli təhlil edir.	<ul style="list-style-type: none"> <li>Bədii-tarixi mətnin eyni mövzuda olan tarixi-informativ mətnlə müqayisəsi və yazılının təhrif etdiyi məqamların aydınlaşdırılması.</li> <li>Bədii mətn də rast gəlinən məlumatların informativ mətnə istinad etməklə müqayisəsi.</li> <li>Bədii və informativ mətnləri səciyyələndirən dil-üslub xüsusiyyətlərinin (terminlər, məcazi mənalı ifadələr və s.) fərqləndirilməsi.</li> </ul>
9-2.3.6. Mətn dəki obrazlara və müəllif yanaşmasına öz münasibətini bildirir.	<ul style="list-style-type: none"> <li>Mənəvi dəyərlərlə bağlı şəxsi görüşlərdən çıxış edərək mətn dəki obrazlara münasibətin bildirilməsi.</li> <li>Mətn dəki problemin həllinin həyat təcrübəsindən seçilən həll yolu ilə əlaqələndirilməsi.</li> <li>Təxəyyülə əsasən mətnə sonluğun əlavə edilməsi.</li> <li>İllüstrasiya və təxəyyülə əsasən mətnin tamamlanması.</li> <li>Informativ mətn də tanış olunan ideyanın (kəşf, ixtira, fərziyyə və s.) təcrübədə tətbiq edilməsi.</li> </ul> <p><i>Qeyd: Bu standart Danışma və Yazı məzmun xətləri ilə integrasiyada reallaşdırılır.</i></p>

### Məzmun xətti 3. YAZI

**Standart 9-3.1.** Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.

9-3.1.1. Mətni strukturlaşdırarkən onun forma və məzmun xüsusiyyətlərini nəzərə alır.	<ul style="list-style-type: none"> <li>Bədii mətnlərdə məqsəddən asılı olaraq struktur elementlərinin yerinin dəyişdirilməsi. Məsələn, kulminasiyanın ekspozisiyadan əvvəldə verilməsini müəyyənləşdirmək və səbəbini izah etmək.</li> </ul>
9-3.1.2. Yazısında ədəbi dilin normallarına riayət edir.	<p><i>İnteqrasiya: Dil qaydaları (5-9-cu siniflərdə öyrəndiyi dil qaydalarını yazısında tətbiq edir).</i></p>

**Standart 9-3.2.** Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı

mətnlər yazır.	
9-3.2.1. Araşdırma mətnlər yazır.	<ul style="list-style-type: none"> <li>Təsviri və izahedici hissələrdən ibarət ensiklopedik mətnin yazılması.</li> <li>Tanış olunan verbal və qrafik məlumatlardan istifadə etməklə informativ mətnin yazılması.</li> </ul>
9-3.2.2. Fikir, arqument və faktlar arasında məntiqi əlaqəni gözləməklə arqumentativ mətnlər yazır.	<ul style="list-style-type: none"> <li>Araşdırma apararkən mövqeyi dəstəklənən arqumentlərin seçilməsi və yazıda onlardan yerində istifadə edilməsi.</li> <li>Təkzib olunmaz (rasional - faktlar, arxeoloji qazıntılar, statistik nəticələr və s.) və təkzib oluna bilən (emosional - sitatlar, atalar sözləri və s.) arqumentlərin fərqləndirilməsi və yazıda onlardan istifadə edilməsi.</li> </ul>
9-3.2.3. Sadə formalı işgüzar sənədlər (CV forması, ərizə, arayış və s.) və reklam məqaləsi tərtib edir.	<ul style="list-style-type: none"> <li>Yaş səviyyəsinə uyğun CV formasının tərtib edilməsi və onun doldurulması.</li> <li>Məqsəddən asılı olaraq (işə qəbul, xarici səfərlə bağlı icazə və s.) ərizə, arayış mətnlərinin yazılması.</li> <li>Reklam xarakterli qısa mətnlər yazılsakda reklam olunan mal və ya xidmətin müvafiq məziyyətlərinin ekspressiv şəkildə vurğulanması.</li> </ul>
9-3.2.4. Əldə etdiyi məlumatları tezislər, açar sözlər şəklində ifadə etməklə təqdimat materialı hazırlayırdı.	<ul style="list-style-type: none"> <li>Təqdimat materialı hazırlanarkən fikirlərin yazıda lakonik şəkildə ifadə edilməsi.</li> </ul>
<b>Məzmun xətti 4. DİL QAYDALARI</b>	
<b>Standart 9-4.1. Orfoqrafiya və orfoepiya. Sözlərin tələffüz və yazılış qaydalarına riayət edir.</b>	
9-4.1.1. Paronimlərin yazılışında orfoqrafik normalara riayət edir.	<ul style="list-style-type: none"> <li>Ümumişlək paronimlərin (əski - əsgı, mərhum - məhrum və s.) düzgün yazılış normallarına riayət edilməsi.</li> </ul>
9-4.1.2. Dırnaq içində yazılın mürəkkəb adların böyük hərfə yazılışı qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Şirkət, orden, əsər adlarının böyük hərfə, dırnaq içerisinde yazılışı qaydalarına əməl edilməsi.</li> </ul>
9-4.1.3. Tərkibində q, k, ğ, g samitləri olan şəkilçilərin yazılış və tələffüz qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Sözlərdə -qan<sup>2</sup>, ağan<sup>2</sup>, -qı<sup>4</sup> (-ğı<sup>4</sup>), -qın<sup>4</sup> (-ğın<sup>4</sup>) kimi şəkilçilərin yazılış qaydalarının izah edilməsi.</li> </ul>
9-4.1.4. Abreviaturların və onlara qoşulan şəkilçilərin deyiliş və yazılış qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>Şəkilçilərin ixtisarın tələffüzüնə uyğun artırılması prinsiplərinə əməl edilməsi.</li> </ul>
9-4.1.5. Sözlərdə isə, ikən hissəciklərinin şəkilçiləşmə prinsiplərinə (vaxt ikən, gedərsə) əməl edilməsi.	<ul style="list-style-type: none"> <li>İsə, ikən hissəciklərinin şəkilçiləşmə prinsiplərinə (vaxt ikən, gedərsə) əməl edilməsi.</li> </ul>

9-4.1.6. Sözlərin bitişik, ayrı və defislə yazılış qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>Azaltma və çoxaltma dərəcəli sıfətlərin bitişik və defislə yazılışı.</li> <li>Mürəkkəb sözlərin yaranma yolundan asılı olaraq bitişik, ayrı və defislə yazılışı.</li> <li>Söz birləşməsinin mürəkkəb sözə çevriləməsi yolu ilə (bu il, bülki, on bir il – onbirillik, şəhər salmaq – şəhərsalma, günə baxmaq – günəbaxan, qab yuyan – qabyuyan, qırırm saç – qırırmsaç) əmələ gəlmış mürəkkəb sözlərin yazılışı.</li> <li>Tərkibində alınma morfem (eks, mikro və s.) olan sözlərin bitişik və ya defislə yazılışı.</li> </ul>
<b>Standart 9-4.2. Qrammatika.</b> Fikrin dəqiq ifadə olunmasında sözlərin qrammatik formalarının və sintaktik konstruksiyaların rolunu izah edir.	
9-4.2.1. Kontekstdən çıxış edərək köməkçi söz və morfemlərin qrammatik omonimliyini izah edir.	<ul style="list-style-type: none"> <li>Qrammatik omonimlik təşkil edən köməkçi söz və morfemlərin -da<sup>2</sup>, -dan<sup>2</sup>, ala və s. semantik xüsusiyyətlərinin fərqləndirilməsi.</li> <li>Çıxışlıq, yerlik hal və zərf düzəldən şəkilçilərin (bərkdən, kənddən), mənsubiyyət və hal şəkilçilərinin (-in<sup>4</sup>, -ı<sup>4</sup> və s.) qrammatik omonimliyini izah edir.</li> </ul>
9-4.2.2. İsə, ikən sözlərinin semantik xüsusiyyətlərini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>İsə hissəciyinin qrammatik baxımdan –sa<sup>2</sup> şərt şəkilçisindən fərqləndirilməsi.</li> <li>ikən hissəciyinin qrammatik baxımdan feili bağlama şəkilçilərindən fərqləndirilməsi.</li> </ul>
9-4.2.3. Cümlə üzvü rolunda çıxış edən mürəkkəb söz birləşmələrini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Cümlədə feili tərkiblərin sərhədinin müəyyən edilməsi.</li> </ul>
9-4.2.4. Həmcins cümlə üzvləri və ümumiləşdirici sözü, cümlə üzvü və onun əlavəsini müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Cümlə üzvləri və ümumiləşdirici söz, cümlə üzvü və onun əlavəsi arasındaki semantik əlaqənin izahı.</li> </ul>
9-4.2.5. Mətnlərdə vasitəsiz nitqi müəllif nitqindən fərqləndirir.	<ul style="list-style-type: none"> <li>Vasitəsiz nitqin vasitəli nitqə (və əksinə) çevriləməsi yollarının müəyyənləşdirilməsi.</li> </ul>
9-4.2.6. Tabeli mürəkkəb cümlədə əsas və asılı komponentlərin semantik funksiyasını izah edir.	<ul style="list-style-type: none"> <li>Tabeli mürəkkəb cümlənin sadə cümləyə çevriləməsi yollarının müəyyən edilməsi.</li> <li>Feili tərkibli sadə cümlənin tabeli mürəkkəb cümləyə (və əksinə) çevriləməsi yollarının müəyyən edilməsi.</li> </ul>
<b>Standart 9-4.3. Punktuasiya.</b> Yazında sadə punktuasiya qaydalarına əməl edir.	
9-4.3.1. Vasitəsiz nitqdə və dialoqlarda durğu işarələrindən istifadə edir.	<ul style="list-style-type: none"> <li>Vasitəsiz nitqdə müəllif nitqinin obrax nitqindən fərqləndirilməsi və onların arasında iki nöqtə, tire, dırnaq, nöqtə, vergül işarələrindən yerində istifadə edilməsi.</li> </ul>
9-4.3.2. Həmcins cümlə üzvləri və ümumiləşdirici söz, cümlə üzvü və onun	<ul style="list-style-type: none"> <li>Cümlə konstruksiyasında həmcins cümlə üzvləri və ümumiləşdirici sözün yerində asılı olaraq tire və iki nöqtə işarələrindən istifadə edilməsi.</li> </ul>

əlavəsi arasında durğu işaretlərindən yerində istifadə edir.	<ul style="list-style-type: none"> <li>Cümlə üzvü və onun əlavəsi arasında semantik əlaqədən asılı olaraq, uyğun durğu işaretlərindən istifadə edilməsi.</li> </ul>
9-4.3.3. Mürəkkəb cümlənin komponentləri arasında bağlayıcılardan əvvəl və sonra durğu işaretlərindən istifadə edir.	<ul style="list-style-type: none"> <li>Bağlayıcıların cümlə strukturunda yerinin müəyyənləşdirilməsi.</li> <li><i>Ki, belə ki, məsələn</i> bağlayıcılarından sonra durğu işaretlərinin işlənməsi.</li> </ul>
<b>Standart 9-4.4.</b> Leksika. Sözlərin mənalarını anladığını nümayiş etdirir və üslubi xüsusiyyətlərini müəyyənləşdirir.	
9-4.4.1. Sözün morfoloji tərkibindən çıxış edərək etimoloji mənasını müəyyənləşdirir.	<ul style="list-style-type: none"> <li>Söz tərkibindəki morfemlərin (a, media, multi, poli, eks və s.) semantikasından çıxış edərək sözün mənasının müəyyən edilməsi.</li> </ul>
9-4.4.2. Mətndə rast gəldiyi ümumişlək olmayan sözləri kontekstə görə izah edir.	<ul style="list-style-type: none"> <li>Mətndə rast gəlinən arxaizm və dialektizmlərin müəyyən edilməsi.</li> </ul>
9-4.4.3. Sözün leksikoqrafik qaydalara uyğun izahını verir və kontekstdə işlədir.	<ul style="list-style-type: none"> <li>Sözü izah etmək üçün hiperonimin müəyyən edilməsi, başqa hiponimlərdən fərqləndirən xüsusiyyətlərin sadalanması, cümlədə işlədilməsi. Məsələn: <i>anlayış – bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi təsəvvür; məfhum</i>.</li> </ul>
9-4.4.4. Bədii mətndəki bəzi üslubi figurları müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Bədii mətndəki sadə üslubi figurların (söz oyunu, ləkonzm) müəyyən edilməsi.</li> </ul>

## X SINİF

### Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA

Standart 10-1.1. Dinləyib-qavrama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.	
10-1.1.1. Dinlədiyi mətndən götürdüyü qeydləri qrafik vasitələrlə (şəkil-sxem, cədvəl, diaqram, simvollar və s.) görsəlləşdirir.	<ul style="list-style-type: none"> <li>Tarixi, siyasi, iqtisadi və s. tipli mövzularda dinlənilən məlumatların cədvəldə, klasterdə və s. eks etdirilməsi. Məsələn, dinlənilən “Alternativ enerji mənbələri” mətnindəki məlumatları sxem və ya cədvəl formasında tərtib etmək.</li> </ul>
10-1.1.2. Dinlədiyi məlumatları şəxsi bilikləri və əldə etdiyi başqa məlumatlarla müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Araşdırma zamanı əldə edilən məlumatların dinlənilən məlumatlara uyğunluğunun müəyyən edilməsi.</li> <li>Mətnlə bağlı mübahisəli fikirlərə mühakimənin yürüdülməsi.</li> <li>KİV-dən (kütləvi informasiya vasitələri) alınan müxtəlif məlumatların müqayisəli şəkildə şərh edilməsi.</li> </ul>
<b>Standart 10-1.2.</b> Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.	
10-1.2.1. Müzakirə zamanı səslənən fikirlərə	<ul style="list-style-type: none"> <li>Müzakirə zamanı səslənən fikirlərdəki əsas məqamların qeyd edilməsi və münasibət bildirilən zaman araşdırılan</li> </ul>

münasibətini ifadə etmək üçün arqument və əks-arqumentlər gətirir.	məlumatlardan – elmi faktlardan, sosioloji sorğu və eksperimentlərin nəticələrindən istifadə edilməsi. <i>Məsələn:</i> “Əhalinin içməli su ilə təmin olunması yolları” mövzusunda müzakirədə iştirak edərkən 1) Bakı şəhərinin içməli su ilə təminatının təşkilində böyük rolu olan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin (2011-ci il) əhəmiyyətini vurgulamaq; 2) bu tipli layihələrin bir ərazinin əhalisini su ilə təmin etsə də, su mənbəyi olan ərazidə ekoloji tarazlığa ziyan vurduğunu qeyd etmək.
--	---

**Standart 10-1.3.** Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.

10-1.3.1. Müəyyən mövzuda mətni dinlədikdən və ya oxuduqdan sonra mövzunu məntiqə və ya əlavə biliklərinə uyğun yeni məlumatlarla genişləndirir.	<ul style="list-style-type: none"> <li>Digər fənlərdən əldə edilən bilgilərdən istifadə etməklə mətnin genişləndirilməsi.</li> <li>Məntiqə əsaslanmaqla informativ mətndə tanış olunan fikirlərin əlavə biliklərlə genişləndirilməsi.</li> <li>Qeyri-bədii mətnə şəxsi biliklərdən əlavələr etməklə genişləndirilməsi.</li> <li>Bədii mətnə təxəyyülə uyğun əlavələrin edilməsi, sonluğun və ya hadisələrin gedişinin dəyişdirilərək nəql edilməsi.</li> </ul>
10-1.3.2. Təqdimat zamanı problemin həlli yollarını göstərərkən fikirlərini fakt və dəlillərlə əsaslandırır.	<ul style="list-style-type: none"> <li>Təqdimat zamanı problemlə bağlı təkzib olunmaz faktların gətirilməsi və həlli yolları ilə bağlı mövcud təcrübəyə və ekspertlərin fikirlərinə istinad edilməsi.</li> </ul> <p><i>Məsələn:</i> “Xəzər dənizinin ekoloji vəziyyəti” mövzusunda təqdimat edərkən müvafiq faktlardan - çirkənmə mənbələri olan neft və qaz hasilatı, Xəzər hövzəsinə tökülmən çirkli su axınları, sənaye və məişət tullantıları və s. kimi faktlardan istifadə etmək.</p>

**Standart 10-1.4.** Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normallarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.

10-1.4.1. Şifahi nitqində fonetik, leksik normalara əməl edir.	<ul style="list-style-type: none"> <li>Orfoepik qaydalara əməl edilməsi.</li> <li>Zəngin söz ehtiyatı nümayiş etdirilməsi.</li> <li>Auditoriyaya uyğun söz və ifadələrin seçilməsi.</li> </ul>
10-1.4.2. Nitq prosesində danışışı (səs tonu və intonasiya) ilə ifadə tərzini (duruş, jest, mimika) uzlaşdırır.	<ul style="list-style-type: none"> <li>Danışılan mövzuya uyğun səs tonunun seçilməsi, nitqə uyğun jest və mimika ilə tamamlanması.</li> <li>Auditoriyanın marağına uyğun üslubun seçilməsi.</li> <li>Danışılarkən qarşidakı şəxslərlə göz temasının qurulması, bədən dilinə diqqət edilməsi, səs tonunun idarə edilməsi.</li> </ul>

## Məzmun xətti 2. OXU

**Standart 10-2.1.** Faktoloji qavrama. Oxuduğu mətndəki məlumatları müəyyənləşdirir.

10-2.1.1. Mətnin annotasiyasını yazmaqla məzmunu anladığını nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>Annotasiya yazmaq üçün mətndəki tezisin, arqumentlərin və əsas fikirlərin müəyyənləşdirilməsi.</li> </ul>
10-2.1.2. Kontekstdən çıxış edərək söz və	<ul style="list-style-type: none"> <li>Terminlərlə izahların uyğunlaşdırılması.</li> <li>Atalar sözlerinin, frazeoloji birləşmələrin kontekstə görə</li> </ul>

ifadələrin (frazemlərin, atalar sözlərinin, termin və alınma sözlərin) mənasını müəyyən edir.	mənasının izah edilməsi.
<b>Standart 10-2.2.</b> Şərhətmə və əlaqələndirmə. Mətndə açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.	
10-2.2.1. Mətndə fikirlər və faktlar (hadisələr) arasında uyğunluğu (uyğunsuzluğunu) müəyyən etməklə əsaslandırır.	<ul style="list-style-type: none"> <li>Mətndə müəllifin irəli sürdüyü fikrə uyğun gələn (gəlməyən) faktların müəyyən edilməsi.</li> <li>Mətndə əsas fikirlə bağlı argument və əks-argumentlərin müəyyən edilməsi.</li> </ul>
10-2.2.2. Açıq ifadə olunmayan məlumatı müəyyənləşdirmək üçün faktlara istinad etməklə fikirlərini əsaslandırır.	<ul style="list-style-type: none"> <li>Mətnlə bağlı çıxarılan nəticələri əsaslandırmaq üçün faktlardan istifadə edilməsi.</li> </ul>
<b>Standart 10-2.3.</b> Tənqid təfəkkür və yaradıcı yanaşma. Mətni ideya, məzmun, struktur və dil-üslub baxımından təhlil edir.	
10-2.3.1. Mətndə ideyanın açılmasına xidmət edən məqamları müəyyən edərək əlaqələndirir.	<ul style="list-style-type: none"> <li>Əsas obrazların xarakterindən çıxış edilməsi.</li> <li>Mətndə ideyanın açılmasına xidmət edən əsas epizodun müəyyənləşdirilməsi.</li> <li>Bədii detalların, müəllif ironiyasının əsas fikrin açılmasında rolunun izah edilməsi.</li> </ul>
10-2.3.2. Mətndəki fikrə münasibətini mətndən seçdiyi faktlarla və əldə etdiyi məlumatlarla əsaslandırır.	<ul style="list-style-type: none"> <li>Mətndə verilmiş faktlara əsaslanmaqla fikrin izah edilməsi.</li> <li>Mətndəki faktları dəyərləndirərək müəllif fikrinə münasibətin bildirilməsi.</li> <li>Mətndəki fakt və fikirlərə bağlı ümumiləşdirmələrin edilməsi.</li> <li>Mətndə verilən fakt və fikirləri ümumiləşdirib müəyyən nəticənin çıxarılması.</li> </ul>
10-2.3.3. Mətnin məzmununun dinamikasında struktur elementlərinin rolunu izah edir.	<ul style="list-style-type: none"> <li>Mətnin müxtəlif hissələri arasında əlaqələrin onun ümumi strukturuna, mətndə ifadə olunan fikrə təsirinin izah edilməsi.</li> <li>Müxtəlif bədii mətnlərdə kompozisiya elementlərinin (ekspozisiya, dügün, hadisələrin inkişafı, kulminasiya, açılma, final) ardıcılığının müqayisə edilməsi.</li> </ul>
10-2.3.4. Mətni dil-üslub xüsusiyyətlərinə görə təhlil edir.	<ul style="list-style-type: none"> <li>Nitqin ekspressivliyində bədii ifadə vasitələrinin rolunun izah edilməsi.</li> <li>Fonetik, leksik, sintaktik fiqurlara görə mətnin üslubunun təhlil edilməsi.</li> </ul>
10-2.3.5. Oxuduğu mətndəki məlumatları digər (oxuduğu, dinlədiyi, araşdırıldığı) mənbələrlə müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Əldə edilən əlavə məlumatlara əsasən mətndəki fakt və fikirlərin həqiqətə uyğunluğunun müəyyən edilməsi.</li> <li>Aparılan araşdırmağa əsasən mətndəki fikirlərlə müqayisə cədvəlinin qurulması.</li> </ul>
10-2.3.6. Mətnin	<ul style="list-style-type: none"> <li>“Müəllifin yerinə olsaydın...” kimi sualların cavablandırılması.</li> </ul>

məzmununa və müəllif yanaşmasına yaradıcı münasibət nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>Mətndə oxunulanlardan çıkış edərək həyatda qarşılaşılan məsələlərə aydınlıq gətirilməsi.</li> </ul> <p><i>Qeyd: Bu standart Danışma və Yazı məzmun xətləri ilə integrasiyada reallaşdırılır.</i></p>
--	---

### **Məzmun xətti 3. YAZI**

**Standart 10-3.1.** Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.

10-3.1.1. Mətn yazarkən struktur elementlərinin (epiqraf, haşiyə, yarımbaşlıq və s.) funksiyalarını nəzərə alır.	<ul style="list-style-type: none"> <li>Mətnin məzmununa və ideyasına uyğun epiqrafın seçilməsi.</li> <li>Mətni yazarkən şərh tələb edən əlavə məlumatların haşiyələr şəklində təqdim edilməsi.</li> </ul>
10-3.1.2. Yazısında ədəbi dilin normallarına riayət edir.	<i>İnteqrasiya: 5-10-cu siniflərdə öyrəndiyi dil qaydalarını yazısında tətbiq edir.</i>

**Standart 10-3.2.** Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.

10-3.2.1. Məlumatları yazıda əks etdirərkən informativ və izahedici mətnlərin xüsusiyyətlərini nəzərə alır.	<ul style="list-style-type: none"> <li>Yazılacaq mətnin məqsədinin müəyyənləşdirilməsi (ümumi məlumat vermək, təsvir etmək, izah etmək, şərh etmək, ümumiləşdirmək).</li> </ul>
10-3.2.2. Mövzu ilə bağlı araşdırıldığı mənbələrə tənqid münasibət ifadə etməklə arqumentativ və izahedici mətnlər yazır.	<ul style="list-style-type: none"> <li>Araşdırılan məlumatların sistemləşdirilməsi, hər birinə münasibətin bildirilməsi, fikirlərin faktlarla əsaslandırılması.</li> <li>Araşdırılan mənbələrdə ziddiyyətli məqamların aşkar edilməsi və onları müqayisə etməklə fikrin əsaslandırılması.</li> </ul>
10-3.2.3. Sadə formalı işgüzar sənədlər (işgüzar məktub, akt, protokol və s.) tərtib edir.	<ul style="list-style-type: none"> <li>Sinifdə keçirilən iclasın protokolunun yazılması.</li> <li>Təklif olunan situasiyaya uyğun xəyalı partnyor şirkətə işgüzar məktubun yazılması.</li> <li>Təklif olunan situasiyaya uyğun aktın tərtib edilməsi. <i>Məsələn, kimya laboratoriyasındakı avadanlığın inventarizasiyası aktı.</i></li> </ul>
10-3.2.4. Əldə etdiyi məlumatlara öz münasibətini və mövqeyini ifadə etməklə təqdimat materialı hazırlayıır.	<ul style="list-style-type: none"> <li>Müxtəlif kompüter programlarından (PowerPoint və s.) istifadə etməklə təqdimat materialının dizayn edilməsi.</li> <li>Giriş, əsas hissə, sonluq üçün müəyyən olunmuş təqdimat normalarına riayət edilməsi (başlıq, kolontitullar).</li> </ul>

### **Məzmun xətti 4. DİL QAYDALARI**

**Standart 10-4.1.** Orfoqrafiya və orfoepiya. Sözlərin tələffüz və yazılış qaydalarına riayət edir.

10 - 4.1.1. Alınma sözlərin yazılışını mənbə dildəki yazılışla və tələffüzü ilə müqayisə etməklə orfoqrafik normalara	<ul style="list-style-type: none"> <li>Mənbə dildə “a” ilə yazılan sözlərin Azərbaycan dilində düzgün yazılışının müəyyən edilməsi (atmosfer, xarizma, konyunktur, korrektura, brend, fləş və s.).</li> <li>Mənbə dildə “yu” ilə səslənən sözlərin Azərbaycan dilində düzgün yazılışının müəyyən edilməsi (kompüter, büro, intervü).</li> </ul>
---	---

uyğun yazır.	və s.). • Mənbə dildəki bir sıra fonemlərin Azərbaycan dilinə fonetik adaptasiyasının düzgün müəyyənləşdirilməsi: ts – s (litsey – lisey), w – v (Watson – Vatson), x – h (xobbi – hobbi), q – h (qektar – hektar), g – h – (himn) və s.
10-4.1.2. Mürəkkəb adların büyük hərfə yazılışı qaydalarına riayət edir.	• Tarixi hadisə, dövr, ali dövlət vəzifələri və s. adların büyük hərfə yazılışı qaydalarına əməl edilməsi.
10-4.1.3. Yazılı və şifahi nitqində morfonoloji qaydalara əməl edir.	• Sözdəki morfemlərin müəyyənləşdirilməsi və onların deyilişi və yazılışı qaydalarına əməl edilməsi (hal şəkilçiləri, xəbərlik şəkilçiləri və s.).
10-4.1.4. Mürəkkəb və tərkibi sözlərin bitişik, ayrı və defislə yazılışı qaydalarına əməl edir.	• Tərkibi sözlərin bitişik və defislə yazılılan sözlərdən fərqləndirilməsi və ayrı yazılması (bu gün, bugünkü, indi ki, elə ki və s.).
<b>Standart 10-4.2. Qrammatika. Fikrin dəqiq ifadə olunmasında sözlərin qrammatik formalarının və sintaktik konstruksiyaların rolunu izah edir.</b>	
10-4.2.1. Kontekstdən çıxış edərək sözlərin qrammatik formasını və tərkibindəki morfemlərin semantik funksiyasını izah edir.	• Sözlərdə şəkilçilərin ardıcılığının müəyyən edilməsi (-lar + -miş və s.). Sözün başlanğıc forması daxilində qrammatik şəkilçilərin işlənməsi (-siz, -dakı, -gil, -kı, anamgildə və s.) hadisəsinin izah edilməsi. • Yazılı və şifahi nitqdə rast gəlinən morfoloji təhriflərin müəyyən edilməsi (mənsubiyyət şəkilçisinin təkrar olunması, çatışmazlıq – çatışmamazlıq və s.).
10-4.2.2. Müxtəlif konstruksiyalı söz birləşmələrini fərqləndirir.	• Asılı tərəfi yönük, yerlik, çıxışlıq halda olan (hamidan uca, imtahana hazırlıq, əlində tüfəng və s.) söz birləşmələrinin müəyyən edilməsi.
10-4.2.3. Həmcins cümlə üzvlərini qeyri-həmcins üzvlərdən fərqləndirir.	• Həmcins cümlə üzvlərinə xas cəhətlərin (eyni qrammatik forma, sadalama intonasiyası və s.) müəyyənləşdirilməsi.
10-4.2.4. Həmcins cümlə üzvləri və ümumiləşdirici söz, cümlə üzvü və onun əlavəsi arasındaki semantik əlaqənin izah edilməsi.	• Cümlə üzvləri və ümumiləşdirici söz, cümlə üzvü və onun əlavəsi arasındaki semantik əlaqənin izah edilməsi.
<b>Standart 10-4.3. Punktasiya. Yazıda sadə punktuasiya qaydalarına əməl edir.</b>	
10-4.3.1. Bəzi spesifik məqamlarda nöqtə, sual və nida işarələrinin funksiyalarını müəyyən edir.	• Cümlə ilə ifadə olunan mətn başlıqlarında durğu işarələrindən istifadə qaydaları. • İxtisarlarda və sıralamada nöqtə işarəsindən istifadə qaydaları. • Şərhlərdə və replikalarda durğu işarələrindən istifadə. Məsələn: (?) - red).
10-4.3.2. Cümlədə ikimənalılığı aradan	• Müəllif vergülündən istifadə (Ana pişik, balalarına baxırdı).

qaldırmaq üçün müvafiq durğu işaretlərindən istifadə edir.	
<b>Standart 10-4.4.</b> Leksika. Sözlərin mənalarını anladığını nümayiş etdirir və üslubi xüsusiyyətlərini müəyyənləşdirir.	
10-4.4.1. Sözün morfoloji tərkibindən çıxış edərək mənasını müəyyənləşdirir və etimoloji mənəsi ilə müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Söz tərkibindəki morfemlərin (ultra, uni, nano, neyro, fobiya, maniya və s.) semantikasından çıxış edərək sözün mənasının müəyyən edilməsi.</li> </ul>
10-4.4.2. Konkret isimlərin və əlamət bildirən sıfətlərin izahını verir və lügətdəki izahla müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Konkret varlıq bildirən sözləri izah edərkən hiperonim və sinonimlərdən istifadə edilməsi. Məsələn: <i>Şkaf - paltar, kitab və s. qoymaq üçün rəfləri və gözləri olan mebel; dolab</i>.</li> <li>Əlamət bildirən sözləri izah edərkən feili sıfətlərdən istifadə edilməsi. Məsələn: <i>Sarı – limon rəngində olan</i>.</li> </ul>
10-4.4.3. Nitqdə qeyri-fəal leksikaya aid söz və ifadələri müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Jarqon, slenq, varvarizm, vulqarizm, evfemizm kimi leksik nümunələrin fərqləndirilməsi.</li> </ul>

## XI SINİF

### Məzmun xətti 1. DİNLƏMƏ VƏ DANIŞMA

<b>Standart 11-1.1.</b> Dinləyib-qavrama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.	
11-1.1.1. Dinlədiyi mətnin məzmununu görsəlləşdirmək məqsədi ilə uyğun qrafik vasitə (şəkil-sxem, diaqram, cədvəl, simvollar, klasterlər və s.) seçir və tətbiq edir.	<ul style="list-style-type: none"> <li>Məsələn: Dinlənilən "Azərbaycanda kitabxanalar" mətninə əsasən Azərbaycanda kütləvi kitabxanaların şəhərdə, kənddə və cəmi sayının illər üzrə diaqramda əks etdirilməsi.</li> </ul>
11-1.1.2. Dinlədiyi mətdəki fikirlərlə (müəllif mövqeyi ilə) arqument və faktlar arasındaki əlaqəni izah edir.	<ul style="list-style-type: none"> <li>Arqumentativ mətdə faktların tezisləri nə dərəcədə dəstəklədiyi müəyyənləşdirilir.</li> <li>Dinlənilən mətdə eyni faktlar üzrə müxtəlif fikirləri ümumiləşdirərək nəticənin çıxarılması.</li> </ul>
<b>Standart 11-1.2.</b> Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.	
11-1.2.1. Polemikalarda problemə öz baxış bucağını əsaslandırmaq üçün arqument və əks-arqumentlərdən istifadə edir.	<ul style="list-style-type: none"> <li>Danişanın mövzuya münasibətini müəyyən etmək üçün sualların verilməsi.</li> <li>Fərqli fikirlərə düzümlülük nümayiş etdirilməsi.</li> <li>Çıxışlar zamanı tarixi faktlardan, hüquqi-normativ sənədlərdən misalların göstirilməsi. Məsələn: "Azərbaycanda məşə ehtiyatlarından istifadə" mövzusunda müzakirədə iştirak edərkən "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan</li> </ul>

	<i>Respublikası qanununun ümumi müddəalarından çıkış etmək, qanunun müvafiq maddələrindən sitatlar gətirərək fikirləri əsaslandırmaq.</i>
<b>Standart 11-1.3.</b> Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.	
11-1.3.1. Şəxsi düşüncələrini əlavə etməklə və münasibətini əsaslandırmaqla dinlədiyi mətni genişləndirir.	<ul style="list-style-type: none"> <li>“Mühəribələrin səbəbləri” mövzusunda dinlənilən fikirlərə Azərbaycan torpaqlarının müxtəlif dövrlərdə işgali zamanı baş verən mühəribələrdən, o cümlədən I və II Qarabağ savaşından gətirilən faktlar və real arqumentlərlə mövzuya əlavələr etmək.</li> <li>Əldə edilən məlumatların polemik mətnindəki fikir və arqumentlərlə müqayisə edilməsi və onlardan istifadə etməklə fikirlərin arqumentləşdirilməsi.</li> </ul>
11-1.3.2. Təqdimat zamanı fikirlərini əsaslandırmaq üçün arqumentin müxtəlif növlərindən (rasional, emosional) istifadə edir.	<ul style="list-style-type: none"> <li>Müxtəlif mövzularda danışılan zaman emosional arqumentlərdən (sitatlar, atalar sözleri, bədii əsərlərdən nümunələr və s.) istifadə edilməsi.</li> <li>Məsələn: “Müəllimin cəmiyyətdə rolü” mövzusunda danışarkən Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımırıam”, yaxud Mustafa Kamal Atatürkün “Müəllim şama bənzəyir, özü yanarkən ətrafını işıqlandırır” və s. bu tipli aforizmlərdən yerində istifadə etmək.</li> <li>Təqdimat zamanı nitqdə rasional arqumentlərdən (təbiət qanunları, qanunvericilikdən çıxarışlar, tarixi faktlar, statistik nəticələr və s.) istifadə edilməsi.</li> <li>Məsələn: “Tütündən istifadə etməyin sağlamlığa zərəri” mövzusunda danışarkən tibbi araşdırımlara və statistik nəticələrə istinad etmək.</li> </ul>
<b>Standart 11-1.4.</b> Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normallarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.	
11-1.4.1. Şifahi nitqində fonetik, leksik normalara əməl edir.	<ul style="list-style-type: none"> <li>Orfoepik qaydalara əməl edilməsi.</li> <li>Auditoriyaya uyğun söz və ifadələrin seçilməsi.</li> <li>Fikirlərin sadə və mürəkkəb cümlələrlə ifadə edilməsi.</li> <li>Fikirlər arasında keçid edərkən (bununla yanaşı, əks halda) və fikirləri yekunlaşdırarkən (deməli, bir sözlə, beləliklə) ara sözlərdən, standart ifadələrdən yerində istifadə edilməsi.</li> </ul>
11-1.4.2. Monoloji çıxışları zamanı natiqlik bacarıqlarını nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>Aydın, anlaşılıq, ekspressiv nitqin nümayiş etdirilməsi.</li> <li>Dinləyənlərin replikalarına adekvat reaksiyanın verilməsi.</li> <li>Məşhur natiqlərin nitq təcrübəsini öyrənərək çıxışlarının hazırlanması və TEDx formatına uyğun təqdimatın edilməsi.</li> </ul>
<b>Məzmun xətti 2. OXU</b>	
<b>Standart 11-2.1.</b> Faktoloji qavrama. Oxuduğu mətnindəki məlumatları müəyyənləşdirir.	
11-2.1.1. Mətnində əsas fikrin açılmasına xidmət edən fakt və detalları qeyd edir.	<ul style="list-style-type: none"> <li>Mətnində əsas fikrin müvafiq fakt və detallarla əlaqələndirilməsi.</li> </ul>
11-2.1.2. Kontekstdən	<ul style="list-style-type: none"> <li>Mətnlərdə rast gəlinən arxaizm və dialektizmlərin mənalarının</li> </ul>

çıxış edərək mətndəki ümumişlək olmayan söz və ifadələrin mənasını izah edərək lügətdəki mənası ilə müqayisə edir.	müəyyənləşdirilməsi.
<b>Standart 11-2.2.</b> Şərhətmə və əlaqələndirmə. Mətndə açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.	
11-2.2.1. Mətndəki əsas fikirlə onun açılmasına xidmət edən köməkçi fikirləri əlaqələndirir.	<ul style="list-style-type: none"> <li>Mətnin müxtəlif hissələrində əks olunan fikirlərin əsas fikri necə dəstəklədiyinin izah edilməsi.</li> </ul>
11-2.2.2. Mətndə açıq ifadə olunan və olunmayan məlumatları əlaqələndirərək fikirlərini əsaslandırır.	<ul style="list-style-type: none"> <li>Mətndə əks olunan məlumatları məlum olan faktlarla əlaqələndirərək mühakimənin yürüdülməsi və əsaslandırılması.</li> </ul>
<b>Standart 11-2.3.</b> Tənqid təfəkkür və yaradıcı yanaşma. Mətni ideya, məzmun, struktur və dil-üslub baxımından təhlil edir.	
11-2.3.1. Mətndəki aparıcı və köməkçi motivləri obrazlarla və əsas ideya ilə əlaqələndirir.	<ul style="list-style-type: none"> <li>Bir neçə sujet xətti olan bədii mətnlərdə leytmotivin müəyyənləşdirilməsi.</li> </ul>
11-2.3.2. Mətndəki məlumatlardan çıxış edərək gəldiyi nəticəni müəllif mövqeyi ilə müqayisə edir.	<ul style="list-style-type: none"> <li>Mətndəki məlumatlara əsasən irəli sürülən mühakimələrin əsaslandırılması.</li> <li>Bir neçə fikrin ifadə olunduğu mətndə faktların hansı fikrə aid olduğunu müəyyənləşdirilməsi.</li> <li>Mətndəki məlumatlara əsaslanaraq müəllif mövqeyindən fərqli nəticələrin əldə edilməsi.</li> </ul>
11-2.3.3. Müxtəlif tipli bədii və qeyri-bədii mətnlərdə struktur elementlərinin funksiyasını izah edir.	<ul style="list-style-type: none"> <li>Bədii mətndə hadisələrin təqdimolunma ardıcılığının və struktur elementlərinin rolunun izah edilməsi.</li> <li>Qeyri-bədii mətndə əsas fikrin struktur və kompozisiya elementləri (hissələr, abzaslar və s.) ilə əlaqələndirilməsi.</li> </ul>
11-2.3.4. Mətni dil-üslub xüsusiyyətlərinə görə təhlil edir.	<ul style="list-style-type: none"> <li>Nitqin ekspressivliyində bədii ifadə vasitələrinin rolunun izah edilməsi.</li> <li>Fonetik, leksik, sintaktik fiqurlara görə mətnin üslubunun təhlil edilməsi.</li> </ul>
11-2.3.5. Bədii və informativ mətnlərdə (məs: rəvayət və tarixi-informativ mətn) müəllifin məqsədini (məlumat vermək, zövq vermək, inandırmaq, təlimat vermək və s.) və	<ul style="list-style-type: none"> <li>Oxunulan əsər haqqında fikirlərin həmin mətn haqqında yazılmış məqalə və resenziyalarla müqayisə edilməsi.</li> <li>Eyni mövzuda olan müxtəlif mətnlərin müəllif məqsədi və yanaşması baxımından fərqləndirilməsi.</li> </ul>

bu məqsədə necə nail olduğunu müəyyənləşdirir.	
11-2.3.6. Mətnin məzmununa və müəllif yanaşmasına yaradıcı münasibət nümayiş etdirir.	<ul style="list-style-type: none"> <li>“Müəllifin yerinə olsaydın...” kimi sualların cavablandırılması.</li> <li>Mətnin oxunanlardan çıkış edərək həyatda qarşılaşılan məsələlərə aydınlıq gətirilməsi.</li> </ul>
11-2.3.7. Müxtəlif mənbələrə əsaslanmaqla mətnin məzmununa münasibətini bildirir.	<ul style="list-style-type: none"> <li>Mətnin məzmununa münasibət bildirərkən digər müəlliflərin yaradıcılığından və ya mətn haqqında başqa tənqidçilərin fikirlərindən istifadə edilməsi.</li> <li>Mətnin məzmununu təkmilləşdirmək üçün təkliflərin verilməsi. Bu standart Danışma və Yazı məzmun xətləri ilə integrasiyada reallaşdırılır.</li> </ul>
<b>Məzmun xətti 3. YAZI</b>	
<b>Standart 11-3.1.</b> Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.	
11-3.1.1. Özünün və başqasının mətnini məzmun-struktur baxımından təkmilləşdirir.	<ul style="list-style-type: none"> <li>Məqsədə uyğun olaraq mətnin strukturunun dəyişdirilməklə yenidən yazılması.</li> </ul>
11-3.1.2. Yazısında ədəbi dilin normallarına riayət edir.	<i>İntegrasiya: 5-11-ci siniflərdə öyrəndiyi dil qaydalarını yazısında tətbiq edir.</i>
<b>Standart 11-3.2.</b> Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.	
11-3.2.1. Məlumatları yazıda əks etdirərkən vaxt və həcm tələblərini nəzərə alır.	<ul style="list-style-type: none"> <li>Yazılacaq mətnin müəyyən olunmuş vaxta və həcm tələbinə uyğun planlaşdırılması, söz, cümlə sayının və yazı sürətinin nəzərə alınması.</li> </ul>
11-3.2.2. Araşdırıldığı mənbələrdən və müxtəlif fənlər üzrə biliklərindən istifadə etməklə polemik xarakterli mətnlər yazır.	<ul style="list-style-type: none"> <li>Problemlə bağlı müxtəlif baxış bucaqlarının şərh edilməsi.</li> <li>Problemlə bağlı müxtəlif yanaşmalara münasibət bildirərkən təkzib olunmaz arqumentlərə üstünlük verilməsi: real faktlar, statistika, təbiət qanunları, eksperimentlərin nəticələri, rəsmi sənədlər, ilkin tarixi mənbələr və s.</li> </ul>
11-3.2.3. Sadə formalı işgüzar sənədlər (müqavilə, vəzifə təlimatı, hesabat, əsasnamə və s.) tərtib edir.	<ul style="list-style-type: none"> <li>Təklif olunan situasiyaya uyğun müqavilənin (məsələn, işə düzəldiyi müəssisənin rəhbəri ilə əmək müqaviləsi) tərtib edilməsi.</li> <li>Qarşidakı tədbir və ya layihəyə cəlb olunan şagirdlər üçün vəzifə təlimatının yazılması.</li> <li>Keçirilmiş tədbir və ya layihə ilə bağlı hesabatın yazılması.</li> <li>Xəyalən yaradılan müəssisənin nizamnamə və ya əsasnaməsinin yazılması.</li> </ul>
11-3.2.4. Təqdimat materiallarında əldə etdiyi	<ul style="list-style-type: none"> <li>Təqdimat materialının çıkış üçün ayrılmış vaxta uyğun hazırlanması.</li> </ul>

məlumatlara münasibətini və öz mövqeyini faktlarla və vizual materiallarla müşayiət edir.	
<b>Məzmun xətti 4. DİL QAYDALARI</b>	
<b>Standart 11-4.1.</b> Orfoqrafiya və orfoepiya. Sözlərin tələffüz və yazılış qaydalarına riayət edir.	
11-4.1.1. Nitqində orfoqrafiya və orfoepiya normalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Fonetik qanuna uyğunluqlardan çıxış edərək sözlərin yazılışını ilə tələffüzü arasındaki fərqli izah edilməsi.</li> </ul>
11-4.1.2. Alınma morfemlə işlənən bir sıra adların böyük hərflə yazılış qaydalarına riayət edir.	<ul style="list-style-type: none"> <li>Trans-Atlantik, anti-Amerika tipli sözlərin düzgün yazılışına əməl edilməsi.</li> </ul>
11-4.1.3. Qrammatik omonimlik təşkil edən söz və morfemlərin bitişik və ayrı yazılışı qaydalarına əməl edir.	<ul style="list-style-type: none"> <li>Sözdəki morfemlərin qrammatik mənalarının müəyyənləşdirilməsi və yazılış qaydalarına əməl edilməsi (açıq, -təhər, ala, idi, imiş, -da və s.).</li> </ul>
<b>Standart 11-4.2.</b> Qrammatika. Fikrin dəqiq ifadə olunmasında sözlərin qrammatik formalarının və sintaktik konstruksiyaların rolunu izah edir.	
11-4.2.1. Dildə iltisəqılık hadisəsini izah edir.	<ul style="list-style-type: none"> <li>Şəkilçilərin semantik funksiyasının izah edilməsi.</li> <li>Kontekstdən çıxış edərək əsas nitq hissələrinin morfoloji tərkibinin və semantikasının izah edilməsi. (Xəbər şəklində olan feillərin qrammatik formaları: aparmışdır-aparmışdı, verəcəkdir-verəcəkdi və s.).</li> </ul>
11-4.2.2. Nitqin ekspressivliyinə xidmət edən sintaktik fiqurları müəyyən edir.	<ul style="list-style-type: none"> <li>Cümlədə qoşulma konstruksiyalar, aplikasiya, adlıq cümlə və s. sintaktik üslubi fiqurların ekspressiv rolunun izah edilməsi.</li> </ul>
11-4.2.3. Fikrin dəqiq və anlaşılıq ifadə olunması üçün uyğun sintaktik konstruksiyadan istifadə edir.	<ul style="list-style-type: none"> <li>Fikri aydın və dəqiq ifadə etmək üçün cümlədə uyğun söz sırasından istifadə edilməsi.</li> <li>Cümlədə ikimənalılığı aradan qaldırmaq üçün uyğun söz sırasından istifadə edilməsi. (Bu mənbələrdən əlavə hansı məlumatları əldə etdiniz. Bu mənbələrdən hansı əlavə məlumatları əldə etdiniz).</li> </ul>
<b>Standart 11-4.3.</b> Punktuaşıya. Yazıda sadə punktuasiya qaydalarına əməl edir.	
11-4.3.1. Bir sıra sintaktik konstruksiyalarda semantik əlaqələrdən asılı olaraq, müvafiq durğu işaretəsini işlədir.	<ul style="list-style-type: none"> <li>Vasitəsiz nitq və dialoqlarda dırnaq və tiredən istifadə.</li> <li>Aydınlaşdırma əlaqəli mürəkkəb cümlələrdə qoşa nöqtə və nöqtəli vergül.</li> <li>Qoşmalı konstruksiyalarda tire və qoşa nöqtə və s.</li> </ul>
11-4.3.2. Yanaşı gələn durğu işaretərinin	<ul style="list-style-type: none"> <li>Cümlə sonunda sual və nida işaretərinin ardıcılılığı.</li> <li>Dırnaq işaretəsi, nöqtə, vergül.</li> </ul>

ardıcılığına və durğu işaretləri ilə sözlər arasında ara məsafəsinə riayət edir.	<ul style="list-style-type: none"> <li>Durğu işaretləri ilə sözlər arasında ara məsafəsi.</li> </ul>
<b>Standart 11-4.4.</b> Leksika. Sözlərin mənalarını anladığını nümayiş etdirir və üslubi xüsusiyyətlərini müəyyənləşdirir.	
11-4.4.1. Eyni morfemin iştirak etdiyi müxtəlif sözləri müqayisə etməklə həmin morfemlərin semantikasını müəyyənləşdirir.	<ul style="list-style-type: none"> <li>Söz tərkibindəki morfemlərin (endo, meta, nano, pan və s.) semantikasından çıxış edərək sözün mənasının müəyyən edilməsi.</li> </ul>
11-4.4.2. Leksik kateqoriyaların nitqdə rolunu izah edir.	<ul style="list-style-type: none"> <li>Məsələn, sinonimlərin fikri dəqiqləşdirməkdə, sözün izahını verməkdə, tautologiyani aradan qaldırmaqdə rolunun izah edilməsi, üslubi fiqurların yaranmasında omonimlərin, antonimlərin əhəmiyyətinin izah edilməsi və s.</li> </ul>
11-4.4.3. Söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir.	<ul style="list-style-type: none"> <li>Bədii, elmi, məişət, rəsmi-işgüzər və publisistik üslubların fərqləndirilməsi.</li> </ul>

## Azərbaycan dili fənninin xarakterinə uyğun təlim strategiyaları

Dil dərsləri elə təşkil olunmalıdır ki:

- şagirdlərin ünsiyyət imkanlarını genişləndirsin,
- öyrənmə, danışma, dinləyib-anlama, yazı, oxu bacarıqlarını nümayiş etdirmək üçün şərait yaratsın,
- onları axtarışlara, yeni məlumatlar əldə etməyə sövq etsin,
- dil qaydaları ilə bağlı əldə etdikləri biliklər onların nitqində təzahür etsin.

Dərsin səmərəli təşkilində önəmli məqamlardan biri hər bir məzmun standartını reallaşdırarkən ona uyğun təlim metodlarının seçilməsidir. Təlim metodlarını məzmun xətləri üzrə aşağıdakı kimi qruplaşdırmaq məqsədə uyğundur.

### Dinləyib-anlama və danışma

**Dinləyib-anlama** fəaliyyəti zamanı müxtəlif produktiv vərəqlər qazanılır. Bu məzmun xəttiilə bağlı bacarıqları inkişaf etdirmək üçün aşağıdakı üsullardan istifadə olunması faydalı hesab edilir:

- İnfomasiya boşluqları
- Məndən sonra de
- Səhvimi düzəlt
- Yarımçıq hekayə
- Zəncirli hekayə və s.

**İnfomasiya boşluqları.** Eyni mətn və ya məlumat iki şagirdə ayrı-ayrı vərəqlərdə müəyyən boşluqlarla verilir. Bir şagirdin vərəqində verilməyən məlumat digər şagirdin vərəqində verilir və tamamlanılması tapşırılır.

**Məndən sonra de.** Mətn qısa şəkildə oxunur və bitdikdən sonra şagirdlər mətni yadda saxladıqları kimi şərh edirlər.

**Səhvimi düzəlt.** Mətn bir-iki dəfə oxunur, şagirdlər qeydlər götürürlər. Onların mətnindəki əsas və dəstəkləyici fikirləri müəyyənləşdirə bilmək bacarıqları yoxlanır. Sonra mətn qəsdən səhv'lərle deyilir, diqqətlə qulaq asan şagirdlər səhv'ləri düzəldirlər.

**Yarımçıq hekayə.** Müəllim mətni oxuduqdan sonra yarımcıq hekayəni şagirdlərə iş vərəqlərində paylayır və şagirdlər mətni yadda saxladıqları kimi tamamlayırlar.

**Zəncirli hekayə.** Şagirdlər bir sıraya düzülərək hər hansı bir mövzu ətrafında ardıcıl hekayə qururlar: 1-ci şagird 2 söz, 2-ci şagird 3 söz, 3-cü şagird 4 sözdən ibarət və bu şəkildə davam edərək cümlələr qurur və hekayəni tamamlayırlar. Bunun uğurla başa çatması üçün şagirdlər bir-birini diqqətlə dinləməlidirlər ki, mətni mənaca ardıcıl və düzgün tamamlasınlar.

Bu üsullar vasitəsilə formalasdırılacaq bacarıqlar aşağıdakılardır:

- Dinləyib-anlama
- Məntiqi təfəkkür bacarıqları
- Qeydgötürmə
- Proqnozlaşdırma

**Danışma.** Danışma fəaliyyəti ilə bağlı aşağıdakı üsullardan istifadə etmək olar:

- Sinektika
- Debat
- Rollu oyun və simulyasiya
- Təqdimat

**Sinektika.** Bir mövzu ətrafında müzakirə təşkil edilir, onun həlli yollarının (kreativ yollar) tapılması təklif edilir, problemin həlli yolları müzakirə olunur, müsbət və mənfi tərəfləri müəyyənləşdirilir. Məsələn, bir qrup problem irəli sürən tərəf kimi, digərləri isə problemin həlli yollarını təklif edənlər kimi çıxış edirlər. Problemin həlli yollarını təklif edən tərəflərin variantları müzakirə olunur, problemi olan tərəf bu yolların hansının həllində maraqlı olduğunu ifadə edir və fikrini əsaslandırır. “Mən istərdim ki, bu məsələnin həlli” tipli cümlələrlə fikirlərini ifadə edirlər. Beləliklə, hər iki tərəf ümumi qərara gəlir.

**Debat.** Verilmiş fikri təsdiq və təkzib edən arqumentlər qruplar tərəfindən təqdim edilir. Çıxış zamanı qrup nümayəndələrindən arqumentləri dinləmək və onlara suallar hazırlamaq, arqumentə qarşı əks-arqument gətirmək tələb olunur.

**Rollu oyun və simulyasiya.** Rollu oyun və simulyasiya yeni problemə müxtəlif yanaşmaları əks etdirir. İştirakçılar cəmiyyətin müxtəlif üzvlərinin timsalında konkret bir problemi öz mövqelərindən qiymətləndirirlər.

**Təqdimat.** Şagirdlər hər hansı bir mövzu ilə bağlı araştırma apararaq təqdimat edirlər. Bu zaman şagirdlərin məlumat əldə etmək, onları sistemləşdirmək, vizuallaşdırmaq və auditoriya qarşısında çıxış etmək bacarıqları formalaşır.

**Müzakirə.** Verilmiş mövzu ətrafında şagirdlərin fikri dinlənilir. Müzakirənin qaydaları elan edilir və riayət edilməsi tapşırılır. Bu zaman müzakirə mədəniyyətinə riayətlə yanaş, emosional intellektin idarə olunması da vacibdir.

Bu üsullar vasitəsilə formalaşdırılan bacarıqlar aşağıdakılardır:

- Şifahi nitq
- Mətn tərtib etmək
- Orfoepiya qaydalarına riayət
- Jest, mimika, səs tonu, intonasiyadan istifadə
- Təqdimat bacarıqları
- Nəticə çıxarmaq
- Ümumiləşdirmə
- Sual tərtibetmə
- Təhlil etmək
- Əsaslandırmaq

**Oxu.** Oxuyub-anlama yazılı informasiyanın qəbul edilməsidir. Sınıfdə oxu məlumatverici xarakterdə olmalı, şagird açar sözləri tapmalı, əsas və dəstəkləyici faktları müəyyənləşdirməli, əsas ideyanı başa düşərək oxumalı və mənanı anlamalıdır. Oxuyub-anlamayı ölçmək və dəyərləndirmək üçün yazı və danışma fəaliyyəti ilə bağlı üsullardan istifadə etmək mümkündür.

- Insert
- Sinkveyn
- Qarışiq cümlələr
- Cüməni tap
- 4N1KH

**Insert (interaktiv qeydetmə sistemi).** Dil dərslərində informasiya xarakterli mətnlərin oxunması və oradakı zəruri informasiyanın seçilməsinə xidmət edir. Şagirdlər müəllimin tapşırığı ilə mətni oxuyur, səhifənin kənarında bu və ya digər cümlə, fikir, abzas, hissə ilə bağlı müvafiq şərti işarələr qoyurlar:

“√” – bilmərəm; “—“ – ziddiyətli informasiya;  
 “+” – yeni informasiya; “?” – aydın deyil.

Beləliklə, həmin işarələrin köməyi ilə mətnin necə qavranıldığı, anlaşılan, qəbul edilən, yeni, maraqlı sayılan və ya başa düşülməyən, ziddiyətli informasiya müəy-yənləşdirilir. Müzakirə zamanı müvafiq işaretlərə istinad etməklə şagird məsələyə münasibət bildirir, uğurlu və ya ziddiyətli məqamları qeyd edir, öz mülahizələrini əsaslandırır.

Mətn üzrə iş zamanı aparılmış qeydlər toplanaraq cədvəl şəklində də əks etdirilə bilər. Məsələn:

√	—	+	?
4	6	5	3

**Sinkveyn.** Bu üsul az sözlə əsas fikri ifadə edə bilmək bacarığını formalaşdırmağa kömək edir. Hər hansı bir mətnin sonunda mətnin ideyasını, əsas fikrini bir neçə sözlə qısa, ləkənək şəkildə ifadə etmək tapşırılır.

**Qarışıq cümlələr.** Mətnədəki cümlələr karışıq formada verilir və şagirdlər qruplarda birgə fəaliyyət nəticəsində mətndən götürülmüş karışdırılmış abzas və ya cümlələri baş verən hadisələrin məntiqi ardıcılığına uyğun sıraya düzürlər.

**Cümləni tap.** Mətni oxuyarkən şagirdlər aşağıdakı tələblərə uyğun fəaliyyət göstərir və müvafiq tapşırığı yerinə yetirirlər:

- 1.Ən mənalı cümləni seç;
- 2.Ən maraqlı fikri müəyyənleşdir;
- 3.Təəccübü fikir ifadə edən cümləni seç;
- 4.Mətnədəki əsas ideyanı ifadə edən cümləni tap;
- 5.Anlamadığın cümləni göstər;
- 6.Rast gəldiyin fakt və hadisələri xatırladan cümləni göstər;
- 7.Razılışdığın və ya razılaşmadığın fikirləri ifadə edən cümləni göstər.

**4N1K1H metodu (Kiplinq metodu)** suallar üsuludur. Suallar (Nə? Necə? Niyə? Nə vaxt? Kim? Harada?) hər hansı bir işlə bağlı olaraq məlumat toplamaq məqsədilə istifadə olunmuş informasiyanı anlamaq və ötürmək üçün səmərəli üsuldur. Hər hansı müzakirəni genişləndirməyə, araşdırmaları doğru istiqamətə yönəltməyə və qənaətləri əsaslandırmağa kömək edir.

Bu üsullar vasitəsilə formalaşdırılacaq bacarıqlar aşağıdakılardır:

- Oxuyub-anlama
- Əsas fikri müəyyənleşdirmək
- Sual tərtib etmək
- Fikri ləkənək ifadə etmək
- Məntiqi təfəkkür
- Proqnozlaşdırma

**Yazı.** Yazılı şəkildə özünü ifadə etməyə xidmət edir. Şagirdlər yazı vasitəsilə öz fikirlərini ifadə edərkən sözlərdən, qrammatik birləşmələrdən, cümlə strukturlarından elə istifadə etməlidirlər ki, oxucu üçün aydın və anlaşılan olsun. Şagirddə yazı bacarığı formalaşdırmaq üçün məktəbdə yazı fəaliyyəti üsullarına aşağıdakılari nümunə göstərmək olar:

- Təsviri yazılar (esse)
- Hekayə, nağıl və şəkil üzrə yazılar
- Arqumentativ yazı (esse)
- İnformativ yazı (esse)
- Məktublar
- Məruzələr
- Üç əlaqəsiz əşya
- Səhvərlə yazı
- Xarakterlər xəritəsi
- Əməli yazılar

**Təsviri yazı.** Təbiəti, bu və ya digər həyat hadisələrini, müxtəlif prosesləri təsvir edir, bu zaman öyrəndiyi yeni söz və ifadələrdən, cümlə modellərindən istifadə edir. Təsvirin ümumidən xüsusiyyə, böyükdən kiçiyə doğru aparılması və s. bu kimi bacarıqların şagirdlərdə formalaşdırılması tövsiyə olunur.

**Hekayə, nağıl və şəkil üzrə yazılar.** Buraya macəra, nağıllar, fantaziya, tarixi hadisələr, sırlı hekayələr, elmi xəbərlər aiddir. Şagirdlər tamaşa etdikləri film, yaxud başlarına gələn macəra haqqında öz fikirlərini yazırlar.

**Arqumentativ yazı.** Müəllifin fikrindən, statistik məlumatdan, sitatlardan istifadə olunmaqla hazırlanmış yazıdır. Belə yazılda müəllifin mövqeyi tezis şəklində yazılır, daha sonra fikri təsdiqləyən arqumentlər - əsaslandırmalar yazılır. Arqumentativ mətndə bir və ya bir neçə tezis ola bilər, əsas məsələ mətndə həmin tezisləri təsdiqləyən arqumentlərin olmasıdır.

**Üç əlaqəsiz əşya.** Şagirdlər əlaqəsi olmayan üç əşyanın adını lövhədə yazır və onları bir hekayədə əlaqələndirirlər. Qruplar bir-birlərinə öz yazdıqlarını oxuyur və müzakirə edirlər.

**Səhvərlə yazı.** Qrammatik bazanı möhkəmləndirən yazı üsullarındandır. Bu üsulda şagirdlər hər hansı bir mətndə verilmiş səhvəri düzəldərək qrammatik biliklərini yada salır və yazı bacarıqlarını inkişaf etdirirlər.

**Cümələ tamamlı.** Bu üsul ilə şagirdlərin həm mətn haqqında sərbəst tənqid təfəkkürü, həm də ətrafdakılar haqqında düşüncələri əks olunur.

- Mən indi hiss edirəm ki, ...
- Ən vacib məqam odur ki, ...
- Mən o vaxt sevinirəm ki, ...

**Xarakterlər xəritəsi** üsulundan istifadə zamanı şagirdlər mətn haqqında bildiklərini diaqramlar üzərində yazırlar.

Bu üsullar vasitəsilə formalaşdırılacaq bacarıqlar aşağıdakılardır:

- Yazılı nitq
- Təsviretmə
- Əsaslandırmaq
- Müxtəlif strukturlu cümlə qurmaq
- Qrammatik qaydaların tətbiqi
- Orfoqrafiya qaydalarının tətbiqi
- Təhlil etmək
- Mətn tərtib etmək
- Ümumiləşdirmək
- Nəticə çıxarmaq

## Fənlərarası və fəndaxili integrasiya

**Fəndaxili integrasiya.** Azərbaycan dili dərslərində çox zaman bir neçə məzmun xəttinə dair təlim nəticələri əhatə olunur. Bu, təbiidir, çünki bir sıra üsul və fəaliyyətlər müxtəlif məzmun standartlarının integrasiyasını tələb edir. Məsələn:

- ifadə yazı – dinləmə və yazı
- müzakirə - dinləmə və danışma
- ziqzaq üsulu ilə oxu – oxu, dinləmə, danışma
- təqdimat – yazı, danışma və dinləmə və s.

Beləliklə, dərslərdə şagirdlər oxuyub və ya dinləyib anladıqlarını danışmaq və ya yazmaqla nümayiş etdirirlər ki, bu da reseptiv və ekspressiv nitq bacarıqlarının integrasiyasına gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, dərsdə fəndaxili integrasiya çox zaman baş tutsa da, müəllim qiymətləndirmə meyarlarını dərsin əsas məqsədinə uyğun müəyyənləşdirməlidir. Məsələn, şagird oxuduğu mətn əsasında müzakirə aparırsa, onun iki məzmun xətti (oxu, dinləmə və danışma) üzrə fəaliyyətləri nümayiş etdirilir. Bundan əlavə, müzakirə zamanı şagirddə tənqidi təfəkkür, yaradıcı yanaşma, əlaqələndirmə və s. bu kimi bacarıqlar müşahidə edilir. Sənədə baxanda bu fəaliyyətləri bir çox altstandartlarla uyğunlaşdırmaq mümkündür. Belə hallarda müəllim hansı fəaliyyətin bu dərs üçün əsas olduğunu diqqət yetirməlidir. Yuxarıda çəkilən nümunədə dərsin əsas məqsədindən asılı olaraq müəllim qiymətləndirmə meyarı müəyyənləşdirir. Bütün bacarıqların və fəaliyyətlərin bir dərsdə qiymətləndirilməsi şərt deyil, lakin sistemli inkişafı və ölçülü mətləqdir.

“Dil qaydaları” məzmun xəttində də fəndaxili integrasiya özünü bariz şəkildə göstərir. Belə ki, “Oxu” məzmun xəttində mətnlərin dil-üsəlub baxımından təhlili, ekspressiv nitq bacarıqlarında isə ədəbi dilin normalarına uyğun danışma və yazı dil qaydaları ilə sıx bağlıdır.

Bundan başqa, “Dil qaydaları” məzmun xətti daxilində də standartların integrasiyası izlənilir. Belə ki, sintaksisə aid standartlarla punktuasiya standartları, eləcə də leksika, morfologiya və orfoqrafiya üzrə məzmun standartları çox zaman bir dərs daxilində integrasiya olunur.

**Fənlərarası integrasiya.** Azərbaycan dili elə fəndir ki, onun formalasdırıldığı bacarıqlar həyatda müxtəlif fəaliyyətlərdə – şagirdin gələcəkdə karyerasını qurmasında, cəmiyyətdə düzgün mövqə tutmasında, effektiv ünsiyətdə və s.-də əhəmiyyətli rol oynayır. Nitq bacarıqlarının inkişafı şagirdlərin digər fənləri öyrənməsində də əhəmiyyətlidir. Belə ki, informasiya savadlılığı – mənbədən düzgün və məqsədə uyğun istifadə etmək, həmçinin informasiyanı interpretasiya etmək, şərh etmək, fikrini yazılı və şifahi şəkildə ifadə etmək və s. kimi bacarıqların formalasdırılması fənlərarası integrasiya üçün də geniş imkanlar açır. Xüsusilə, qeyri-bədii mətnlər digər fənlərdə keçilən mövzularla sıx əlaqə yaradır. 5-ci sinifdən başlayaraq oxuyub-anlama üçün verilən bədii mətnlər isə ədəbiyyat fənni ilə integrasiyanı labüb edir. Buna görə də hər bir sınıf üçün mətn seçkən digər fənn kurikulumlarında verilən standartları nəzərə almaq vacibdir. Bu, ümumilikdə, tədris prosesində fənlərarası integrasiyanı təmin edə, şagirddə müvafiq yaş mərhələsi üçün nəzərdə tutulmuş bilik və bacarıqların tam və effektli şəkildə formalasdmasını və inkişafını sürətləndirə bilər.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, “Azərbaycan dili” fənnində mətnlərin seçimi və mətnlə iş məqsəd baxımından digər fənlərdən xeyli dərəcədə fərqlənir ki, bu da mətnlərin oxunmasında metod və üsulların fərqlənməsinə gətirib çıxarır. Digər fənlərdə (məsələn, təbiət

fənləri, tarix və s.) şagirdlərə təqdim olunan mətnlər müəyyən bir mövzunu, həmin mövzu ilə bağlı əsas fakt və məlumatları əhatə edir. Azərbaycan dili fənnində isə məqsəd mətni oxuyub anlamaqla yanaşı (faktoloji qavrama, nəticəçixarma), onu məzmun, ideya, struktur və dil-üslub baxımından təhlil etmək, buradakı fakt və hadisələrə münasibət bildirməkdir. Bu isə oxudan və ya dirləmədən sonra danışma və yazıya yol açır. Beləliklə, Azərbaycan dili fənnində yalnız informativ deyil, həm də arqumentativ, polemik və mühakimə xarakterli mətnlərdən istifadə olunur.

Məsələn:

Tarix. 6-cı sinif. Mövzu: "Qədim Misir dövləti"

Azərbaycan dili. 6-cı sinif. İzahedici mətn: "Rozetta daşı və Misir heroqliflərinin sırrı" və ya arqumentativ mətn: "Mumiyalar doğrudanmı lənətlənib?"

## **Azərbaycan dili fənnində şagird nailiyyətlərinin qiymətləndirilməsi vasitələri və meyarları**

Məktəbdaxili qiymətləndirmənin hər üç növü – diaqnostik, formativ, summativ qiymətləndirmələr sistemli və əlaqəli şəkildə həyata keçirildiyi halda, öyrənmə prosesinə müsbət təsir edə bilər.

Diaqnostik qiymətləndirmə təhsil səviyyəsinin, tədris ilinin, tədris vahidinin (bölmə, fəsil) əvvəlində keçirilir, formalasdırılması nəzərdə tutulan bilik və bacarıqların mövcud – ilkin səviyyəsinin, öyrənmə xüsusiyyətlərinin müəyyənləşdirilməsinə, həmçinin müəllimin işini düzgün planlaşdırmasına xidmət edir. Müəllim bu zaman həm təlim prosesində yarana biləcək problemləri proqnozlaşdırır, həm də şagirdlərin gələcək fəaliyyətini stimullaşdırır bilər.

Bölmə ərzində əsasən formalasdırılması planlaşdırılan bilik və bacarıqların ilkin səviyyəsi qiymətləndirilməlidir. Bu zaman əldə olunan nəticələr imkan verir ki, müvafiq bölmənin sonunda summativ qiymətləndirmə nəticələri ilə müqayisə aparılsın. Bu isə şagirdlərin fəaliyyətini izləməyə imkan verir.

Diaqnostik qiymətləndirmənin hansı altstandartlar, hansı bilik, bacarıq və mövzular üzrə keçiriləcəyi və ona ayrılaçq vaxt müəllim tərəfindən bölmə üzrə planlaşdırıldığı təlim məqsədləri əsasında müəyyənləşdirilir.

Formativ qiymətləndirmə hər dərs aparılan qiymətləndirmədir. Düzgün və səmərəli aparılması üçün meyarların gündəlik təlim nəticələrinə uyğun müəyyənləşdirilməsi şərtidir. Həmçinin formalasdırılması nəzərdə tutulan bacarıqlar müşahidə edilməli, təlim prosesində yaranan problemlərin səbəbləri və onların aradan qaldırılma yolları müəyyənləşdirilməli, şagirdlərlə dərs boyu əks-əlaqə yaratmaqla fəaliyyətləri stimullaşdırılmalıdır. Nəzərdə saxlamaq lazımdır ki, formativ qiymətləndirmə zamanı şagirdlərin bacarıqları ilə bağlı mütəmadi olaraq qeyd götürülməlidir.

Summativ qiymətləndirmə Azərbaycan dili üzrə II sinifdən başlayaraq, hər bölmənin və yarımilin sonunda keçirilir, məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların nailiyyət səviyyəsini müəyyənləşdirməyə xidmət edir. İl ərzində keçirilən summativ qiymətləndirmələr şagirdlərin bütün məzmun xətləri üzrə bacarıqlarını əhatə etməlidir. Summativ qiymətləndirmə tələb və məqsədə uyğun olaraq müxtəlif üsul və vasitələrlə keçirilə bilər: test tapşırıqları, esse, layihə və s.

### **Qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi**

Məktəbdaxili qiymətləndirmənin səmərəli aparılması üçün hər məzmun xətti üzrə ölçülə bilən bacarıqlar, eləcə də meyarlar əvvəlcədən müəyyənləşdirilməlidir.

Məzmun xətləri üzrə bacarıqları ölçmək və dəyərləndirmək üçün istifadə olunan meyarları aşağıdakı kimi qruplaşdırmaq olar:

#### **1. Dinləyib-anlama və danışma məzmun xətti üzrə**

##### Mətni dinləyib-anlama:

- dinlədiyi mətni ayrı-ayrı faktlar və ümumi məzmun səviyyəsində anlamaq;
- anlamadıqları və ya maraqlandıqları məqamlarla bağlı sual vermək;
- qeyd görmək.

##### Dialoji nitq:

- danışan şəxsə empatiya ilə yanaşmaq;
- fəal dinləmə (qeydgötürmə, ani reaksiya və s.) bacarığı nümayiş etdirmək;
- fikirlərə tolerant yanaşmaq;

- bir-birini dirləyərək adekvat cavab vermək;
- tənqidi düşüncə nümayiş etdirmək;
- əks-əlaqə (rəyvermə).

#### Rabitəli nitq:

- mövcud fikirləri və ya öz yanaşmasını əsaslaşdırmaq;
- nitqin məzmununu strukturlaşdırmaq;
- təqdim olunan informasiyanı əyanılışdırmaq;
- auditoriyanın səviyyəsini nəzərə almaq;
- informasiyanı ümumiləşdirmək.

#### Nitqin düzgünüyü və ekspressiyası:

- orfoepik qaydalara riayət etmək;
- fikirlərini aydın və anlaşıqlı izah etmək;
- bədən dilini istifadə etmək, göz teması qurmaq;
- səs tonunu idarə etmək, məntiqi vurğudan istifadə etmək;
- məzmuna görə nitqin sürətini tənzimləmək.

### **2. Oxu məzmun xətti üzrə**

#### Faktoloji qavrama

- Mətndə açıq şəkildə ifadə olunmuş ayrı-ayrı məlumatları müəyyənləşdirmək;
- Söz və ya ifadələrin kontekstual mənasını müəyyənləşdirmək.

#### Sərhətmə və əlaqələndirmə

- Fakt, fikir və hadisələri əlaqələndirməklə (nəticəçixarma) mətni ümumi məzmun səviyyəsində qavramaq;
- Mətndə açıq şəkildə ifadə olunmayan (sətiraltı) informasiyanı müəyyənləşdirmək.

#### Tənqidi təfəkkür və analiz

- Mətni ideya və obrazlar sistemi baxımından təhlil etmək;
- Mətndəki fikir və faktlara, obrazlara münasibətini əsaslaşdırmaq;
- Mətni məzmun-struktur və dil-üslub baxımından təhlil etmək;
- Müxtəlif mətnləri müqayisə etmək;
- Mətndəki informasiyaları əvvəlki bilik və təcrübələri ilə integrasiya etmək.

#### Emosional - yaradıcı yanaşma

- Mətni təxəyyülünə uyğun davam etdirmək, genişləndirmək, dəyişdirmək.

### **3. Yazı məzmun xətti üzrə**

- Tanış olduğu məlumatları yazıda müvafiq formada əks etdirmək;
- Fikir və təəssüratlarını yazıda əks etdirmək;
- Qrafik informasiyanı yazılı şərh etmək;
- Mətni düzgün strukturlaşdırmaq;
- Özünün və başqasının yazısını dil-üslub, məzmun və struktur baxımından təkmilləşdirmək.

### **4. Dil qaydaları məzmun xətti üzrə**

- Sözlərin deyilişi və yazılışında orfoepik və orfoqrafik normalara əməl etmək;
- Fikrini dəqiq ifadə etmək üçün sözlərin müvafiq qrammatik formalarından və sintaktik konstruksiyalardan istifadə etmək;
- Yazıda punktuasiya qaydalarına əməl etmək;
- Söz və ifadələrdən kontekstə uyğun istifadə etmək.

Dilin fonetik, leksik, qrammatik qanuna uygunluqları ilə bağlı deklarativ biliklər bu məzmun xətti üçün məqsəd deyil, savadlı yazı və danışmanı şərtləndirən vasitədir. Ona görə də qiymətləndirmə zamanı, ilk növbədə, dil qaydalarının tətbiqi yoxlanılmalıdır.

#### **Qiymətləndirmədə diferensiallaşmanın təmin edilməsi**

Qiymətləndirmədə diferensiallaşmanın təmin etmək üçün seçilən üsul və vasitələrdə aşağıdakı amillər nəzərə alınmalıdır:

- şagirdlərin öyrənmə tərzi;
- şagirdlərin akademik bilik və bacarıq səviyyələri;
- meyarların səviyyələr (rubrikələr) üzrə müəyyənləşdirilməsi və s.

Qiymətləndirmə vasitələri müxtəlif çətinlik dərəcəsində olur. Tapşırığın çətinlik dərəcəsi müxtəlif amillərlə ölçülür: icrası üçün tələb olunan akademik biliklər, fəaliyyətin sayı (çoxmərhələli tapşırıq), idrak fəaliyyəti, tapşırığın həcmi ilə vaxtin uyğunluğu, tapşırığın şərtinin aydınlığı və s. Tapşırıqların təfəkküryönümlü olması, daha çox səriştələrin ölçülülməsinə yönəlməsi əsas şərtlərdəndir. Bu o demək deyil ki, şagirddən deklarativ bilik soruşmaq olmaz, sadəcə, səriştələri ölçməyə xidmət edən tapşırıqların verilməsi şagirdlərdə nitq bacarıqlarının nə dərəcədə formalaşdığını qiymətləndirməyə daha çox kömək edir.

## **Azərbaycan dili fənninə dair təlim materiallarının planlaşdırılması üzrə metodiki tövsiyələr**

Təhsildə öyrənmənin effektivliyinə nail olmaq üçün tədris vahidinin düzgün strukturlaşdırılması vacib tələblərdən biridir.

Tədris vahidi müəyyən bir zaman çərçivəsində hər hansı bir mövzunun mənimsənilməsinə yönəlmış dərslər məcmusudur. Məzmun etibarilə tədris vahidi dərslikdə əks olunmuş müvafiq məzmun vahidinə, yəni bölməyə uyğun gəlir. Tədris prosesində bu vahid adətən summativ qiymətləndirmə ilə bitir.

Bununla yanaşı, dil tədrisində hər bir bölmə müstəqil fəsillərdən ibarət ola bilər. Onların tədrisinə həsr olunmuş proses kiçik tədris vahidi adlandırılara bilər, çünkü hər bir tədris vahidini şərtləndirən əsas cəhət mövzunun mənimsənilməsinin taksonomiya baxımından bitkinliyidir. Fəsillər isə bu bitkinliyə malikdir. Hər bir fəslin strukturunda əsasən aşağıdakı ardıcılılıq gözlənilir:

- mətnin oxunması, söz ehtiyatı üzrə iş, faktoloji qavrama
- mətnin ümumi məzmun səviyyəsində qavranılması və təhlili
- mövzu ilə bağlı köməkçi mətn (dinləmə və ya oxu), mətnlərin müqayisəsi
- təqdimat və ya yazı işi
- dil qaydaları

Bəzən struktur mövzu, məqsəd və nitq materialından (mətndən) asılı olaraq dəyişə bilər. Əsas vəzifə mövzunun və mətnin şagirdin yaş səviyyəsinə və maraq dairəsinə uyğun seçilməsi, qavrama və özünüifadə fəaliyyətlərinin növbələşməsi və ünsiyyət prosesinin effektivliyi məqsədilə interaktivliyin təmin olunmasıdır.

Dünya təcrübəsində “oxudan əvvəl – oxu zamanı – oxudan sonra” strukturu geniş tətbiq olunur. Kurikulumda təqdim olunan məzmun standartları və altstandartlar bu strukturu detallaşdırmağa, onun variasiyalarını tətbiq etməyə imkan verir.

“Oxudan əvvəl” dedikdə mövzuya yönəltmə - oxuya hazırlıq nəzərdə tutulur. “Motivasiya” da adlanan bu mərhələdə şagirdlərə mövzu üzrə danışmaq, bildiklərini xatırlamaq təklif olunur. Bəzən bu mərhələ daha geniş fəaliyyəti əhatə edə bilər. Məsələn, kiçik dinləmə mətni və onunla bağlı danışma fəaliyyəti qurula bilər. Belə hallarda dərsin bu mərhələsi müəyyən təlim nəticəsini reallaşdırmaq məqsədi güdə bilər. “Oxudan əvvəl” mərhələsində BİBÖ, klaster, anlayışın çıxarılması kimi üsullar tətbiq oluna bilər.

“Oxu zamanı” mərhələsi bilavasitə mətnin oxunmasını nəzərdə tutur ki, bu zaman məqsəddən asılı olaraq müxtəlif üsullardan və oxu texnikalarından istifadə edilir: səsli və ya səssiz oxu, rollu oxu, istiqamətləndirilmiş oxu, qruplarla oxu, ziqzaq, proqnozlaşdırma (təxminetmə), Insert və s.

“Oxudan sonra” – məzmun vahidinin ən böyük mərhələsidir. Məhz bu mərhələdə nitq bacarıqları integrasiya olunur:

- Şagirdlər mətndəki yeni sözlərin mənalarını müəyyənləşdirirlər;
- Faktoloji qavrama yoxlanılır;
- Mətnin ümumi məzmun səviyyəsində qavranıldılığını yoxlamaq üçün sual və tapşırıqlar qoyulur;
- Mətn dil-üslub və məzmun-struktur baxımından təhlil edilir.

“Oxudan sonra” mərhələsində çox zaman dinləmə mətni üzərində iş aparılır ki, bu, müxtəlif mətnləri mövzu, məzmun, ideya baxımından müqayisə etmək üçün şərait yaradır. Belə ki, dinləmə mətni oxunmuş mətnin mövzusu ilə bağlı olur.

Məzmun vahidinin son mərhələlərindən biri təqdimat və ya yazı işi olur. Bu mərhələdə Danışma və Yazı məzmun xətləri üzrə standartlar reallaşdırılır.

Tədris vahidi dil qaydaları üzrə hər hansı standartı reallaşdırmaqla yekunlaşır. Müvafiq dil qaydasını təqdim edərkən onun oxunmuş mətndəki nitq materialı ilə əlaqələndirilməsi daha effektli yoldur, çünkü bu halda şagird tanış olduğu mətnə yeni rakursdan – dil qaydaları nöqtəyi-nəzərindən baxmaq imkanı qazanır.

**Mətn tədris vahidinin özəyi kimi.** Dil tədrisində məzmun vahidləri (fəsillər) müəyyən mövzuya həsr olunmuş mətn(lər) əsasında formalaşdırılır.

Şagirdin mətni oxumağa motivasiya olunması, onu maraqla oxuması və mətnin mövzusu, məzmunu, ideyası üzrə fikir yürütülməsi son nəticədə nitq bacarıqlarının inkişafına yol açır ki, bu da ana dilinin əsas məqsədidir. Bu məqsədə nail olmaq üçün şagirdə təqdim olunan mətn dil-üslub və məzmun baxımından onun yaş xüsusiyyətlərinə uyğun olmalıdır.

Sözsüz ki, Azərbaycan dilinin tədrisində mətnlər həm də şagirdlərdə bir çox səriştələrin – onların xarakterinin, əxlaqi keyfiyyətlərinin, dünyagörüşünün, sosial bacarıqlarının və s. inkişafını nəzərdə tutur. Lakin digər fənlərdən fərqli olaraq, dil tədrisində mətni oxumaqda əsas məqsəd bilik qazanmaq deyil, informasiyanı qavramaq, onu emal etmək və analoji mətn yaratmaq bacarığını formalaşdırmaq və inkişaf etdirməkdir. Bununla yanaşı, bir daha qeyd etmək lazımdır ki, dil tədrisində mətnlə iş digər fənlərlə integrasiyaya geniş imkanlar yaradır.

Mətnlə iş zamanı reallaşdırılan bacarıqlar (müqayisə, təhlil, tənqid) yanaşma, dəyərləndirmə, tətbiq) mətnin növündən asılı olaraq müxtəlif aspektlərdə formalaşdırılır və inkişaf etdirilir. Məsələn: mətndə sətiraltı fikir və informasiyanı müəyyən etmək bacarığı (2.2.2.) bədii və qeyri-bədii mətnlərdə müxtəlif şəkildə reallaşır. Əgər bədii mətndə sətiraltı informasiya müəllif ironiyasını, bədii detalları və s. nəzərdə tutursa, qeyri-bədii mətnlərdə daha çox müxtəlif məlumatları müqayisə etməklə əldə edilən informasiyanı ehtiva edir. Eyni sözləri mətnin dil-üslub, məzmun-struktur baxımından təhlili haqqında da demək olar.

Mətnin məzmununu strukturlaşdırmaq vacib yazı bacarıqlarından biridir. Bu, oxucu tərəfindən mətnin rahat qavranılmasını təmin edir. Bunun üçün şagird **xronoloji<sup>9</sup>** və **qeyri-xronoloji<sup>10</sup>** mətnlərin struktur elementləri<sup>11</sup> ilə yaxından tanış olmalı, mətn yazarkən bu bilik və bacarıqlarından istifadə etməlidir.

**Mətnlərin mürəkkəblik dərəcəsi.** Yuxarıda deyildiyi kimi, mətnlər şagirdlərin yaş səviyyəsinə uyğun olmalıdır. Buna görə də mətn seçilərkən onun mürəkkəblik dərəcəsi müxtəlif meyarlar üzrə dəyərləndirilməlidir.

Aşağıda mətnin **mürəkkəblik dərəcəsini artırın** göstəricilər təqdim olunur:

### 1. Mətnin mövzusu və məzmunu üzrə

<sup>9</sup> **qeyri-xronoloji mətn** – məzmunun zaman ardıcılılığı ilə deyil, altmövzular, səbəb-nəticə və s. ardıcılıqla strukturlaşlığı mətn. Daha çox izahədici, arqumentativ, təlimatverici və bəzi informativ mətnləri əhatə edir.

<sup>10</sup> **xronoloji mətn** - məzmunun zaman ardıcılığı ilə strukturlaşlığı mətn. Daha çox tarixi mövzuda olan informativ mətnlər və bir çox bədii mətnlər xronoloji mətnlərdir.

<sup>11</sup> **mətnin struktur elementləri** – mətnin kompozisiyasını təşkil edən, bir-biri ilə bağlı şəkildə məzmunun açılmasına xidmət edən elementlər: *başlıq, epiqraf, haşiyə, yarımbaşlıq* və s. Bu anlayış bədii və qeyri-bədii mətnlərin bütün növlərinə aiddir və növdən asılı olaraq dəyişə bilər. Bədii mətnlərdə süjetin mərhələləri də (ekspozisiya, dügün, hadisələrin inkişafi, kulminasiya, açılma, final) onun struktur elementlərinə daxildir.

- 1.1. Mətnin başlığı mövzunu kifayət qədər aydın əks etdirmir.
- 1.2. Mövzu və məzmun şagirdin dünyagörüşünə və müvafiq fənlər üzrə biliklərinə uyğun deyil. Təqdim olunan yeni anlayışlar şagird tərəfindən mənimsənilə bilməz.
- 1.3. İnformativ və ya izahedici mətnində: rəqəmlər və adlar çoxdur.
- 1.4. Arqumentativ mətnində: fikirlər (fərziyyələr) və arqumentlər çoxdur; mətn rəqəm və adlarla zəngindir.
- 1.5. Bədii mətnin məzmunu oxucunun yaş dövründən irəli gələn həyat təcrübəsinə və dünyagörüşünə uyğun deyil.
- 1.6. Bədii mətnində mühakimə və ya təsviri xarakterli hissələr çoxdur, təhkiyə və dialoqlar azdır.

## 2. Mətnin strukturu üzrə

- 2.1. İnformativ mətnin giriş hissəsində mətnin məqsədi haqqında məlumat verilmir.
- 2.2. Bədii mətnin giriş hissəsində əsas obrazlar, məkan və zaman haqqında məlumat verilmir.
- 2.3. İnformativ mətnində informasiya dağınış şəkildə təqdim olunub. Mətnin hissələri faktlar və altmövzular üzrə aydın şəkildə strukturlaşmayıb.

2.4. Bədii mətnində süjetlə fabula fərqlənir: hadisələr xronoloji ardıcılıqla verilməyib.

## 3. Mətnin dil və üslubu üzrə

- 3.1. Mətnində tanış olmayan söz və ifadələr (arxaizmlər, terminlər, ümumişlək olmayan frazeologizmlər) çoxdur; onların mənasını kontekstdən çıxış etməklə müəyyənləşdirmək olmur.

3.2. Mətnində uzun feili tərkibli cümlələr çoxdur.

## 4. Məzmunun vizuallığı (illüstrasiya, dizayn)

- 4.1. Verbal yolla çətin anlaşılan təsvir və hadisələrin illüstrasiyası verilməyib.
- 4.2. Həcmcə iri mətn aydın şəkildə bitkin hissələrə ayrılmayıb (yarımbaşlıqlar, üç ulduz işarəsi və s.)

Tədris və qiymətləndirmə zamanı mətn seçilərkən bu göstəricilər nəzərə alınmalıdır.